

NƏBİ XƏZRİ

SEÇİLMİŞ
ƏSƏRLƏRİ

İKİ CİLDDƏ

II CİLD

M.F.Axundov adına
Azerbaiyhan Məlli
Kitabxanası

“LİDER NƏŞRİYYAT”
BAKİ-2004

*Bu kitab "Nəbi Xəzri. Seçilmiş şeirlər, poemalar və pyes.
Üç kitabda, II-III kitablar" (Bakı, XXI – Yeni Nəşrlər Evi, 2002)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

894.361'1 - dc 21

AZE

Nəbi Xəzri. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, "Lider nəşriyyat",
2004, 264 səh.

Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Nəbi Xəzrinin seçilmiş əsərlərindən ibarət olan bu cilde şairin ayrı-ayrı vaxtlarda qələmə aldığı şeir və poemalar daxil edilmişdir. Mövzu üfüqlərinin genişliyi və rəngarəngliyi ilə səciyyələnən bu ədəbi nümunələr tanınmış şairin yaradıcılığı haqqında dolğun təsəvvür yaradır.

ISBN 9952-417-20-7


©"LİDER NƏŞRİYYAT", 2004

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir





ŞEİRLƏR

VƏ

POEMALAR

SÖZÜN MƏNASI

Ürək atəşindən
söz su içəndir,
Odu da, suyu da
yaxıb keçəndir.
Söz əsil sultandır,
söz padişahdır.
Söz ulu məbədgah,
söz qibləgahdır.
Söz ki həm əsgərdir,
həm də sərkərdə.
Ölürse, mərdanə
ölür səngərdə.
Sözə səcdə etmək
bəxtdir, qədərdir,
Sözündən qaçanlar
fərərilərdir!

Söz ki, nə boyadır,
nə də ki, riya,
Sözdən təmiz varlıq
görməyib dünya!
Bu gün sözə min-min
rəng vuranlar var
Xırman taxılı tek
sovuranlar var
Söz məddah dilində
ah-aman çəkir,
Bu dərdi yer çəkir,
asiman çəkir.
Axı nəyə lazım
söz olsun dərin?
İndi zamanıdır
söz düzənlərin!

Sözlə rütbələrə

çatanlar nə çox!

Sözün kölgəsində

yatanlar nə çox!

Unutma!

Sözün də

öz məqamı var,

Sözün nadanlardan

intiqamı var!

O, qəlbən qürurlu,

ruhen haqdır o,

Nankor boğazından

tutacaqdır o.

O, xalq tarixini

nəeqs edən sözdür,

Ana dilimizi

bəxş edən sözdür.

Ürek atəşindən

söz su içəndir,

Odu da, suyu da

yaxıb keçəndir.

Ürəkdən gəlməyən

ürəksiz olur.

Ürəksiz söz də ki,

gərəksiz olur.

Demirəm bəd sözlə

üzün ürəyi,

Ürəyin özüdür,

sözün ürəyi.

QORUYAM GƏRƏK

Dünya şöhrətli müğənnimiz
Zeynəb Xanlarova üçün

Əyər külək qopub

tufan coşarsa,

Səni küləkdən də qoruyam gərək!

Ömrə fələk birdən kələk açarsa,

Səni fələkdən də qoruyam gərək!

Səni yerə, göyə,

qısqandıqca mən

Gur seldən, çaydan da qoruyam gərək!

Eşqini atəşin od sandıqca mən,

Günəşdən, Aydan da qoruyam gərək!

Mənim dəyməsə də

heç kəsə gözüm,

Səni gözümdən də qoruyam gərək!

Səni özümdən çox sevsem də özüm,

Səni özümdən də qoruyam gərək!

1997

15-16 yanvar 2000

MƏNİ AXTARANLARI AXTARIRAM

Sənə səcdə edərdi
Səndən xeyir görənlər,
Qapılar bağlananda
Pəncərədən girənlər.

N.Xəzri

Sən məni axtaranda
uça-uça gələrdim,
Sizin dərdinizi də
doğma dərdim bilərdim.
Haçan bəlalar sizə
qurd tek ağızını açdı,
Sizi görmək mənimçin
böyük ehtiyacdı.
Kiminiz ucalarda
bu gün çox məğtursunuz,
Kiminiz ağızınıza
su alıb susursunuz.
Kiminiz şirin-şəker
şirkətlərin sahibi,
Kiminiz meclislərdə
qaliblərin qalibi!
Neçin görən həyatın
sərt yoluyla keçəndə –
İnsan gəzir insanı
yalnız işi düşəndə.
Bu gün sizə qəzəbim
coşsa da ümman kimi,
Mən size bağlamıram,
qapımı, pəncəromi.
Mən bunu bacarmaram,
bacarmaram mən bunu.
Sədaqətin ilki var,
sədaqətin yox sonu.
Ürək ömür yolunda
qəm-kədər daşıyandır.

Ürəksiz kəslərə de
ürəyim asiyandır.
Ya qəlbə dinləməyim, –
vursa da titrek-titrek, –
Ya onu öz sinəmdən
kəsib tullayım gərək.
Köksümü yarsam eğər
Birdən ürək içində
kiməsə yara dəyər.
Bəlkə təbiət ağlar,
susar çağlayan dəniz,
Siz mənsiz yaşarsınız,
mən neylərəm ürəksiz?
Nolsun bəzən mən toxam,
nolsun bəzən acam mən.
Bir dost hərəretinə,
xoş sözə möhtacam mən.
Mən sözə hökmədəram,
başda qızıl tacam mən,
Bir mehriban baxışa,
pak qəlbə möhtacam mən.
Gərək bu həqiqəti
yer üzünə açam mən,
Heç nə yox, ağlamağa,
gülməyə möhtacam mən.
Ürəyim kainatda
qəm-kədər daşıyandır,
Ürəyim sadıqlarə,
məndlərə asiyandır.
Hərdasınız bu gün siz
sadıqlarım, məndlərim
Bir təmənnəm yox, mənim,
harayima hay verin!
Sağlıq, hələ həyatdan
köçmək zamanı deyil!
Bir yalan eşidim ki,
dünyamız fani deyil.

ŞƏXS VƏ ŞƏXSIYYƏT

Arzu şəxsiyyətə

açır qol-qanad

Arzu sona çatsa, ümid də yoxdur!
İgidlər ciyinində

durur kainat,

Şəxsiyyət yoxdursa,
igid də yoxdur!

Şəxsiyyət bəzəyir

göyü, yeri də,

Axi bunda böyük
bir sərr də yoxdur!

Şəxsiyyət qələmi

yazır şəri də,

Şəxsiyyət yoxdursa,
Şair də yoxdur!

Bağlıyam insanın

ancaq mərdinə,

Ədalət yoxdursa,
həqiqət yoxdur!

Vicdan yanmayırsa,

elin dərdinə,

Hər şirin sözdə də

Sədaqət yoxdur.

Düşünək

Ötdükcə

İl dalınca il,

Hər şəxs də dünyada
şəxsiyyət deyil.

KAŞ BİLSİN...

Vüsalə yetməkdir – arzu dünyada,
Ağ günü gözləyib qara geyən var.
Ən böyük həqiqət sevgi olsa da,
Yalandan gözələ "sevdim" deyən var.

Sanıram ümidi tale dinəcək,
Torpaq sevinəcək, göy sevinəcək.
Səmadan ilahi mələk enəcək,
Mənə elə gəlir qapı döyən var.

Ümidsizlik nuru artıq sönürmü
Zülmətdə parlayan incimi, dürmü?
Sahilsiz məhəbbət geri dönürmü?
Ümman yoxdursa da, ləpədöyen var.

Dinimmi, o məni sesləməsə də,
Gedimmi, o mənə "gəl" deməsə də?!
Kaş bilsin, o məni gözləməsə də
Yollar ayrıcında yol gözləyən var!

2 yanvar 1998

14 mart 1999

YOLÇU

Mən niyə doğuldum
Dünya üzündə?
Bilmədim min qaya,
Min uçurum var!
Yer üstə ilk qədəm
Atdığım gündə,
Bilmədim bu qədər
Ağır yolum var!

İllər pərvazlandı
Ağ qanad kimi,
Başım Aya dəydi,
Ulduza dəydi.
Yollar şahə qalxan
Köhlən at kimi –
Ele bil cilovu
Əllərimdəydi.

Keçdi sərhədlərin
Lal məhvərindən,
Ümmanlar qoynuna
Baş vuran yollar.
Sinəmin üstünə
Sərildi birdən
Gecə kəhkəşan tek
Ağaran yollar.

Dağlar dumanlıydı,
Zirvə buluddu.
Köksümdən axırdı
Söz düzüm-düzüm.
Yolu dolu vurdu,
Yolu buz tutdu,
Yolsuz yollardan da
Yol tapdım özüm!

Bilmədim "dilənçi",
"Yolçu" sözleri,
Nə üçün bənzərdir
Əzəldən bəri?

Nə yollar yoruldu,
Nə mən yoruldum,
Ac ellər gördüm ki,
Ah qalxdı göye.
Dilənçi olmadım,
Mən yolçu oldum,
Deyəsen az qalır
Dilənçiliyə!

28 avqust 1999

ƏZİZ DOSTUM!

*Əsrimizin görkəmli alimi
Budaq müəllim Budaqova ithaf*

Doymadıq Xəzərin
sərinliyindən,
Açıq qəlbimizi dənizə, dostum!
Keçdikcə biz ömrün cəngəlliyyindən
Nə qədər gec gəldik üz-üzə, dostum!

Qelbən təbieti
qardaş sanırsan,
Önündə ağaclar baş da əyiblər.
Sən ki min budaqlı məğrur çınarsan
Sənə “qoşa budaq” nahaq deyiblər.

Ömürdən gün gedər,
ömrə gün gələr,
Günlörin ağrı var, qarası vardır.
Təbiət özü də, yəqin fəxr elər, –
Sənin tok təbii arxası vardır.

Torpağa bağlanan
müqəddəs ömrün
Duyğusu hər guldən, çiçəkdən keçir.
Milləti ürəkdən sevənlər üçün
Coğrafi sərhədlər ürəkdən keçir.

Mehriban baxışlar
pak nur kimidir,
Həqiqəti deyək, axı insafdır.
Səndə düşüncələr büllur kimidir,
Təfəkkür safdırsa, fikir də safdır!

Dalğındır...
Sabahı o görən alim,
Kimsə başı üstdə dayanır səssiz.

Əzizdir dünyaya nur verən alim,
Alimə nur saçan qadın da əziz!

Bu gün parçalanıb
yer kürəsi də,
Hər daşı qorumaq zəmanəsidir.
Qədim ana yurdun xəritəsi də,
Tarixin əbədi xatiresidir!

Dedin ki, aqillər
meydana gəlsin,
Uludur obaya, elə sədaqət!
Xeyali həqiqət gəzənlər, bilsin,
Vətən torpağıdır Ali həqiqət!

Doymadıq Xəzərin
sərinliyindən,
Açıq qəlbimizi dənizə, dostum!
Keçdikcə biz ömrün cəngəlliyyindən
Nə qədər gec gəldik üz-üzə, dostum!

Gel, birgə dolaşaq
Dağı, ormanı,
Yaxşı ki, doğmalar
Tapır doğmanı!

21-31 yanvar 1999

GEDİR

Duyğular şəhvətə satıldılarından
Ürəkdən köç edib
məhəbbət gedir.
Bulanlıq sel gəlir eşqin dağından,
Məhəbbətlə birgə
sədaqət gedir.

Başımız üstündə şimşek çaxdıqca,
Bədbəxtlik yandırır,
səadət gedir.
Hökəmran taxtına yalan çıxdıqca
Bizdən üz döndərib
həqiqət gedir.

Varlılar keyf çəkir xanimanlarda,
Dilənçi çoxalır,
səxavət gedir.
Yerlərin fəryadı asimanlarda,
Əl açan kəşlərlə
ləyaqət gedir.
Sındıqmı önündə meşum küləyin?
Satqınlıqla qoşa
cəsarət gedir.
Sabah məzarımı gəlib söyləyin:
Torpaq azad olur,
əsərət gedir.
Bilim ki, ədalət qanadlarında
Şöhrət geri dönür,
xəcalət gedir.
Onda rahat yatım öz məzarımda
Bilim, torpaq üstdən
dərd, həsrət gedir.

20-25 dekabr 1998

BİR İL

Bu il gördüyüm qız – Günəşdi, Aydı?
Bu il necə uzun, necə qısaydı?

İstəsə, dönerdim saf ümməna mən,
Onu quçmaq üçün ləpələnərdim.
İstəsə, dönerdim kəhkəşana mən,
Onunçun kəmər tək yerə enərdim.

İstəsə, dönerdim Kəpəz dağına,
Göy göldən axardım şəlalə kimi.
İstəsə, dönerdim göy qurşağına,
Onun başı üstdə zər halə kimi.

Ehmalca telləri oxşadım ki, mən
Pərişan söyüdlər saçydı, sanki.
Bir ildə bir ömür yaşadıım ki, mən
Min-min ömürlərin tacayıdı, sanki.

Qəlbim atəşlərə parçalansa da,
Kədərlər, qüssələr sanki heç oldu.
Sevgiyə inamım haçalansa da,
Sevgiyə ümidiim bire üç oldu.

Hər an gözləsem də, görüş xəberi,
Ol! – dedim, – gözəlim sən özün təki.
Ümidlə açıldı ilin səhəri,
Axşamı ümid də sondü gün təki.

Bir ilin günləri karvan kimiyydi,
Karvan qumluqlarda seyrəldi, keçdi.
İl bəlkə il deyil, bir an kimiyydi,
Bilmədim, heç necə o gəldi, keçdi.

Oldu o, bəzəyi göyün, yerin də,
Könlümde bir həsrət iqlimi qaldı.
Əriyib zamanın üfüqlərində,
İl yene taledə il kimi qaldı.

O, Aydır, ulduzdur – sırlı həyatdır –
Hər il də, elə bil, bir kainatdır!

28-31 dekabr 1998

ZAMAN DÖVR ELƏDİKÇƏ

Hökmü fərma olanın,
hökmü rəvan gərekdir,
Neyə lazım kükreyib,
sellər kimi çağlamaq?
Bil, haqsızlıq haqsızı
bəla getirəcəkdir,
Bir də böyük bəladır –
qəzəbə bel bağlamaq.

Hər insanı uca gör,
öz obanda, elində.
Nədir kimi sevməkçin,
kiməsə kin saxlamaq?
Qəddarlıq kor qılıncdır
hökmdarlar əlində
Sahibinə dağ çəkər
sinələri dağlamaq!

Tərif atı yeyindir,
qürur atı ceydaraq,
Yaraşarmı qüsürü
haqsızlıqla haqlamaq!
Qarşıya çıxacaqdır
dərin dərə, uca dağ...
Ancaq, çəmənə baxma,
qar tökən dağına bax!

Coşqun tufana dönür,
ədalətin gur səsi,
Evler yıldın,
yıxıldın,
faydasızdır ağlamaq!
Qan-qadəli yolundan
Zaman saxlar hər kəsi,
Kim, bacarmış Zamanı
Öz yolundan saxlamaq?

21 avqust 1999

İLLƏR KARVANIM

Gedir aram-aram
 öz qatarıyla
Gah susur, gah dinir
 gah uçur illər.
Hardasa zinqirov
 sedalarıyla
Cahan karvanına
 qovuşur illər.
Gedir ləngər ilə,
 o asta-asta,
Ardınca nə qədər
 nanecib gedir.
Yanır göy qurşağı
 karvanın üstdə,
Zərrin tac altından
 o keçib gedir.
Gedir hardan, haçan,
 yollara çıxıb,
Mavi üfüqləre
 mehriban olur.
Yerde dərin-dərin
 açılan cığır –
Göylər sinesində
 kəhkəşan olur.
Gedir, doğulduğum
 o uzaq gündən,
Yolda çinar durur
 cərgelənərək.
İstidə karvanın
 əsir üstündən
Xəzərin ətrini
 gətirən külək.
Gedir, öz yolundan
 dönən deyil o,

Üfüqdə nur yanır,
 nur sönür bəzən.
Onun qarşısında
 qum təpəsi yox,
Dəmir barmaqlıqlar
 görünür bəzən.
Gedir, tufan qopub
 yellər əssə də,
Durmayıb dünyada
 gedəcək yenə.
Karvan sarbanını
 itirərə də,
O məndən sonra da
 gedəcək yenə!

2 yanvar 2000

YALAN

Uzağa çekilsin
bizdən qan-qada,
Sixılıb ürəkdə
qəzəbli yumruq.
Nə qədər yalan var,
yalan dünyada
Zəherli olsa da,
yeyib uduruq.
Bahar da görünür
bize qış kimi
Haçandan minmişik
riya atna?
Yalan yumşaq-yumşaq
bir balış kimi,
Qoyulur millətin
başı altına.
Qəlb yatır, vicdanlar
mürgüləyəndə,
Məgər vicdanın da
yalanı varmı?
Üzlər qızarırdı
yalan deyəndə
Niyə utanan yox,
üz də qızarmır!
Yalan görək haçan
talan olacaq?
Onda yalan özü
yalan olacaq!

ŞEİR OXUYARKƏN...

O, sevdiyi qızı
şəir oxudu,
Döndü misralara
qəlbinin odu!
Oxudu eşqindən,
məhəbbətindən,
Taleyin ən ulu
həqiqətindən.
Düşündü: söz axşın
duygular kimi,
Ürəkdə kükrəyen
dalğalar kimi.
Susdu, nəfəsinı
bir anlıq dərdi:
– Şerin yaxşı mənə
yuxu gətirdi!
Uçuldu
İlhamdan
qızıl tacı-taxt!
Bəlkə qız haqlıydı,
Şairse bədbaxt!

29 may 1999

SEHİRLİ GƏLİŞ

Baxdın, düşdü qəlbə
Bir haray gözəl,
Təlaş hakim oldu,
Könlümə hakim...
– Göylərmi göndərdi
Səni ay gözəl?
Sənse piçıldadın:
– Yox, özüm geldim!

Dinledim, başqa söz
Söylədi gözlər,
Sandım sükutunla
Sehirlı sessən.
Sən özün gəlmisen
Müqəddəs izlə,
Deməli, özün də
Sən müqəddəssən!

Yerlərdən ucaltdın
Sən məni göye,
Uçdum səmaların
Göy ümmanında.
Niye soyuq baxdın
Müqəddəsliyə,
Mən qaldım tənhalıq
Burulğanında.

Gəldin, bəs getməyə
Niyə tələsdin?
Mənə ümid adlı
Bir həqiqətdin!
Göylər göndərsəydi
Tezce getmezdin,

Sən özün gəlmışdin,
Özün də getdin.
Yox, yox, inciyirəm,
Mən səndən məgər?
Bəzən bir görüş də,
Bir ömrə dəyər!

17 iyun 1999

ÖLDÜ DEMƏYİN!

Şair dostum Rəfiq Zəka Xəndanının xatirəsinə

Bəd xəbər eşitdim...
Kim dedi bunu?
Rəfiq də ölmüş?
Necə inanım!?
O, həyat aşiqi,
İnsan vurğunu –
Əsl şair oğlu
Azərbaycanın?

Onun sinəsində
Xəzinə vardı,
Xəzinə sonsuzdu
Bir ümman kimi.
Neçə şairləri
O, yaşıadırdı,
Şairlər şairsiz
Yetim deyilmə?

Sabah günəşilə
Arzu, dileyin.
O, bəlkə torpaqdan
Çinar tek bitdi.
Yox, Rəfiq Zəkaya
“Öldü” – deməyin.
Sabırlo, Müşfiqlə
Görüşə getdi!

28 yanvar 1999

ÜRƏK DÖNƏNDƏ

Tufana çevrildi
Səhər küləyim,
Necə dözəcəyəm
Mən sənsizliyə?
Neyinə lazımdır
Mənim ürəyim,
Çalıb ürəyimi
Aparmaq niyə?

Yer kimi, göy kimi
Gərəyim mənim,
Baxıma o düşən
Sırlı baxışdı.
Sənin ürəyinlə
Ürəyim mənim,
Mən elə sandım ki,
Doğınlaşmışdır.
Neylərsən, sizləsa
Qəlbim sinəndə?
Eşqin müəmmalı
Möcüzəsi var!
Çarə var insanın
Üzü dönəndə,
Bəs ürək dönəndə
Nə çəresi var?

12 mart 1999

AY VƏ GÜN

I

Səni görən gündən
Dəyişdi dünyam,
Nurumu nuruna
Qata bilmirəm.
Sən parlaq Günəşən,
Mən solğun Ayam,
İzincə gəlirəm,
Çata bilmirəm.

Şəfəqlər kainat
sinəsindədir –
Işığın məndədir,
Qəlbim səndədir!
Elə bil çıxmışam
Ömrün qışından,
Yoxsa yaz qanadlı
Qaranquşam mən?
Elə bil dünyanın
Ay aranışından,
Sənə həsrət üçün
Doğulmuşam mən!

İsti şəfəqlərlə
Gözlər güləndə,
Təbiət qoynunda
Nur unudulur.
Axı Ay Günəşə
yaxın gələndə
Günəş də deyirlər
o gün tutulur.

Sənə yanaşsam da,
Mən aram-aram,

Səni nur yolundan
Necə saxlaram?
Ürəkdə qalacaq arzu da, kam da?
Ayam, yoxsa sönmüş
Bir çırağammı?
Səni addım-addım
Mən arasam da,
haçansa mən sənə
Çatacağammı?

II

Qaranlıq gecədən
Gündüzə çıxdıq,
Məcnun səhrasından
Əsdi bir külək.

Axı, necə oldu
Üz-üzə çıxdıq,
Görüşdük bir əsr
Görüşənlər tək.
Sən elə tanışdin
Dərdi-sərimlə,
Onunçun yetişdin
Sən imdadıma!
Gəldin öz mübarek
Qədəmlərinlə,
Mənim sevgi adlı
Kainatıma!

Sanki arzulara
Sən işiq saçdır,
Şəfəqin – göylərdən
Axan çay kimi.
Kəhkeşan yoluyla
Ağ qanad açdır,
Elə bil köksümə

Qondun Ay kimi.
Gün kimi parladin
Zirvə qarimda,
Titrədim önündə
Bu möcüzənin.
Mən səni görmüşdüm
yuxularımda,
Bəlkə də çin olmuş
yuxumsan mənim?

Gözlədim dünyada
Səni nə qədər,
Bəlkə indi duyдум
Təsəlli nədir?
Mən tənha deyiləm
Daha gecələr,
Ay sinəm üstündə,
Gün qəlbimdədir!

SEVGİMDƏN SOYUYAN GÖZƏL

Məgər aramızda
İncik söz oldu?
Ömrümə gec gəldin,
Hicran tez oldu,
Ey odlu sevgimdən
Soyuyan gözəl!

Mən gördüm üzünü
Bir Güneş kimi,
Güneş də nurunu
Əsirgəyərmi?
Ey odlu sevgimdən
Soyuyan gözəl!

Məgər söyüdəmmi
Əsəm, eyiləm?
Yəqin ki, eşqinə
Layiq deyiləm!
Ey odlu sevgimdən
Soyuyan gözəl!

Məhəbbət olarmı
Ani bir həvəs?
Od oddan alışar,
Od oddan sönmez.
Ey odlu sevgimdən
Soyuyan gözəl!

Biganəlik buzlu
Könül sindirir,
Ürək soyuqluğu, –
Ürək yandırır.
Ey odlu sevgimdən
Soyuyan gözəl!

ULDUZLARI BARIŞMADI

Ulduzlar göylərde
Yanan çıraqmı?
Kimsəyə sırrını
Göylər açınadı.
Günəşin haləsi
Qızılı tağmı?
Sevənlərə ümid verən
ulduzları barışmadı.

Ulduzlar səmada
Çanaq-çantaqdı,
Fəqət üfüklərdən
Zülmət qərmədi.
Bahar yerdən uçub
Dağlara qalxdı
Məhəbbətə yol göstərən
ulduzları barışmadı!

Kəhkəşan nurunu
Karvana düzdü,
Vadidə şəfəqlər
Seli daşmadı.
Səma yerdən küsdü,
Yer göydən küsdü;
Doğmaydlar bəlkə qəlbən –
ulduzları barışmadı!

Arzular ucadır,
Arzular sonsuz.
Ümidlər Günəş tek
Üfüq aşmadı!
Ulduzlar təledir,
Talelər ulduz;
Sevənlərin neçin gören
ulduzları barışmadı?

ELƏ YAZIRAM Kİ...

Dünyanı qürurla
Məndim düşünən,
Deyirdim öz sözüm –
Öz sənətimdir.
Elə yazırəm ki,
Şəri mən dünən.
Sanırdım bu ilkin
Səadətimdir!

Fikir məcraları
Dəyişdi ömrün.
Yalnız dəyişməyən
Xasiyyətimdir.
Elə yazırəm ki,
Şəri mən bu gün
Sanıram sonuncu
Vəsiyyətimdir!

16 mart 1999

23-25 aprel 1999

MƏŞHUR

Zaman vardı məşhur olmaq səadətdi,
O səadət hara uçdu, hara getdi?
Həqarətə baxıb sənə
Kimse belə düşünür ki, şöhrəti var,
Demək, varı-dövləti var.

Həris-həris həsəd coşar
Ətrafında dalğa kimi.
Sən qalarsan yad quşların
Arasında fərsiz ala qarğı kimi.
Baxar gözlər qəzəb ilə
yanar-yanar,
O, nə bilsin bu gün sənin
ciblərində siçan oynar.

O, başqa bir aləmdədir,
Üfüqlərə pərvaz edir.
O, atlığı oxlar bu gün
dəymir daşa,
Baxırsan ki, canı yoxdur,
Cangüdəni qoşa-qoşa!
Silahlıdır, yaraqlıdır,
Kim varlıdır, o haqlıdır!

Sənin arzun, öz gücünü
Bir ilahi sözdən alar.
Neçin xalqım belə deyib?
Millet üçün ağlayanlar gözdən olar!
İllər boyu çəkdin millet dərdini sən,
Sən su verdin susuzlara,
Sinə gərdin quduzlara,
Dua qıldın sonsuzlara,
Niyə gəlib yoxsulluğun
Gördün axır həddini sən?

Dünen elə sanırdın ki,
Hər kitab bir xəzinədir.
Bu gün isə kitab nədir, şer nədir?
Neyə lazım bu gün şer insanlara,
Bacarırsan, sən çörək ver, insanlara!

* * *

Məşhur olmaq təhlükədir,
Qara donda ağ ləkədir.
Bəlkə vaxtsız
Geyib ölüm libasını,
Sən,
beləcə verəcəksən,
Qazandığın şöhrətin də bahasını!
Nə gələcək, qoy o gəlsin,
Sən qorxdunsa, sən deyilsən!

Ömür belə çatsa sona,
Qoy desinlər:
O, zamana, zaman ona şahid oldu,
yaşasa da, yana-yana
Soyuq bir qış-səhərində,
Ölüm-dirim səngərində
şəhid oldu!

DÜNYA QOPMUŞDU SANKİ

Nə oldu?
Yuxudan
oyandı birdən,
Dünya qopmuşdumu öz məhverindən?
O baxdı, zər otaq səssiz-səmirsiz.
(Yatmaqda çoxuna nümunəyik biz!
Çox yadıq, gül əkib tikanlar dördik,
Torpağı, qeyrəti güdəzə verdik!)

Yoxladı cibini,
cibi bomboşdu
"Bu qədər pullarım bəs hara uçdu?
Görmediim belə dərd
haçandan bəri?"
Yenə axdı onun sərخoş gözləri.
"Gördüyüüm yuxu lap yanında qaldı,
Qoy yatım"...

Yenə o, yuxuya daldı.
Doldu zər otağa əcaib səsler,
Yatdı, bir də dünya qopana qədər.

...Rəqs etdi kazino mələklərilə,
Sonra milyon getdi oyun zərili.
Bir anda... Var-yoxu
yellər apardı.
Yay günü köksündə şaxtalı qardı.
Ürəyi çırpinan bir quşdu, sanki
Dünya məhverindən qopmuşdu, sanki.

O, bir də qalxmadı, əbədi yatdı.
Şərəfsiz bir ömrün tez sonu çatdı.

Azğın həyatına dözmədi ürək!
Ancaq səadətdi yuxuda ölmək?!

OLDUM

Mən gəncliyin ilk çağında
Gəzdim şeirin çorağında.
Kəhkeşanlar qucağında
Şimşek kimi çaxan oldum.

Yollar rəvan,
illər karvan,
Mənimkidir, sandım, cahan.
Dəniz kimi dalğalanın
Bulaq kimi axan oldum.

Sevgi gördüm efsanə tek,
Səcdə qıldım divanə tek,
Öz ömrümü pərvanə tek
Atəşlərə yaxan oldum.

Əhd eyləyen
Əhdidi dandı,
Unuduldu eşqin andı.
Ümid söndü, ürək yandı
Mən ah çakib baxan oldum.

24 sentyabr 1996

ARILAR BAL ÇEKİR ŞEKİR TOZUNDAN

İnsan yalan ile üzbeüz çıxır,
İndi bal toplamaq nə qədər asan!
Çiçəklər darıxır, gülər darıxır,
Arılar bal çekir şeker tozundan.

Məyər zəhmətli bal dadır insan?
Nə üçün insanı aldadır insan?

İnsan ürəyini harama versə,
Mütləq tez görəcək ömrün yasını.
İnsan təbiətə qəsd eləyirse,
Təbiət alacaq öz qisasını.

Alacaq,
Alacaq...

necə alacaq?
İnsanı bələya, dərdə salacaq.

Biz də arılarıq, gülsüz, çiçəksiz,
Vədlər şekerini kim bizə verdi?
Bal yox, acı-acı dərd çekirik biz,
Doğma torpaq dərdi, el-oba dərdi!

Görən kim deyər ki, bal dadır həyat,
Bizi yalanlarla aldadır həyat!

Dövran öz qəlbini harama versə,
Solmuş görecəkdir ömür yazını.
Zəmanə insana qəsd eləyirse,
İnsan da alacaq öz qisasını.

Alacaq,
Alacaq...

necə alacaq?
Yalanı, riyani taxtdan salacaq!

27-28 aprel 1996

ŞAM YANDI

Dünənmi bu olub,
ya min il qabaq?
Birdən alovдilli ildirim çaxdı!
Şamın şöləsinə sığınan otaq,
Yarı qaranlıqdı, yarı işqədi.

Cahan dinşiyibdir
sirli küləyə,
Elə bil hardasa bir kaman sizlər.
...Şam nuru ulduz tek uçurdu göye
Şam olub enirdi yerə ulduzlar.

Dünya əbədiydi,
insan əzəldi,
Əsdi bahar mehi ömrün qışına.
Sanki səcdəsinə Ay özü gəldi,
Qondu həlesiyə şamın başına.

Yağrıdı göylərdən
nur şəlaləsi,
Necə sehirliydi Ayın həlesi!

Zaman ümmanın dalğalarında,
O nədir parlayan?
Zərdir, gümüşdür.
Mən birdən gördüm ki, doğmalarım da
Şamın işığına dövrələnmişdir.

Baxışlar mehriban
üzlər tanışdı,
Elə bil, əsrlər dindi, danışdı!
O kimdir, bənzəyir
Dağ qartalına?
İz düşür hardansa bu evə kimi.

Babam tumar çekdi ağ saqqalına,
Kölgəsi divarda bir zirve kimi!
Ürəyə hərarət gəldi ürəkdən,
Bayırda dünyanın zülməti vardı.
Ovcuyla qoruyub əsən küləkdən,
Anam qonşu evə işiq apardı.

Cahanda müqəddəs
olub hər zaman,
Nurundan insana nur verən insan!

Şam yanır, əriyir,
şöləsi titrek,
Sönmə şam!
Az qalır haray qoparım!
İstərəm həyatda doğmalarım tek
Ürəkdən ürəyə işiq aparın!
Şam söndü...

Elə bil bir ömür bitdi.
Qaldı varlığında isti şöləsi.
Şam söndü... Nə üçün tez sona yetdi
Axşam əfsanəsi,
Şam əfsanəsi?

25 yanvar 1997

NAHAQMIS...

– Biz cahana – dedin:
Nahaq gəlmədik!
Belə sanıb sevinmək də nahaqmış.
Günə yandı papağımız, bilmədik,
Hər ucalmaq, hər enmək də nahaqmış!

Pənahına gələn şəxse
demə "yox",
Həqiqətdən eli üzmək, nahaqmış!
Yer üzündə haqq kimə var, kimə yox,
Çıraq ilə haqqı gəzmək nahaqmış!

Ötən illər karvanını sal yada,
Düşünmə ki, gedən karvan nahaqmış!
İnsanı da alib-satan dünyada
Bəlkə ümidi, əhd-peyman, nahaqmış?

Qətrə-qətrə uddun dərdi,
qəmi sən,
Gözlədiyin hörmət belə, nahaqmış!
Əl açmayan bir dilənçi kimisən,
Qazandığın şöhrət belə, nahaqmış!

Dönük dostu sən nə gözlə,
nə ara,
Qəmə batmaq ahıl çağda, nahaqmış!
Mədhiyyələr çevriləndə meyara
Qədirbilən axtarmaq da, nahaqmış.

Sənin şerin haqq adıyla
dinəcək,
Söylemə ki, yaza-yaza, nahaqmış!
Kitabların başdaşına dönəcək,
Ondan başqa nə vardisa, nahaqmış!

20 yanvar 1997

UŞAQ... CAVAN... QOCA...

...Uşaqsan, sanırsan cahan sənindir,
Bilmirsən dünyada dərd var, əzab var.
...Gəncən, sevgi sənin, peyman sənindir,
Nədir, sən duyursan hicran, intizar!

...Cavansan, dünyanın gözü səndədir,
Qocaldın, öpməyə yeri, əyil sən!
Cavansan gözəllər dörd dövrəndədir,
Qocaldın kimseyə lazıム deyilsən!

...Yaşlaşdırın, yenə də sən coşdun-daşdırın,
Qocaldın daha da mehriban oldun.
Ahillaşdırın, qəlbən azca yaşlaşdırın,
Qocaldın yer oldun, asiman oldun.

Torpaq qucağında

uyusan da sən,

Parladın ulduz tək

kəhkeşanda sən.

24 sentyabr 1997

ÜMMAN SAHİLİNDE BİR ÜMMAN SEVDA

...Parlaq ulduzları
gözündə gördüm,
Şəri, şeyriyyəti sözündə gördüm.
Təzədən dilləndi, sanki dünyada
– Ümman sahilində bir ümman sevda!

Elə bil, bir şimşək
çaxdı qəlbime,
İlahi duyğular axdı qəlbime.
Qayıtdı ömrümə doğma bir səda,
– Ümman sahilində bir ümman sevda!

Nədir istədiyim,
nədir gəzdiyim?
Haqqım varmıdır ki, sevgi gözləyim?
Mən onu görərəm yalnız yuxuda, –
Ümman sahilində bir ümman sevda!

Sənə xoşbəxtlikdir –
diləyim mənim,
Sendə əmanətdir ürəyim mənim.
Parlasın üfüqdə,
coşsun dalğada, –
Ümman sahilində bir ümman sevda!

13 sentyabr 1997

BİGANƏYƏM

Əzab gördüm sevib erkən
Mən də belə divanəyəm.
Mən ehtiyac içindəykən
Var-dövlətə biganəyəm.

Böhtan yazır paxıllarım,
Mən bilirom özüm nəyəm.
Quyu qazır paxıllarım
Kin-nifrətə biganəyəm.

Nadan qəlbədə qəzəbə bax,
Gərek ona nifrət deyəm.
Eşitdiyim yaltaq-yaltaq
Söz-söhbətə biganəyəm.

Belkə də mən bu aləmdə
Yazılmamış əfsanəyəm.
Mən ad-sana yetişsəm də
Şan-şöhrətə biganəyəm.

Qol-budaqlı çinaram mən,
Mərd nəsildən nişanəyəm.
Qorxum yoxdur heç kimsədən,
Güç-qüvvətə biganəyəm.

Qəlbədə coşar sevgi yenə,
Gərek eşqə mən baş əyəm.
Deməyin ki, mən biganə,
Məhəbbətə biganəyəm.

SƏNİNÇİN DEYİL

Gözlənməz varlılar
çixıb ortaya,
Dükənlər açmaq da heç çətin deyil.
Vaxt – kimə gülüsdür, kimə ağlamaq.
"Söhretli" peşələr gəlib dünyaya
Onların heç biri səninçin deyil.
Buna əfsus demək yaraşmaz, ancaq.

Kimlərse bəzənib
zərə-xaraya
Sanki həves başqa, zövq həmin deyil!
Geyim kəsik-kəsik, ciyinlər çılpaq.
Əcaib dəblər ki, gəlib dünyaya
Onların heç biri səninçin deyil.
Buna əfsus demək yaraşmaz, ancaq.

Bənzər əsl gözəl
Güneşə, Aya,
Yuxular görürsən, yuxun çin deyil.
Arzun da şimşək tek bir an çaxacaq.
Nə qədər gözəllər gəlib dünyaya,
Onların heç biri səninçin deyil.
Buna əfsus demək yaraşar, ancaq.

11 aprel 1997

4 mart 1996

NƏVƏM NİGAR ÜÇÜN

Dedim: – Nigar, bax, çaya,
Nigar girdi bağçaya.
Dərdi qəşəng meyvələr,
Düzdü kiçik taxçaya.

Dedim : – Nigar, bax, Aya
Arzularla çıx, Aya!
Gül dərdi Ay nurunda
Nigar taxdı yaxaya!

Dedim : – Nigar, bax, gölə,
Göydən işıq töküle.
– Göldə qızıl balıq var, –
O dedi gülə-gülə.

Dedim : – Nigar, bax, düzə.
Gülsün nur tek baxt üzə.
Sən özün yaraşıqsan
Göy çəmənə, ağ düzə!

22-26 oktyabr 1996

TUFAN... DƏNİZ... GÜNƏŞ...

(Mənzərə)

Coşqun külək əsir qatı dumanda,
Haçaq susacaqdır, bu külək haçaq?
Elə tufandır ki,
sanki bu anda
Deniz məcrasından daşın çıxacaq!

Bəlkə kömək umur sahillər bizdən.
Qaynadır yağışlar nəhəng dənizi.
Sulara baxırıq pəncərəmizdən,
Sular ayırmışdır sulardan bizi,

Leysan elə tökür,
elə tökür ki,
Daha boylanmayıır üfüqdən Günəş.
Gündüzə elə bir zülmət çökür ki,
Necə? Qala bilər şəfəq dən Günəş?

Bir nisgil səslənir boz dalğalarda
Çinar gözü yaşılı göye boyanır.
Mən qıbtə edirəm
ora ki, orda
Gün çıxıb dənizlər od tutub yanır.

26-28 sentyabr 1996

ÜFÜQLƏR ARXASINDA

Hardasa achiqla çarışan insan,
İsti xörək görür öz yuxusunda.
Sanki Ay çörəkdir, Yersə dəstərxan
üfüqlər arxasında.

Yoxsulun illeri asta ölümdür,
Gizlənib qaş ilə göz arasında.
Harınlıq bəşərə böyük zülümdür
üfüqlər arxasında.

Nemətdir qaçqına bir parça çörek,
Dostuya bölüşür, o yarısında.
Bundan ibrət alsın insanlar gərək
üfüqlər arxasında.

Tale ulduzumuz hey yanar-yanar,
Soluxar göylerin zər yaxasında.
Bəlkə bizlərə də qıbtə edən var,
üfüqlər arxasında.

Qoy Yer kürəsinin
intəhasında,
Hər kəs kama yetsin
öz dünyasında,
üfüqlər arxasında.

3 sentyabr 1999

QAYIDAN SEVGİM

Sevgi hirslenermiş!
Küsüb getdi o.
Ömrümdən yel kimi
Əsib getdi o.

O getdi, zülmətli
Axşamda getdi,
Bir ilin günləri
Çilik-çilikdir.
O, reyhan ətirli
Dünyam da getdi,
Sevgisiz ömür də
Yetimcilikdir.

Axi o haraydı,
Yerlər onsuzdu.
Göydədir?
O axı
Parlaq ulduzdu!

Onu ulduzlarda
Aradıqca mən,
Şəfəqli siması
Göyün üzüydü.
Sandım ki, səmaya
Uça-uça mən
– Sayrısan ulduzlar
Təbəssümüydü.

O, susur, göylərsə,
Gelirdi dilə,
Qəlbimə herarət,
İşıqdı axan.
Sanki ulduzların
Nur gözləriylə,

Baxırdı ən uzaq
Qalaktikadan!
Noldu birdən-birə?
İnam da gəldi!
Elə bil quş olub
İlham da gəldi?

Kedərli söz yazdım
Alın tərilə,
Ahlar ürəyimdən
Yüksəlen kimi.
O, gəldi mübarek
Qədəmlərilə,
Göylərdən Ay gələn,
Gün gələn kimi.

Sözlər piçıldadı
O sırlı-sırlı,
Şehirli sefərdən
Qayıtdı sevgim
Qayıtdı dünyam da –
Reyhan ətirli,
Məni bəd yuxudan
Oyatdı sevgim!

Sevgim, bir də uçub
Getmə, amandır!
Yerin ulduzunu
Yerlərdə yandır,
Bu gün biz ulduzuq –
Sevgi cahandır!

DÖVRAN İSTƏMƏZ...

Ey Füzuli, müttəsil müxalifdir dövran mana,
Qaliba, ərbabı – istedadı dövran istəməz!

Füzuli

O getdi ardınca ilahi səsin,
Sözü əsrin qövsü-qüzəhi oldu.
Dövran istəmədi, qoy istəməsin,
Füzuli dövranın fatehi oldu.

O sandı istedad əzabkeşidir,
El dedi: sənətin o, Günəşidir!

Doğma söz dərdlərə məlhəm olarsa,
Eşqi də dənizdir – sahilsiz dəniz.
Yox, yox bizdə əger istedad varsa,
Qara fəhləsiyik istedadın biz.

O, haqqın yoluyla məğrur gedərkən
Salam rüşvət deyil – deyə susdular,
Bildik bu gün rüşvət tüğyan edərkən
Bizim salama da niyə susdular?

O tənha deyildi tək də qalandı
Eşqin gecələri kedərli, məhzun.
Dövran Füzuliye qəddar olanda
Biz kimik ki, bizə mehriban olsun?

Dəndlərin əlindən o, dağa çıxdı,
Dedilər: bəxtəvər yaylağa çıxdı.

Biz bir ay yatanda xəstəxanada,
Dedilər ki, yeri isti, rahətdir.
Paxılılıq eyledi paxıl buna da:
– Bəxtəvərin işi istirahətdir!

10-12 yanvar 2000

Dövranlar dəyişir, dəyişir zaman,
Dünənin sırrıdır – bu günün sırrı.
Dünən bir dahini sevmeyən dövran,
Bu gün necə sevsin adı şair?

O getdi ardınca ilahi səsin,
Sözü əsrin qövsü-qüzehi oldu.
Dövran istəmədi, qoy istəməsin,
Füzuli zamanın fatehi oldu.

21 yanvar 2000

BU NECƏ YAŞAMAQDIR

Görən, neçin yaşayırıam?
Kimsə görmür göz yaşıımı
Ağlayaraq iç-in-için
yaşayırıam.

Beş-üç misra şeir yazır, yaşayırıam
Hər sətirlə qanım sizir, yaşayırıam.
Yer üzündə qanlı sellər axan vaxtı,
Qara gəldi şair baxtı.
Dövran niyə qanı udur?
Qansızları əziz tutur.

Başkəsenlər bircə qanı kəsə bilmir,
Baş kəsilir o zaman ki, baş əyilmir.
Əyilen baş gündən-günə ucalacaq,
Bir əyildi, sonra yenə ucalacaq.
Saman altından astaca su yeridənlər
Keyfindədir, nə ağlayar, nə də inlər.

Yalan – yaltaq bir budağın yarpağıdır,
Hər ikisi nanəciblik yarağıdır.
Yaltaqlığa
Uyan ağa
Duz yüküyle qalxar dağa.
Taleyin də öz işi var,
Hər yoxuşun enisi var.

Yaltaq hər an pusqudadır,
Qara fikri tüstü dadır.
Haçan ağa dağdan uçur,
Bax, yaltağa, necə qaçı –
Təzə ağa
Axtarmağa.

Torpaqlar da, səmalar da
İndi bölük-bölük olub.

Bu dövranda yaltaqlara
Ehtiyac çox böyük olub.
Sabah əger baş yaltağı
Qoyularsa nadir heykel,
İnsanlar da baxmaq üçün
Gələr el-el!
Gül-çiçəksiz durar
Miskin abidəsi.

Yerdən qalxar, göyden ener:

Lənət səsi!

15-18 dekabr 2000

ƏJDHAHA

Üç doqquz çevrilib
üç sıfır oldu,
Bizlər salamladıq bir daha ili.
Pişikdən adlayıb dünən şir oldu.
Bu günse gəlibdir ejdaha ili.

Biz sinə gəririk
daşqın bir sele,
Günlər ömrümüzdən ızsız də keçmir,
Heyvanlar ilboil dəyişir belə,
İnsanlar görəsən niyə dəyişmir?

Günahkar boynunda
min günah qalır,
İnsansa uludur insanlığında.
Xeyirxah yenə də xeyirxah qalır.
Bədxahla nadansa nadanlığında!

İlin çiçəkləri
erkən solur ki,
Bir daha boylansın gələn bahardan.
Elə ejdahalar peydə olur ki,
Əsl ejdaha da qorxur onlardan.

Cökür ürekliyə
od qarsa-qarsa,
Qəm sevənə düşür, dərd intizara.
Beşbaşlı ejdaham,
Hünərin varsa,
Döz, ikiayaqlı ejdahalara!

Yuxusuz gecələr
sabaha kimi,
Biz ahlar çəkirik, qəlbimizdə sərr.

Ağzını açaraq əjdaha kimi
Dövran da bizləri güdür birbəbir.
Əjdaham,
Birillik
 sən bərqərarsan,
Bir başın vuruisa, sən yenə varsan!

Bizim baş kəsılır
 küt bir bıçaqla,
Dövranda rəhim yox,
 ağla, ha ağla!
Gəlmisən,
Çekilsin,
 qəzavü-qədər,
Qoy xeyir-bərəket gəlsin izinle.
Başım sağ qalarsa, o vaxta qədər,
Bəlkə aparasan məni özünle?

DÖZƏCƏYƏM
Ləpirlərim batdı quma,
İllər dolandı boynuma
Zəncir kimi halqa-halqa.

Qara tufan,
Əsdi yaman,
Arzularım ümman-ümman,
Ümidlərim dalğa-dalğa.

Dünənimdən gelir səslər,
Anam deyən ulu sözər
Qulağında sırga-sırga.

Ağlatdı ah, aman məni,
Dözəcəyəm, zaman, məni,
Nehrə kimi çalxa-çalxa!

Məgər ömrüm getdi heçə?
Mən ölmərəm, əgər birçə
Sözüm qalsa xalqa, xalqa!

2-30 yanvar 2000

22 avqust 1999

KİMİ NƏ GÖZLƏYİR?

Ömrün müqəddesdir
birçə anı da!
İnsanı yaxşılıq
gerek tanıda,
Varı-dövleti də,
zər-zibəni da
Xırman tek sovuran
külek gözləyir.

Cana atəş düşür
adi bir sözdən,
Ümid, inam umur
gözlər də gözdən,
İntizar yol alır
çaydan, dənizdən
Sevən bir ürəyi
ürək gözləyir.

Neçin fələk oyaq,
tale yatıbdır,
Bəlkə də qiyamət
günü çatıbdır?
Yağla bal içinde
kimsə batıbdır,
Kimsə birçə tike
çörək gözləyir.

Yerlerin ürəyi
yoxsa daşmıdır?
Ömrün aqibəti
dərd, təlaşmıdır?
Arzuya, ümide
iştirakçıdır

Kimlər ki, göylərdən
kömək gözləyir?

Ey İnsan!
Dünyaya
yaxşı mehman ol!
Kasıbı geyindir
aca həyan ol!
İstər padişah ol,
istər Sultan ol,
Səni də yaxasız
köynək gözləyir!

10 avqust 1999

GÖRMÜŞƏNMİ?

Yay, qış çiçək açan ölkə,
Yad ellərdən çiçək alsın,
görmüşənmı?
Əsrə işıq saçan ölkə,
Özü nura möhtac olsun
görmüşənmı?

Həsrətlə çıx, sahillərə,
Orda balıq ölü, diri,
görmüşənmı?
Necə yağır göydən yerə
Yağış kimi qara kürü,
görmüşənmı?

Düşmən tutub bir aləmi,
Nə dəhşətli tufan imiş,
görmüşənmı?
Vədlər gözəl həblər kimi,
Əlac imiş, dərman imiş,
görmüşənmı?

Qara zülmət qatlaşır
Ümid adlı səhəri yox,
görmüşənmı?
Zadəganlar harınlaşır,
Toxun acdan xəbəri yox,
görmüşənmı?

Görməmisən! Əgər dostum,
zəhmət çəksən,
Gəlib bize qonaq olsan
görəcəksən!

QORXU VƏ CƏSARƏT

Qorxuya hökm edən
Özü də qorxar,
Qorxar – başı üstdə
İldirim çaxar.

Cəsarət qorxusu
– Açı tufandır.
Qorxu cəsareti
Daha yamandır!

Ən böyük dəhşətdir
Bilmirmi cahan?
Xalq başçıdan qorxsun,
Başçı da xalqdan?

Artıq itirmişdir
– Xalqın nəyi var?
Başçının vəzifə
İtməyi var!

Cəsarət qorxusu
Derdə dözəndir,
Qorxu cəsareti
Başlar üzəndir.

Nə qədər qatil var
Bekar gəzişir.
Adam öldürməyə
Əli gicişir.

Cəsarət qorxusu
Tufana dönsün,
Qorxu cəsareti
Günəş tək sönsün!

UZUNÇULUQ

*Yaman uzunçuluq dəb düşüb, yaman,
Aman uzunçuluq əlindən, aman.*

Ses düşdü sözlerin
karvan köcünə,
Fikri insanların ürəyi dedi.
Kim uzun danişdı,
demədi heç nə,
Kim qısa danişdı
hər şeyi dedi.

Səddi var hörmətin,
ehtiramın da,
Məntiq uzun sözün
ən qisasıdır.
Qurtara bilməsen
söz tamamında
Uzunçuluq beynin
ilk qisasıdır!

Uludur göy sırrı, yer həqiqəti,
Qoy məntiq cövhəri düşməsin artıq.
Gəlin biz dərk edək bir həqiqəti,
Danişan yazıqdır,
dinleyən yazılıq!

Bəşər söz dalınca
qalxar dik dağa
Qoruyar səbrini, məhəbbətini,
Kim ki, varıb gedər
uzunçuluğa
Tapdayar insanlıq ləyaqətini.

Deyiblər duz gərək dadınca olsun!
Biz deyək söz gərək dadınca olsun!

Ses düşdü sözlerin
karvan köcünə,
Fikri insanların
ürəyi dedi.
Kim uzun danişdı,
demədi heç nə,
Kim qısa danişdı,
hər şeyi dedi.

30 dekabr 2000

BİR GÖZƏLƏ

Ne ilahi bir görüşdü?
Üreyimə alov düşdü.
Dodağında saf gülüsdü
Üzü nurlu, sözü nurlu.

Dağ başından duman qopdu,
Sən dilləndin cahan qopdu.
Mən dilləndim tufan qopdu,
Sən qürurlu, mən qürurlu.

Sevgisi az, şeri çoxdur,
Sən ha yalvar, xeyri yoxdur.
Az danışar – sırrı çoxdur,
Dil sükutda – ürək dolu.

Gözel, sönməz bir işıqsan,
Dünyamıza yaraşıqsan.
Şair, nakam bir aşıqsan,
Sən çılgınsan, eşqin ulu.

İki qürur – iki şimşək,
Tökər yağış, əsər kulek.
Nəbi, nə sev, nə bəla çək,
Eşqin olub heç uğurlu?

20 yanvar 2001

NƏVƏLƏRİMƏ

Doğum günümə hədiyyə axtarmayın

Bir övlad muradsa,
biri qanaddır
Uludur eşqiylə, etibarıyla –
Məncə hər ailə bir kainatdır –
Öz Ayı, Günsəi ulduzlarıyla.

Dünyada sizsiniz
Dövlətim – varım,
Şirin bir nəgmədir doğma səsiniz.
Bağıran Elgünüm, susan Yanarım,
Siz mənə Tanrıdan hədiyyəsiniz.

Vüsalım – ürəkdən o yana-yana
Çatdırıcı hamını haqqın yoluna.

Sonalar gölündən
su içib Sona
Nigar – əsrlərdən bizi yadigar.
Ən kiçik Güllərə – hamiya ana,
Onun gözlərində nəslin nuru var.

Bir oğul nəvəməse,
məndən uzaqdır,
Adın dəyişiblər, canı sağ olsun!
Adını o özü qazanacaqdır
Onda deyəcəyəm, üzün ağ olsun!

Mənim çınar boylu nəvələrim, siz,
Mənim arxamsınız, dirəyimsiniz.
Mənim arzu dolu ürəyimsiniz.

Bir gün yatmaq üçün
haqq dünyasında,
Sizin ciyinizdə gedəcəyəm mən.
Gedəcəyəm... Fəqət əsrin yazında
Bir yaşıl çınar tək bitəcəyəm mən!

7-8 dekabr 2000

DAŞ DÖVRÜ

Tayfanın başçısı baxır kənardan,
Dağlarda eks edən gur haraylardır.
Əjdaha ağızlı mağaralar da
Sanki ilahidən daş saraylardır.
Bu nədir, hardayam, mən nə gündəyəm?
Yuxuda bildim ki, daş dövründəyəm.

Daş həm bıçaq idi, həm də ki xəncər,
Daşla elə gözəl baş kəsirdilər.

Qonşu mağaralar, qonşu tayfalar,
Cumub bir-birinə tez hayif olar.

Kiminin toyuydu, kiminin yaşı,
Qan axır, qəzəbdən odlanırdılar.
Gündüz qızışsa da daş atışması,
Gecə bir tonqalda qızınırıldılar.
İgid cavanların səxavətindən,
Kabab tüstülenir maral ətindən.

Bir tayfa qonşuya qələbə çaldı
Mağara qarala-qarala qaldı.
Vehşətə nifretçin göylər eyildi,
Dövrəmdə bilmədim vallah nələrdir?
Tayfa millət deyil, xalq da deyildir,
Tayfa ayrı-ayrı qəbilələrdir.
Yuxuda gördüm ki, on baş tayfanı, –
Bir anda yox etdi əsrin tufanı!

Oyandım yuxudan...
Nə dehşətdi bu?
Görəsen röyadı, həqiqətdi bu?

Eşit, yalvarıram Allahım, sənə,
Bir də qayıtmayaq tayfa dövrünə!
Səs geldi:

Sadəlövh olma bu qədər
Hələ tayfa dövrü gəlmeyib məger?

23 aprel 2000

SƏNİ SEVƏN VARSA...

Sən yeri, sən göyü
Qelbinlə dinlə,
Səni sevən varsa dünya sənindir.
Sevən yoxsa, barış öz taleyinlə,
Ağrılı-acılı röya sənindir.

Unutma sevgidən
qaca bilməzsən,
Səni sevən varsa, həyat sənindir.
Sevən yoxsa,
Quş tək
uça bilməzsən,
O sinmiş, yaralı qanad sənindir.

Çökse də yoluna
qapqara bulud,
Səni sevən varsa, cahan sənindir.
Səni sevən yoxsa, dənizə üz tut
Orda coşub-dاشan tufan sənindir.

Əger sevən varsa,
sev ürəyinlə,
Yazdırın hər dərdli misra sənindir,
Sevən yoxsa, barış öz taleyinlə
Məcnun tək ateşli səhra sənindir.

12-19 aprel 2001

AYRI SAHİLLƏRİN EYNİ DALĞASI

Ömrün hər ilinə
Bir ümman dedim,
Niye uzaq saldı bu illər bizi?!
Bir az sən tələssən,
Mən gecikseydim,
Bəlkə ayırmadı sahiller bizi.

Yaxın bir sevginin
Uzaq nidası,
Ürəyi şimşek tək odlayıb keçir.
Ayri sahillerin eyni dalğası,
Doğma qəlbimizdən adlayıb keçir.

Gecə şirin-şirin mürgüləyəndə.
Seyr edər ay səni, kəhkəşan səni.
Mən səhər küləyə
"Əsmə" deyəndə.
Kim isə oyadar yuxudan səni.

Qoşa keçərsiniz...
Yaxın gəlmərəm
Mən yoxam...
yanında nə zaman o var.
Gözümü qaldırıb baxa bilmərəm,
O isə istəsə, əl də qaldıar.

Keçirsən, quş olub qanadlanıram,
Amma, ucalmağa üfüq çatmayırlar.
Səni məlek'lərə mələk sanıram,
O isə qanunu
Bir arvad sayır.

Baxar qibteylemi sizi hər görən,
Ya dinər yer ilə
Səma da birgə?

Birgə döyünmeyen ürekler, görən,
Necə addımlayır dünyada birgə?
Gecikmiş arzular aşib-daşanda,
Baxaram,
Könlümdən al qanlar axar...
Qanunsuz bir nikah qanunlaşanda,
Qanuni məhəbbət
Kənardan baxar...

1957

MEDALLI DİLƏNCİ

Süzür yarpaqlardan
ışiq qıyğacı,
Divarın dibində
kölgələr xal-xal.
Yanında köhnəlmış
qoltuq ağacı,
Döşündə saralıb
solmuş bir medal.
Bu gün o el açır
gəlib-gedənə,
Dünənsə ölümle
o mərd görüşdü.
Ömrünü, canını
fəda edənə,
Bir medal, bir qoltuq ağacı düşdü.
Azadlıq gəzirdi,
özü oldu qul,
Dünəni gözündə
qanlı sırr kimi,
Kiçik dəmir qabda
cingildəyən pul,
Səslənir dehşətli
bir təhqir kimi.
Əlac yox!
Gözünə çöküb dumanlar:
Çağırma gəncliyi,
axı hədəkdir!
Yanından biganə
ötür insanlar,
Ötənlər medalsız dilənçilərdir.
Axı can üstədir
bir azman ölkə,
Ölkə də dilənir,
görürsən özün.
Axı, qoltuqlara siğınan ölkə,

Özünə bir dayaq
 axtarır bu gün.
 Ölke də, zaman da batıbdır yasa,
 Ölke də sixmayır səni bağrına!
 Qoca! Başqa şeyə
 gücün çatmasa,
 Qoltuq aqacından
 dirək ver ona.

1991

SUSMAQ... DANIŞMAQ...

*Dilim-dilim olasan, dilim!
(Xalq sözü)*

Xasiyyət – həm fəxrim,
 həm də ki, dərdim,
 Dünyada mənimlə
 o – qoşa qonaq,
 Zəvzəklər yanında
 susa bilərdim,
 Rütbələr önündə
 susmadım heç vaxt!
 Keçdim qürurumla
 mən qışdan, yazdan,
 Əynimə atəşli
 bir köynək geydim.
 Dara çəkilseydim
 əgər boğazdan,
 Yenə öz sözümü
 mən deməliydim.

Haqsızlıq gördümsə
 yandım, alışdım,
 yenə həqiqəti,
 haqqı danişdım.
 Ulu müdriklərin
 dilimdə adı,
 Çünkü ilahidir
 ali həqiqət,
 Cavid də, Müşfiq də
 axı susmadı,
 Fəqət susdurdular
 onları, fəqət!
 İnsanlar ucalır
 uzaqlığından,

Mərd sözü – ədalət
çağırışdır!
Kim deyir danışmaq
azadlığından
Susmaq azadlığı
daha yaxşıdır?

Qoru qırurunu,
bəşər oğlu sən,
Özün həqiqətə
işiqsan, nırsan!
Sadələr yanında,
susə bilərsən,
Rütbələr öñündə
niyə susursan?
Gərək ki, haqsızlıq
dönsün hədəfə,
Əyilmeyin sonu
acı lənətdir!
Yerində danışmaq
bəlkə qələbə,
Yersiz susmaq isə
məğlubiyyətdir!

9 sentyabr – 6 oktyabr 1999

TUR DAĞINDA

Uzaq əller gördüm
yaz çağında mən,
Sanki əbədiyyət yoluyla keçdim.
Əyilib müqəddəs Tur dağında mən,
Qədim bir bulağın suyundan içdim!

Dövrəmi almışdı
gülər, çiçəklər,
Mən vida demişdim kədərə, qəmə,
Vadidən melhəm tək əsən küləklər
Sərinlik yayırdı mənim qəlbimə.

Bulud sıralandı
başımın üstdə,
Məni od, Günəşdən qorumaq üçün.
Torpaq nə arzuda,
göy nə həvəsdə?
Sanki möcüzələr günüydü bu gün!

Vadi uğuldadı...
Titrədi səslər...
– Əgər peyğəmbərsən sən su ver bizi!
Artıq hədəqədən çıxırdı gözlər:
– Susuz cəhənnəmdir göylə yer bizi!

Bu an rəhmə gəldi
ulu Yaradan,
Tur dağı büllür tək fəvvərə vurdur.
İçib vadi boyu axan sulardan
İnsanlar Tanrıya duaya durdu.

Çox baxdım yerlərin
sırılı izlə,
Mənə arzuladı kimsə yaxşı yol!

Ey ulu Allahın iradəsilə
Bəşərə su verən Tur dağı var o!
Zaman düşən deyil,
Köhlən atından,
Qovuşdum bu sırrın mənasına mən.
Uzaq möcüzələr kainatından
Qayıtdım həqiqət dünyasına mən.

Bu gün əbədiyyət yoluyla keçdim,
Bəşərə su verən bulaqdan içdim.

6 may 2001

MÜKAFATIMDIR

Mükafat nə qızıl, nə də dəmirdir,
Mükafat inamım, etiqadımdır.
Qiyməti nə xanlar, xaganlar verir,
Xalqın bircə sözü mükafatımdır.

Ağır cığırlardan astaca keçdim,
İllər zirvə-zirvə xatiratımdır.
Dərin bulaqlardan acı su içdim,
Olsun, bu da mənim mükafatımdır.

İlhamın qədrini bilmədim bəzən,
O mənim küsəyən köhlən atımdır.
Ulduzlar qoynunda ulduz tək süzən
Sonra dönüb gelən mükafatımdır.

Gəldim şərə eşqin etibarıyla,
Dedim sənet mənim kainatımdır.
Qəlbdədir günəş, ulduzlarıyla,
– Mənim kainatım mükafatımdır.

18 may 2000

ƏLƏKBƏR YANINDA YATAN ƏLƏKBƏR

(İndi onun otuz beş yaşı tamam olmalıydı)

*Yerlərdə, göylərdə sevinc duyuldu,
Mənim atam adlı bir oğlum oldu.*

Nə böyük hikmətsən
Yer üzərində,
Ömrümə yeni bir səhifə açdın.
Zamanın al-əlvan çəmənlərində
Sanki kəpənəkdin parladın, uçdu.

Sənə həsrətlidir
cığır da, iz də,
Zərli qanadlarla bir də gələydin.
Kəpənək uçarmı mavi dənizdə?
Dalğalar üstdə də gözümə dəydin.

Harasa uçurdum
Qışın qarında,
Elə ki, təyyarə buludu yardı,
Sandım ki, teyyarə qanadlarında
Bir zərli kəpənək qanad çalrıdı.

Bu gün də sizlayır
Dərdi dünənin,
O dərd mənimlidir son nəfəsdə də.
Kəpənək dediyim ruhundur sənin
Uçur yerdə, göydə, başımın üstdə.

İllər necə gelib
keçdi qatarla,
Çağırdım, köksümdə susdu harayım.
Baxıram şəkline mən saatlarla,
özündən doymadım, şəklindən doyum?

Gözler kəderlidir, gözler qapqara,
Baxışlar söz açır sırlı mənədan.
Dərdə, əzablara, haqsızlıqlara
Nə qəmli baxırsan sən haqq dünyadan.

Haçan gələcəyəm
yanına sənin?
Tənha ağlayıram mən için-için.
Çox vaxt and içirəm canına sənin,
Sən ki, yaşayırsan yenə mənimçin.

İllədir yetiməm
Oğul, burda, mən,
Sən ana yanında yetim deyilsən.
Hesrətəm bir səsən,
soraqdan ötrü,
O gedər-gəlməzdən nələr gözleyək?
Mən də yetimliyi atmaqdan ötrü
Sənin görüşünə tələsim, gərək.

Səsini duyuram
yellər əsəndə,
Səsinə isinir duyğularım da.
Sən ki dörd yaşında vaxtsız getsən də,
Otuz beş yaşlısan yuxularımda.

Gelirsən yuxuma –
ürəyi dolu.
Deməyə nə sözlər seçmişən, bala?
Gelirsən yuxuma boylu-buxunlu,
Boydə atanı da keçmişən, bala.

Dərdimi bilmirsən
Oğul, məyer sən?
Atan da dünyada günləri sayı.
Cənnətdən gelirsən
Baxıb görəsen,

Atan cəhennəmdə necə yaşayır?

Ağır yollar keçdim...

Nə ömürdü bu?

Günlər ulduz kimi sayışan oldu.

Gəldi iki qardaş –

Ələkbər, Arzu,

Xanıma, Gülüşə yaraşan oldu.

Necə mübarekdi

Qədəmləriniz,

Bu gəlış yandırıb-yaxdı düşməni.

Körpə budaqdınız bir çinarda siz,

Budaq şaxələndi, yaşıtdı səni.

Sənin məsumluğun

Sənə sipərdir,

Almışan qoynuna Güneşi, Ayı,

Kəhkeşan belində qızıl kəmərdir,

Ağ atla süzürsən kainat boyu.

A bala, atını ehmalca sür sən,

Mən səni görmürəm, sən ki görürsən!

İki otuz beşi

Adladı atan,

Fəqət səninlədir yenə alemde.

Bu gün yer üzündə coşsa da tufan,

Bir zərli kəpenək uçur dövrəmdə.

Mart 1995

ŞİMŞƏK İŞİĞİNDƏ ŞAM EYLƏYƏRKƏN

*Bu il birinci dəfə bağa gəldik. Hava çox
sakit idi. Birdən tufan qopdu, qasırğa
başladı. Şam etməyə oturanda evinizin
işığı da söndü.*

Partlayıb bir anlıq,

Odlu çay kimi,

Üfüqdən-üfüqə axırdı şimşek

Şığıyb buluddan yanar ay kimi,

Gözümüz içində

çaxırdı şimşek.

Büllur aynabəndə çırpıldıqca külək.

Süzdü şüşələrdən naxış-naxış su,

Neheng bir nağara çubuqları tek

Döydü damımızı göy gurultusu.

Bir an parlaq işq...

Bir an zil qara,

Böyük möcüzəydi kiçik süfrəmiz.

Çörək boyanırdı mavi bir nura,

Udurduq o nuru tikə-tikə biz.

Torpaq cəfasını çökirdi göylər,

Axı yeri təmam

çirkab götürüb.

Selləri, suları tökürdü göylər.

Yerin çirkabını

yumaqdan ötrü.

Bu necə su idi, necə seldi ki,

Ona həsrət çəkdik

Biz gecə-gündüz.

...Mənə birdən-birə elə gəldi ki,

Oturub bəzimlə kimse üzbeüz,

Şimşek sönən kimi, o da sönürdü,

Şimşek çaxan kimi o görünürdü.

Ele şəffafdı ki, üzü, bədəni.

Ağappaq saçları

haləsi nurdan.

ŞAİRƏ HÖRMƏT

Bizdə olar şairə hörmət öləndən sonra!

Ə.Vahid

İsitedi, İlahi, baxışlar məni,
Qəlbə qürur axdı məhrəm qürurdan,
Bir də işiq saçılıb
İldirim söndü.

Nurani qonağım
Xeyala döndü.
Qonağım!
Nə dindi,
nə də yedi o.

Bizim günümüzü
Gördü də getdi.
Elə kainatın sahibiydi o,
Bize xeyir-dua verdi də getdi.
Hər an gəzdiyimin tez yetdi sonu,
Həni o nurlu üz, o nurlu şimşək!
Bir də bu dünyada
Görmərəm onu,
İndi o dünyaya tələsəm gərək!

1991

Elə ki, səninçin soldu son bahar,
Elə ki, dost-tanış geyindi qara,
Dövrəndə irişən paxıllar ki var
Daha olmayıacaq öləndən sonra.

Uçarkən ucadan ucalara sən,
Artıq heç bir kəsə rəqib deyilsən!

Elə ki, axışdı el dəstə-dəstə,
Birdən çatılacaq rəqib qaşları,
Gələcək kədərlə tabutun üstə,
Axacaq gözündən timsah yaşları.

Deyəcək: "Əcəlde insaf olmadı,
Görün qansız ölüm nə vaxtsız geldi.
Sındı şerimizin qolu-qanadı".
Qəlbindən keçəcək: – "Yaxşı ki, öldü"
Susacaq arxamca min söz düzənlər,
Onlar nə idi ki? Qara bir kölgə,
Şerinə göz yumub, dodaq büzənlər
Səninçin haray da saldılar, bəlkə.
"Ucaldaq adını ləyaqətlə biz,
Yoxsa nankor deyər bize nəslimiz".
Kədər ümman oldu, sevincə qətrə,
Nə tapdırın dünyada?
Acı bir şöhrət.
Sənet aləmində həsəd və qibə,
Yuxarı zümrdə sükut və hiddət.

Qoy tale tapşırsın Allaha səni,
Qoy ikinci ömrü gəlməsin qara.

Fəqət unutma ki, bir daha səni,
Öldürə bilerler öləndən sonra.
Sən ki daş illərlə durdur üz-üzə,
Düşün kimlər çatdı sənin dadına,
Sabirin adına dalan düşdüşə,
Sənin bir döngə də düşməz adına.
Qorxunc həqiqətdən əfsane umma,
Təskinlik – inamdır, göydə, yerde var.
Vəfasız dünyadan sən heç nə umma,
Hələ canlı ikən ölenlər də var.
Yaşadın həyatda sən ki özün tek.
Bəlkə bu özü də bir seadətdir?
Dəhşətdir ölümündən evvəlcə ölmək,
Öləndən sonra da ölmək dəhşətdir.

2 aprel 1995

ŞEYTANIN ETİRAFI

Tərsinə axır zaman,
Artıb dərdim, qubarım.
İnsan çıxıb yolundan,
Kimi yoldan çıxarırm?

Əllərim hara yetər?
Gözleri kor atım var,
Hamı şeytandan betər,
Mənim quru adım var.

Suya zəhər qatırlar,
Zəhərə dönüb həyat!
Şəhərləri satırlar,
Necə deyim "yurdu sat"!

Kim mənə qulaq asır?
Haraylarım səssizdir.
Dünya şeytan dünyası –
Əsl şeytan işsizdir.

Sevirmi dövran bizi?
Danlamağı tərgitdi.
İşə bax, insan bizi
Rüşvətə də öyrətdi.

Haqladın uçmuş yolu,
Yol verməyə nə var ki?!
Havayı gələn pulu
Bol verməyə nə var ki?

Harınlıq evlər yixib,
Onlar qan da tökürlər.
Elə şeytanlar çıxıb
Mənə papiş tikirlər!

Dillenir torpaq, səma,
Barmaqlar var,
gördün qaç!
Heç mənim barmağıma
Yoxdur daha ehtiyac!

Məni görməzsən, İnsan,
Biryolluq burdan getdim.
Bu şeytan dünyasından,
Mən şeytan, həzər etdim!

23-24 noyabr 1996

BİR DAŞ ALTDAN, BİR DAŞ ÜSTDƏN

Dediklərimizi bir də xatırlayaq.

Noldu mənim “zəfər” – deyən ümidi, mən bu gündən.
Dünənimə üz tuturam mən bu gündən.
Erkən soldu çınarlarım, söyüdlərim,
Daşaltıda haray çekdi şəhidlərim,
Bir daş altdan,
Bir daş üstdən.

Qara neftim sərhədləri necə aşdı?
Dəllallarsa pərde asdı gözümüzdən.
Açılmayan yolları da dollar açdı,
Benzinimiz özümüze alov saçdı.
Bir daş altdan,
Bir daş üstdən.

Şuşa, Laçın satqınılıq qurban getdi,
Qanlı əller çiçək dərdi dağdan, düzdən,
Qeyrət dedik – bu, görəsen nə qeyrətdi?
Düşmən qızıl Kəlbəcəri talan etdi.
Bir daş altdan,
Bir daş üstdən.

Qırıldıqca yaşıl-yaşıl ormanlarım,
Həqiqəti biz gizlətdik özümüzdən.
Kime çatdı bu ahlamm, amanlarım?
Susdu göydə güllələnib yanalarım.
Bir daş altdan,
Bir daş üstdən.

Küçələrdə el açaraq ağlayan kim,
Biz baxarıq, qanlar axar könlümüzdən.
Milyonları yad ölkədə saxlayan kim,
Kazinolar guşəsində bank qoyan kim.
Bir daş altdan,
Bir daş üstdən.

Onlar bilməz ürəklərdə nə haraydır!
Ah hərislik! Nələr doğdu bu mərəzdən?
Qürbət eldə villa nədir, saray nədir,
Keyf çəkməyə bir həftə nə, bir ay nədir?
Bir daş altdan,
Bir daş üstdən.

Doğma xalqım gör nə qədər əzab çekdi?
İmtahanı edir bizi zaman qəsdən?
Bir gün zəfər qapımızı döyəcəkdir,
Millet deyib, tarix özü deyəcəkdir;
Götür daşı daşın üstdən,
Həqiqəti görsün Vətən!

5-15 sentyabr 1996

NECƏ ADAMLAR VAR

Bağlanıb pul kisəsinə,
Kimlər düşüb tələsinə?
Gələr aqıl meclisinə
Meydan sulaya-sulaya.

Yaxşı bilər hesabını,
Özü yazar kitabını.
Böyüklerin yal qabını,
Siler yalaya-yalaya.

Ona rüşvət qapı açdı,
Harda aşdı, orda başdı.
Sərvət başdan aşdı-daşdı,
Xalqı talaya-talaya.

Yoxsullara dərsə durar,
Zənginlərlə bəhsə durar.
Rütbəlilər görəsə durar,
Quyruq bulaya-bulaya.

Həris insan,
Bir an dayan!
Bəlkə yuxudasan, oyan!
Ulu sözünə baxmayan
Qalar ulaya-ulaya.

31 mart 1996

HALAL ŞÖHRƏT

Şöhrət kiminçinsə kölgəyə bənzər,
Həmişə, hər yerde izleyər onu.
Fəqət halal şöhrət dünyani gəzər,
Kimse məzarda da gözleyər onu.

Nelərə sahibdir sənət sahibi?
O yanır, deməyə sözü çatmayırlar.
Sabaha nur saçır şöhrət sahibi,
Saçdığı nurasa özü çatmayırlar.

Kim ki məddahlıqla şöhrət qazandı,
Durur dar ağacı önündə, sanki.
Kim ki vicdan satıb sərvət qazandı,
Doğulub ölü o, hər gündə, sanki.

Dinlə, nələr deyir əsrlər sənə,
Yerlərin, göylerin həqiqətindən.
Çatdı Yunis İmrə öz şöhrətinə
Altı yüz illiyin kor zülmetindən.

Ötüb Nəsimi də altı yüz ili,
Atını qurbətdən Vətənə sürdü.
Beş əsr keçərək dahi Füzuli
Gəlib heykəlini Bakıda gördü.

Qəribə talclər olur dünyada,
Hər izdə möcüzə, hər addimda sırr.
Tarix iki əsri yola salsa da,
Vazehin şöhrəti hələ yol gəlir.

Şöhrət kiminçinsə kölgəyə bənzər,
Həmişə, hər yerde izleyər onu.
Fəqət halal şöhrət dünyani gəzər,
Kimse məzarda da gözleyər onu.

23-24 noyabr 1996

ÇEÇEN QARDAŞ

Eşit məni, çeçen qardaş!
Torpaq üçün öz canından keçən qardaş.
İmperiya alovundan

kənddən kəndə köçən oldun,
Qəfil ölüm zəhərini
sen merdanə içən oldun.
Bəli, kimin üreyində torpağına
sevgi varsa, o böyükdür,
Məger kiçik xalq olurmu?

O xalqdırsa, o böyükdür!
Metin durdur, batmamaqçın
sen rəzillər girdabına,
Bu gün sənin adın düşdü
əsrin qeyrət kitabına.
Xalq ölçülümlür miqdariyla,
Xalq ölçülür vüqarıyla.
Xalq ölçülür dəyanəti, qeyrətilə,
Bir de dosta mehəbbəti,
bir də yada nifrətiyle!

Qeyrətsizə can əzizdir,
qeyrətliyə ana torpaq.
Bayraq daha uca qalxdı
boyandıqca qana torpaq!

Sənin yurdun öz qanını
torpaqlara qatana da vətən oldu,
Mənim yurdum torpağını
satana da vətən oldu.
Vəzifəsiz müdrikə də,
vəzifəli nadana da vətən oldu.

İgidliyin çoxlarına
bu gün verdi ibret dərsi,
İbret dərsi, qeyrət dərsi!
Bax, dağlımış imperiya
vehşiləşib yaralanmış ayı kimi,

Ölüm səpir, dərd paylayır,
 qəm gətirir hər qədəmi.
 Beş il əvvəl Bakıımızda
 Mən görüşəm bu qədəmin qan izini,
 Mən görüşəm xalqın qəzəb dənizini!
 Bu gün mənim ana yurdum
 min-min şəhid torpağıdır,
 Şəhid yatan xiyabanlar
 əbədiyyat ocağıdır.
 İmperiya! Caynağından
 qanlar sızan İmperiya!
 Azadlığa həsrət xalqa
 ölüm yazan İmperiya!
 İller boyu kor olub biz,
 "Böyük qardaş" dediyimiz
 İmperiya!
 Harınladı dərimizi soya-soya İmperiya!
 Özü cəllad, sözü riya, İmperiya!
 Ürəyində yer üzünə
 Hökmranlıq iddiası,
 Bu deyilmi qudurğanlıq iddiası?
 Qucağında bəslədiyi özü kimi
 Cinayətkar gədası var,
 O dərs verib gədasına,
 Layiq olsun atasına,
 Bu gədanın məkr dolu,
 riya dolu ədası var.
 Onunçun da "dənizlərdən dənizlərə"
 xülyası var.
 Azerbaycan milletinin
 amalı haqq, işi haqqıdır.
 Düşmənlerin ədası da,
 xülyası da gözlərində qalacaqdır.
 Sonsuz yasla bitecəkdir
 imperiya təntənəsi,
 Mən indidən eşidirəm

xarabələr üzərində bayquş səsi.
 Ulu Rəbbin qəzəbile
 əvəzini o alacaq,
 Dağlıqlıqça dağılacaq.
 Ondan mənhus ad qalacaq!
 Sən ey doğma torpağıycin
 öz canından keçən qardaş!
 Bu gün qəlbim, varlığım da
 səninlədir, çeçen qardaş.

25-26 fevral 1996

ƏBƏDİYYƏTDƏN GƏLƏN SƏSLƏR

*Həzərət Əlinin "Qısa kəlamalar"ını
oxuyarkən...*

Tanınar kim nə vaxt danışib dinər:
İnsan öz dilinin altda gizlənər.

– Övlada tərbiyə nə vaxtdan başlar?

– Söylə uşağının neçə yaşı var?

– Bir yaşa az qalıb.

– Onda, eşit, bil,

Artıq gecikmişən sən tamam bir il.

– Eyblərin böyüyü nədir söylə bize sən?

– Özündə ola-ola başqasında gəzəsən.

– İnsanın azadlıq qurtarar haçaq?

– Sən vəd verənədək azadsan ancaq!

Mezluma verdiyi eziyyət üçün
Zalıma məhkəmə qurular bir gün.

Həqiqət acıdır – fəqət dərmandır,
Yalan şirindirsə – əfi ilandır.

Yaxşılıq ki, insanlığın borcu olubdur,
Pislik ilə qalib gelən özü möglubdur.

Vəfasıza vəfa mehri salan kimi,
Sən Allaha vəfasızsan.

Vəfasıza vəfasızlıq elədinmi,
Sən Allahın qarşısında günahsızsan.

Tamah zülmətli yoldur,
Tamahkar əbədi quldur.

Kim ki, yer üzündə dostu itirib,
Odur yer üzündə ən böyük qərib.

Dünyada ən ulu sərvət ağıldı,
Dünya da nadanlıq üstdə dağıldı.

Aclıq vaxtı mərd insandan uzaq ol,
Toxluq vaxtı sən nadandan uzaq ol!

Kimlər ki, çox danışdı.
Sehvi də başdan aşdı.

Aqillərin sinesi,
Min sirrin xəzinesi.

Daşı daş atana özün culaşdır,
Çünki daş atanın cavabı daşdır.

Xəlvəti günahdan qəlbə çekindir.
Günah – sənin aşkar bir şahidindir.

Bir şəxsin ki, qapısını bağlayasan,
Bəs ruzusu necə gələr?
– Gələr... gələr o yerden ki, əcəl gələr.

Sözü deməmişdən – söz sənin qulun,
Elə ki, söyledin – özün qul oldun.

Söz var, bir əbədi kitaba döner,
Söz var, ömr boyu əzaba döner.

Ali gözəlliyi duymayan kordur,
Ağarmış tükleri qoparma, nurdur!

Heyatın əbədi həqiqəti var,
Əvvəl yol yoldaşı, sonra yol axtar!

İnsanı ağılmı, dilmi tanıdır?
Bil ki, dil ağılmı tərcümanıdır.
Əger cahillərdən uzağa qaçsan,
Onda aqillərə qovuşacaqsan.

Kim ki, öz qədrini bildi dünyada,
O, insan qorxusuz öldü dünyada.

Yaxşılıq pisliklə qoşa gedəndir,
Minnət yaxşılığı batıl edəndir.

Dünyada yuxuya gedir insanlar,
Ancaq ölüm vaxtı oyanır onlar.

Kimlər, zəmanəye sədaqət etdi,
Zəmanə onlara xəyanət etdi.

Üzürlü, üzürsüz söz var, günahdır,
Üzrү təkrar etmək, təkrar günahdır!

Yalan olan yerdə məhəbbət olmaz,
Məhəbbət yoxdursa, sədaqət olmaz,

Sən, həris oldun,
Möhtəris oldun.

Məkriylə hiyəsi gizli olan kəs.
Elə düşməndir ki, dost ola bilməz.

Məhəbbəti səsle sən
Ki, özün sevilesən.

Kim özündən razıdır,
Arzuya tamarzıdır.

İki şey məhv edər mütləq hər kəsi,
Yoxsulluq qorxusu, mənsəb həvesi.

Malını, canını qardaşa saxla,
İnsaf, ədalət də düşmənin olsun.
Hamiya gülərtüz bax, yaxşılıqla,
Xalqın salamları qoy sənin olsun!

Dünya ve axırət –
iki düşməndir.
Birinə çatdınsa,
o biri gedir.

Əmanəti sahibinə
Qaytar dünyada,
O, Peyğəmbər övladına qatil olsa da.

Sadiqlər servəti ətək-ətəkdir,
Xeyanət yoxsulluq gətirəcəkdir.

Kinli adamların
Dərdi böyükdür!
Ə davət qəlb üçün
Ən ağır yükdür.

Daim öz qəlbini
Yeyər paxıllar.
Uca uçmaq istər –
Uçar yixıllar.
Paxıl səltənəti birdən dağıllar.

Səbr etmək ən böyük bir şücaətdir.
Əvvəli nəcabət, sonu cənnətdir.

Kim özgəye böhtan deyir,
Öz-özünü ləkələyir.

Unutma ki, padşahların az bəxşişi şərafətdir,
Fəqət alçaq adamların çox bəxşişi həqarətdir.
Həsəd aparmayın!

Bu sirdir, məyər?
 Od özü odunu yaxıb kül cılər?
 Əgər mömin şəxsə
 Dərdini desən,
 Mərhəmet görərsən sən ki Allahdan
 Nəbədə kafirə gileylənəsən,
 Şikayət edirsən, sanki Allahdan.
 Əgər şərəfini itirsə bir kəs,
 Ata şərəfi də köməyə gəlməz.

May-iyun 1992

ARAZ SAHİLİNDE CAVAN BİR GƏLİN

Qonşu harayından
 yer titreyirse,
 Burdan baş götürüb gedim hara mən?
 Göylər fəryadımı eşitmeyirse,
 Niye yaşayram bundan sonra mən?

Ümidi yerlərdə,
 göylərdə gəzdim,
 Dünyanın dərdləri doldu ürəyə.
 Ərim şəhid oldu, mən yenə dözdüm,
 Oğlumu igid tək böyüdüm, – deyə.

Eşit məni, Xan Arazım,
 Səsi mehriban Arazım.
 Qəlbim kimi sularında
 Axır qara qan, Arazım.

Dünən qapımızda onlar ki quldu,
 Bu gün bağ-bağçamı qana boyatdı.
 Evime od vurdur erməni quldur
 Körpə oğlumu da odlara atdı.

Nə oldu bilmədim, hara qaçdım mən,
 Göz yaşım sel oldu soyuq meşədə.
 Qanlı alovlarla yer-göy yanarkən,
 Saçlarım ağardı birçə gecədə.

Sərhədim bir qızıl
 üzüyə dönsə,
 Arazım üzüyün bülür qaşdır.
 Namusu, ismeti itirməkdənsə,
 Sənin qucağında ölmək yaxşıdır.

Mən üz tutum hara, sular?
 Bəyaz sular, qara sular.

Qoy atılım qucağına,
 Saçlarımı dara, sular!
 Qoy dünya eşitsin, haray qoparım,
 Bədbəxt taleyimdə sən varsan mənim.
 Ya bu gün mən səndə
 məzar taparam,
 Ya da xilaskarım olarsan mənim.

Cavan Araz, qoca Araz,
 Geldim uça-uça, Araz.
 Eşqim kimi sən dərinsən,
 Qürurum tək uca, Araz.

Arazım, mən sənə açdım dərdimi,
 Çatdır o sahilə bu gün sağ məni.
 Günəş suda qızıl yelləncək kimi,
 Bəlkə de o taya atacaq məni.

Meşədə səhərə çıxdım birtəhər,
 Boğuldu köksümdə ahım, harayım.
 ...Vəhşilər görüblər...
 odur, gəlirlər.

Al məni qoynuna, a doğma çayım,
 Qurbanam boyuna, a doğma çayım.

...Dil deyib ağladı titrək ağaclar
 Üzüb görəcəkmi o doğmaları?
 Səpildi sulara ağarmış saçlar,
 Daha da ağartdı ağ dalğaları.
 Örpəyi havada,
 quş kimi uçdu,
 Uçub o sahilə
 qondu dan üzü.
 Dalğalar bu taydan o taya coşdu,
 O taya çatdımı gəlinin özü?

3 noyabr 1993

KƏRBƏLADA

İmam Hüseyin məqbərəsi

Qızıl qapılardan astaca keçdim,
 Ele bil əşrlər dindi, danışdı,
 Görəsən mən bura haçan gəlmışdım,
 Axır yer də, göy də mənə tanışdı.

Qədim astanadan adlayan kimi,
 Üstümə cil-çıraq leysanı yağıdı.
 Gümüş barmaqlığa sürdüm əlimi,
 Qelbime bir doğma hərəket axdı.

Qovuşur insanlar günəş selinə,
 Üzlərə nur qonur, şəfəq enirdi.
 Müqəddəs məqbərə önungə yenə,
 Ürəklər saflaşır, təmizlənirdi.

Nə yüksək qübbədir güzgülü tavan,
 Göylərdən ucadır dinim, imanım.
 ...Bu an yumşaq bir el tutdu qolumdan;
 Ses geldi "Oyadır xəlqi əfqanım".
 Mən ulu sözlərin sehrinə düşdüm,
 Bu odur, İlahi, o doğma səsdir.
 Bu səsi neçə yol mən eşitmışdım,
 Yer kimi, göy kimi o, müqəddəsdir.

Dedim, a gözlərim, nə bəxtəvərsən,
 Gör kimi görürsən bu gün səhər sən,
 Mehriban baxışlar, nurani sıfət...
 Doğma məhəbbətlə qoşa alışdıq.
 Bu bir xəyal idi, yoxsa həqiqət?
 Biz süküt içində belə danışdıq.

– Azeri yurdunda de, nə var oğlum?
 – Tecavüz, xəyanət, satqınlıq, ölüm.

– Satqınlıq? Əcəba, neler satılır?
 – Bu gün kənd satılır, şəhər satılır.
 Duydum qelbə düşdü onun təşvişi.
 Gördüm ki, üzüne çən, duman gəlib.
 – Axı mərd olmuşdur xalqım həmişə.
 Bu cürə satqınlıq bes hardan gelib?
 – Şairim, and olsun Gùnəşə, Aya,
 Bu bir həqarətdir dərd eler bize.
 Ele bir dövrde gəldik dünyaya,
 Satqınlıq dərsi də verdilər bize.

"Rüşvət deyil deyə" o vaxtı səndən,
 Salam almadılar.

Bu ki, dəhşətdir.
 Satqınlıq rüşvətə dönüb kökündən,
 Əsrimin özülü ele rüşvətdir.

Rüşvət qüvvətdir ki, tamam üzədədir,
 Əlindən tutacaq o qüvvət sənin:
 Millet vekili də milyon üstədir,
 Vəzifə sənidir, şan-şöhrət sənin.

Mən də seçkilərdə səsə qoyuldum,
 Aldatdı insan da, şeytan da məni.
 Dili acı oldum, cibi boş oldum,
 Sağdan da vurdular, soldan da məni.

Rüşvətxor kefdədir bu gün həyatda,
 Pulun qanadıyla göy üzündədir.
 Sevgi duyğuları ayaqlar altda,
 Şəhvani hissərəsə göz üstündədir.

Gözəllik alınıb satılan zaman,
 Vəhşiyə dönməzmi dünyada insan?
 Əyər şairsənse,
 nə düşün, nə yaz.

Şerin qiymətini verən tapılmaz.
 "Dərd çox... həmdərd yox"
 Bu ömür nədir?
 Ev-eşik dərdidir, çörek dərdidir.
 Bu yandan da dava.
 – Dava, kiminlə?
 – Zülmətlər övladı kor Əhrimənlə.

Qonşu qan içəndir, qonşu alçaqdır,
 Bu dava iynəylə gor qazımaqdır.
 Leylilər can verir döyüşdə, ancaq,
 Gəl cəbhədən qaçan Məcnunlara bax.

Qalxdı mərd oğullar Vətənim, – deyə,
 Zadəgan övladı evində yatdı.
 Əlsiz-ayaqsızlar getdi cəbhəyə,
 Əlsiz-ayaqsız da geri qayıtdı.

Yenə kəsiməmiş torpaq alveri,
 Nə qədər qaçqın var...

El dözmür daha.
 Ahımız tuṭubdur göyü və yeri,
 Ümid Allahadır, yalnız Allaha.
 Babamın üzündən qəzəb yağırdı:
 – Bunları eşitmək mənə ağırdır.
 Müqəddəs məqbərə parlayır par-par,
 Üstündə cahanın işiq selimi?

Yanında bir kiçik
 inebədgah da var,

Günəşlə yanaşı,
 Ay olan kimi.

– Burda yetmiş iki şəhid uyuyur,
 Gedib din yolunda qurban igidlər.
 – Xalqım da onlara dua oxuyur,
 Amma minlərlədir bizim şəhidlər,
 Vətən fədaisi cavan igidlər.

Onunla müqəddəs yerdə görüşdüm,
Qəm ürək telini çəkdi tarıma.
Tanrıım, nə sehirli aleme düşdüm,
Tanrıım, bu sehirdən məni ayırma.

...Birdən gözlerimdə gur işiq söndü,
Men onu səsleyən sonsuz harayam.
Mehriban baxışlar xəyalə döndü,
Ecazkar dünyada gördüm tənhayam.
Qəlbimdə ah çəkdi solan arzu-kam:
– Söylə, hara getdin Füzuli babam?!
Hani o vüqarım, o fəxrim, hani?
Yenə də bir haray gəzdə dünyani:
"Muradım şəmi yanmazmı?"

7 dekabr 1992

QANLI YANVAR

Yermi batdı, göymü uçdu
Söküləndə qırmızı dan?
Yer kürəsi iki rəngdən yoğrulmuşdu –
Qara ilə qırmızıdan.

Üfűq gümüş, torpaq qızıl,
Neftimizlə varılananlar.
Görün necə qaytardılar haqqımızı.
Döz, üreyim, döz, üreyim!

Pencərəmə gəlib qonan günəş, aydı.
Muğamatın sədaları
Əşrlərin ağısıydı.
Ürəklərə səbir dedi, dözüm yaydı,
Döz, üreyim, döz, üreyim!

Dinlədikcə bircə anlıq
Dəhşətləri unudursan.

Sağ ol, mənim muğamatım,
Ey varlığım, ey həyatım,
Tarixlərin qucağından
Yenə gəlib əllərimdən sən tutursan.
Döz, üreyim, döz, üreyim!

* * *

Oğul cəsədini tapmayan ana,
İndi də şəhəri ağlar dolanır.
Sanki dərd əlindən
gəlib tügyana,
Dünyanın başına dağlar dolanır.
Bir gelin – körpəsi
imani, dini,

Yudu uşağınn ağ köynəyini
 Zivəyə sərməkçin əyvana çıxdı,
 Tuşlandı geline qatil güllesi.
 Evde haray çekdi körpenin sesi,
 Yere mərcan-mərcan al qanlar axdı.
 Ölümə mərdanə
 getdi cavanlar –
 Qizardı göy rəngi astmanın da.
 Əgər bir məcrayla
 axsaydı qanlar,
 Xəzər yaranardı
 Xəzər yanında.
 İnsan iradəsi
 dəmir olsa da.
 Zirehli tanklara
 göylər dünyada?
 Gör necə bənzərdir –
 biz bunu gördük.
 Qara əməller də qara gecədir.
 Düşmənlər gəlseydi
 sinə gərerdik,
 Bəs "dost" dediyin nə,
 bu qırğın nedir?
 Matəmə boyanmış doğma evim var,
 Kedərim sonsuzdur, səbrim möhtəşəm.
 Mənim silahım yox,
 tək qəzəbim var,
 Gülle bir yol atar,
 qəzəb həmişə!
 Neçə-neçə cavanların toy gecəsi,

 Dönüb oldu vay gecəsi.
 Qara geymiş anaların
 Yaş qurudu gözlərində.
 Qızıl-qızıl kecavələr
 Üzdü şəhər üzərində...

O gün fəda etdi
 məndlər baxtnı,
 İzdiham yarıldı xiyaban kimi.
 Ulduz-qərenfilli
 insan axını,
 Düzüldü yer üstdə
 kəhkəşan kimi.
 Sahildə dalğalar
 coşdu, çağladı,
 Gəmi harayıyla
 Xəzər ağladı.
 Dünyanı çulğayan
 fəryad səsidi,
 Bundan hali edin
 gedib-gələni!
 Zəlzələ təbiət faciəsidir.
 İnsanlar getirdi bu zəlzələni.
 Anaların ahi,
 məndlərin qanı,
 Yerdə qalmayacaq
 heç zaman, heç vaxt!
 Məger ki, sabahın
 məğrur insanı,
 Qatil boğazından
 yapışmayacaq?!
 Qonur hər məzara
 göyün ulduzu,
 Necə ağır olur gecə matəmi...
 Kim deyir dünyada
 şəhidlər susur?!

Şəhidlər dillənir
 şahidlər kimi
 "Ey qanlı yanvar,
 Əlinde qan var.
 Ne qədər torpaq var,
 göy, asiman var,

Sən elə qanlısan,
ey qanlı yanvar.
Nə qədər rica et, nə qədər yalvar,
Səni bağışlamaz el, "qanlı yanvar".

* * *

Allah, sanki birdən zaman dayandı,
Gördük neçə vəhşi ölümü, Allah.
Ał qandan torpaq da
od tutdu, yandı,
Sən necə götürdün bu zülmü, Allah!
İnsan doğma yurdda
sanki qəribdir,
Qanlı felakətin
susmur fəryadı.
Kim ki, ölümlərə ferman veribdir,
Bu gün necə görən o, rahat yatır?
...Deyirlər, qaranlıq çökəndə yere,
Astaca yarılır şəhidler qəbri.
Sükutla gedirlər onlar evlərə,
Şəhər sükutla da dönürlər geri.
Allah, şəhidlərim ölməz, müqəddəs,
Nuru məzar üstdə yandıran sənsən!
Sonra da el tutub dinməz-söyləməz,
Onları evlərə aparan sənsən.
Onlar asta keçir çəndən, dumandan,
Boynuma dolanmır qolları əfsus,
Onlar ki, hər şeyi görür cahanda,
Biz isə görmürük onları, əfsus!
Yenə çıxsın günəş,
parlaşın ulduz.
Necə tapdalındı ədalet, qanun!
...Ərşə çəkilmişdir bizim yuxumuz,
Siz ana torpaqda rahat uyuyun!
Bizim vicdanımız,

Qeyrətimiz siz,
Size səcdə edir bir ulu millət!
Şəhidlər sizsiniz,
şahidlərsə biz,
Rəhmət oxuyuruq sizlərə... təhmət!

20 yanvar - 4 fevral 1990

OĞUL TOYU

Unudulmaz Güllərə üçün

Bu qış isti gəldi,
 Bu necə qışdı?
 Hayif, görmədin.

Arzuya toy etdik,
 Dünya axışdı,
 Hayif, görmədin.

Bir gözüm ağladı,
Bir gözüm güldü,
 Hayif, görmədin.

Çoxdan gözlədiyin
Gelinin gəldi,
 Hayif, görmədin.

* * *

Cahan göylerində şimşek çaxsa da,
İller qəmli gəlib,
 kədərli getdi.

Bir Arzu ulduzu
 doğdu dünyada.
Dünyada bir ümid çıçayı bitdi.
Bir gün qovuşmaqçın tale ulduzu,
Bir ömrə yol keçdi ümidi Arzu.

Qəlbine süzülən
 Nurlu üfüqle
Arzu addımladı ulduzum, – deyə.
Göyər cəmənindən axan şəfəqle,
Ümid də səsləndi gəl, Arzum, – deyə,
Çalan kim, gülən kim,
 toy qızışmışdı.
İçəride bahar, bayırda qışdı.
Birdən yer üzündə sırlı yel əsdi,

saçında əl gəzdi,
İstidən isti.
Milyon əl içində o doğma əldi,
Sehirlə dünyadan sehirlə gəldi.
Necə darixmişdim
 O əllər üçün,
O əldən süzülən
 Nur sellər üçün,
Sən elə baxırdın,
 Gülümseyirdin.

Deməli, bu gün də
 sənsiz deyildik.
Sən oğul toyunda
 dua deyirdin.
Bu toyda, düyündə
 Sənsiz deyildik.
Yağırdı bayırda qar səpə-səpə,
Oğlunun, gəlninin üzündən öpən,
 Sən ki, özündün!
Toya işıq saçan sanki özündün.
Nurlu baxışların
 Dünənki kimi,
Bizi ayırmayıb ele bil aləm.
– Niyə ağlayırsan, – deyirdin, – Nəbi,
Axı mən burdayam,
 mən səninləyəm!
Gel birgə oynayaq, göz yaşını sil,
...Açıdın qollarını, qanad tək açdırın.
Bir rəqs burulğanı
 qopdu ele bil,
Ömrümüzdə heç belə
 oynamamışdım.
Oldun müsafiri
 Sən birçə anın,
Getdin, dərdin, qəmin sorağı qaldı.

Sanki arasında

iki dünyanın

Sönmeyen bir işiq

zolağı qaldı.

O zolaq sehirli

nərdivan kimi,

Çekirdi göylərə mənim qəlbimi.

Geldin oğul toyu

Arzusunda sən,

Sirli dəqiqələr,

geri qayıdın!

Bəlkə əbədiyyət yuxusunda sən,

O gecə ilk dəfə rahat uydun.

1990-1992

VƏSİYYƏT ƏVƏZİ

Bütün doğmalara

üz tuturam mən,

Ömür də gəmi tek çatır sahile.

Məni kəndimdəki

ata evindən,

Özünüz aparın axır mənzilə.

Doğma çiyinlərin

ucalığından,

Son dəfə görüm ki,

sonsuzdur cahan!

Yolları kitab tək

varaqlamışam,

Ötüb keşməkəşdə illeri ömrün.

Gözdən yaşı axmayıb

mən ağlamışam,

Heç kəs ağlamasın mənimçin o gün.

Gedin asta-asta,

dalğın, pərişan,

Ağırdır yerimək ağır tabutla.

Dərd böyük olanda

danışmaz insan,

Sükutla dayansın, hamı sükutla.

Sükutla çatdırın

murada məni,

Sükutla danışın matəmlı gözler.

Yığış sağlığında

boğaza məni,

Boğazdan yuxarı deyilən sözlər.

Hardansa bir tütək

səsi eşidim.

Dillənsin, o kövrək

səsi eşidim.

Şəfəqlər ucadır,
kölgələr qısa,
Tabutum üstünə günəş əyilsin.
Əger ölümümə sevinən olsa,
Qoy o da gəlsin.
Gəlsin, üzü tutqun,
səsi də titrək...
Elə düşünsün ki,
o ölməyəcək!

Dayanıb doyunca
baxım Xəzərə.
Eşidim,
hardasa
tütək səslənir,
Bəlkə də
Susmayan
ürək səslənir.

Qayıtsın geriyə
mükəddər axın,
Qəmli il gəlməsin yaşınız üstə.
O axşam
üfüqə
diqqətlə baxın,
Bir ulduz yanacaq başınız üstə.
Göylərin o uzaq
zərrin ulduzu,
Sizə səs verəcək səssiz-səmirsiz.
Min yol baxdığınız
həmin ulduzu
Elə bil ilk dəfə görəcəksiniz.
Nuruyla hər qəlbə
çatacaq ulduz,
Batanda Xəzərdə
batacaq ulduz

Durnalar,
Uçacaq
sonra qatarla –
Siz gəlib bir çinar basdırın yerə.

Ucalım torpaqdan
mən o çinarla,

1982

SİZ EY NİZAMİYƏ ƏL QALDIRANLAR

"*Harda daş qəlbli var, –
Nadan, avam, naşı var*".
Nizami Gəncəvi, "Sırlar xəziməsi".

Qədim Dərbənd torpağında
Bir şaxtalı qış çağında.
Gəldi nadan, görmədi ki,
Yeri, göyü zülmet sarır.
Yaxınlaşış oğru kimi,
O, bu anda bilerdim?
Nizamiyə əl qaldıran
Peyğəmbərə əl qaldırır.
Bir heykəl ki, əsrlərin
Qucağında tutub qərar,
Bir nadanın əlli riylə
Meyer onu yixmaq olar?
Hardan gəldi avam, nadan,
Neçin belə durdu qəsde?
Bu an Fərhad dağı çapıb
Səpələdi nadan ustə
Göy ele bil parçalanır,
Yer ele bil titreyirdi.
Bəhram Gurun Gur səsindən
Qanlı qatil titreyirdi.
Yox, abidə yixildimi
O daha da uca qalxdı,
İskenderin qılıncından
Birdən odlu şimşek çaxdı.
Yerə, göye alov saçdı,
Nadan qaçıdı,
Gördü gəlir arxasınca
Bir çağlayan atəş çayı.
Odlu çayda çırpındıqca,
gəlib çatdı Xəzərə o,

Öz qəlbini parçaladı
öz harayı.
Görən zülmet bir gecədən
Sağ çıxdımı sehəre o?
Sağ qaldısa, gecə-gündüz
alovlanıb o yanacaq
Yuxusundan od içinde oyanacaq.
Bir dəfə də o göz yumub,
Görəcək ki,
Cəhənnəmin odundadır,
Dahilərə əl qaldıran
Cəzasına mütləq çatr.
Bu gün ulu Nizaminin
Səcdəsinə aləm gəlir,
İnsanlığı insanlığa
Haraylayan
gur səsine aləm gəlir.
Sabah isə dönüb sönməz
Güneşə o,
Yenə möğrur geləcəkdir
doğmalarla görüşə o,
Tər güllerin, çiçəklerin
qucağında,
Ucalacaq doğma Dərbənd
torpağında.

20-21 fevral 1993

PEYĞƏMBƏRİN DEDİKLƏRİ

Bir gün bir məclise
Gəldi Peyğəmbər,
Vurdu titrək-titrək
Köksündə ürek...
Başladı tərifə onu görənlər,
Danışdı ağızlar köpüklənərək.
Şit tərif ləkədir –
Qara bir lekə –
Düşündü, qəlbində ildırım çaxdı.
Qəzəblə dini lədi tər tökə-tökə,
Peyğəmbər onlara diqqətlə baxdı.

Peyğəmbər astaca qalxdı ayağa,
Dilləndi üzündən qəm yağa-yağa,
– Mənim əməllərim
Allah əmrindir,
Mən icra edirəm, Allah əmr edir.
Sizdə təriflərə bu nə həvəsdir?
Rəbbim deyir: Qoru öz hörmətini!
Kəsin, yiğisdirin, qurtarın, bəsdir,
Bu dil rüşvətini, söz rüşvətini.
Budur həqiqət:
Əger ləyaqət
Qalxsa da göylərin yeddi qatına,
Rüşvət salar onu ayaq altına.
Gözü kölgəlidir hər vaxt cahanda,
O rüşvət verən də, rüşvət alan da.
Siz onu vicdana qoymayın yaxın,
Sakin ey ümmətim, rüşvətdən sakın!
Bilin qoruduqca səmimiyyəti –
Daha dəhşətlidir bu söz rüşvəti!

...Birdən üreklerdə duruldu sular,
Könüllər elə bil nura büründü.

Nəcib bir məcrarya axdı duyğular,
Artıq teriflər də xəyalala döndü.
İnsanlar üz tutdu
Göylərə sarı:
– Kaş ki, belə olsun həmişə Tanrı!

12 mart 1995

KƏLBƏCƏR HARAYI

Şair dostum Samil Əsgərova

Çökdü vadilərə bir qara kölgə,
Hay ver, köhnə dostum,
bu gün hardasan?
Ağlayır ürəyin yaş tökə-tökə,
Yurdun viran qaldı,
özün hardasan?
Vaxtsız vida dedi dostlar cahana,
Batdı əzəmetli dağların yasa!
Başsağlığı vermek?
dil gəlmir buna,
Baş necə sağ olsun,
yurd dağılıbsa...
Göylərə direnir
el ah-nalesi,
Yay kimi gərilmiş esebim bu gün.
Sənsən yada nifrat mücəssəməsi,
Mən də qəzəb oğlu qəzəbəm bu gün.
Kedər ümmanında telatüm sonsuz,
Ürek müsibətə dözmeyir daha.
Niyə sədaqətin qiyməti ucuz,
Niyə xəyanətin qiyməti baha.
Qızıl tek kimlərin cibinə gedir,
Gülə atılmamış satılan torpaq.
Dövrün ən dəhşətli müsibətidir,
Yadlar torpağına qatılan torpaq.
Yurdumun görəcək günləri varmış,
Kəndlər də, evlər də
şəhid olarmış!
Göy meşə, gur dəniz, ağ zirvə bizi,
Verilib Tanrıdan
əmanət kimi.
Kim ki əmanətə xəyanət etse,
Sayılsın ən böyük cinayət kimi!

Torpağı suladı
igidlər qanı,
Cinayət məlumdur,
canı bəs hanı?

* * *

Qocaman Murovun uca qoynundan
Qəmli karvan köçür,
dağıl, a dünya!
Məğrur dağlarının İsti suyundan
Buz qəlbilər içir,
dağıl, a dünya!
Yurdu viran olmuş Dədə Şəmşirin,
Qəbri tapdalındı,
dağıl, a dünya!
Yerin faciesi göylərdən dərin,
Yer də, göy də yandı,
dağıl, a dünya!
İgidlər sığınır həmişə haqqı,
Haqqı, edaləti görür Tanımız.
Dünyada şəhidlər verən bir xalqa,
Ən əvvəl ölməzlik verir,
Tanımız!

* * *

Şerinlə, qəlbinlə
dostum, hər zaman
Sən ana Vətənin hayına çatdırın.
Özü təbətin
muzeyi olan,
Doğma Kolbəcərdə muzey yaratdırın.
Muzey də talandı,
haray, ay haray,
Odlara qalandı,
haray, ay haray,

Ölüm ölecekdir!

Yaşayır həyat!

Cəlladin qoy tuncdan zirehi olsun!

Sabah Kəlbəcərdə

bir muzey yarat,

Qanlı cinayetlər muzeyi olsun!

Sabah dönəcəyik o yere hökmər¹,

Dağları dağlar tek

görəcəyik biz!

Al-əlvən Kəlbəcər çiçeklərindən

Zəfer çələngini

hörcəcəyik biz!

1993

* * *

Sən ey faciəli,

qayğılı xalqım,

Qəzəbli dərya tek çalxalan, bu gün-

Heç kimə güvenmə,

ey ulu xalqım,

Sən özün-özünə arxalan, bu gün.

Tarixin dolanbac yollarıyla sən,

Həmişə vüqarla,

qalib keçmişən!

Mərd sözünü de her kəsə,

Öz qüdretin sənə bəsdir!

Torpaq azad edilməsə,

Azadlıq da quru səsdir!

Qişa düşdün yaz vaxtında,

Sənin işin, sözün haqdır!

Zəfərlərin zər taxtında

Baş tacımız Azadlıqdır!

* * *

Çökdü vadilərə bir qara kölgə,

Hay ver, köhnə dostum, de,

son hardasan?

Ağlayır qəlbimiz yaş tökə-tökə,

Cənnət viran qaldı,

Dillən, hardasan?

XEYİR VƏ ŞƏR

Dünya burulğanlar
dünyası olub,
İzləyir hər yerdə dəhşəti dəhşət.
Belkə Xeyirlə Şər birgə doğulub
Birisi işiqdır, birisi zülmət!

Niyə çalxalanır
yerlə asiman,
Belkə əsrin itən etiqadıdır?
Xeyir – İlahidən gələn erməğan,
Şər isə şeytanın kör övladıdır!

Xeyir ümman qədər,
Şər qətrə kimi,
Qətrə rəngdən-rəngə bürünər bəzən.
Dünyaya gələsə də, ifritə kimi
Şər – mələk cildində görünər, bəzən.

Görünər... o girər
İnsan qəlbiniə,
Möcüze yaradır felək, – deyərsən.
Piçıldar bəzəkli yalanlar sənə,
Nə çoxdur cahanda mələk, – deyərsən.

Tutar gözlərini
qatı bir duman,
Bir qılınc baş üstdə asılıb durar.
Şər – hünər taxtına eyləşən zaman,
Xeyir – həyasına qışılıb durar,
Xeyir – əridəcək
zülmət qışını,

Böyükdür Xeyirin səbri özü tək.
Beşər gözləyir ki, Şərin başını
Xeyir ümidiylə haçan əzəcək?
Qoy bağlansın göye,
yerə insanlar,
Beşər qaranlıqdan çıxsın işığa!
Havadar olmasa Şərə insanlar,
Xeyir – tez yol açar xeyirxahlığı!

21 dekabr 1996

QƏRİBƏ HƏQİQƏT

Gah coşar, gah susar, gah titrər səsi,
Özü də sirlidir əməli kimi.
Üzdə o mütilik mütəssəməsi,
Arxada cəsarət heykəli kimi.

Özünə xoşdurmu öz aqibəti?
İtən ləyaqətdir yaltaq xisləti.

Bəllidir, son hökmü ədalət verir,
Xasiyyət qopmayır öz təməlindən.
Dövran yaltaqlara var-dövlət verir,
Fəqət mənliyini alır əlindən.

Yaltaqlıq üstündə ucalan ömür,
Xalqın ürəyində lənətə dönür.

Yaşar səksəkəli, əsər ürəyi:
"Başqası özüne birdən yer elər".
Onunçun yaltaqlar, qorxaqlar təki
Bir gündə min dəfə ölüb-dirilər.

Yaltaq yaltaqlara qəzəblə baxar,
Göz qızdı, ömründə təhlükə bilməz.
Yaltaq tikən evi –

Yel asan yıxar.

Yaltaq yıxan evi –
el tikə bilməz.

Yaltaq – göy çinara
çürük calaqdır.

Yaltaq oləziyən qara çıraqdır.

Rütbəli kəslərlə xoşdur qılığı,
Rütbəsiz kəslərə rişxəndə gülər.
Yaltağa uyanın peşmanlığı
Terif şerbetindən doyanda gələr.

Bu bəlkə qəribə həqiqətdir ki,
Sözü açıq dedin nifretə dönür.
Yaltaqlıq mənəvi bir rüşvətdir ki,
Əvəzi min-milyon rüşvətə dönür.
...Gün batdı, qaraldı göy aram-aram,
Ay da ki buludsuz havada parlar.
Əcaib bir yuxu gördüm bu axşam,
Gördüm ki, yaltağa heykəl qoyurlar.

Durdu başım üstə qapqara kölgə,
Möhkəm basdırıldı torpağa heykəl.
"Dünyada heykəl var təlxəyə bəlkə,
Qoy ilkin ucalsın yaltağa heykəl".

Eynək gözlərində, kitab əlində
O, birdən dayandı sual şəklində.

Axi ləyaqətdən məhrum oğullar
Əyilib-əyilib donqar olurlar.
...Çığrışdı Xəzərdə ağ qağayılar,
Oyandı...

Ey yuxu,
Ey kabus çekil!
Bu gün başdan aşır dərdlər, qayğılar,
Gördüyüm yaxşı ki, həqiqət deyil.

Min tufan əssə də,
Biz yenə varıq,
Tutsun gur səsimiz
Bütün aləmi.
Allah, yad düşmənlə biz bacarıraq,
"Doğma" düşmənlərdən qoru ölkəmi!

Oktyabr – noyabr, 1994

AĞDƏRƏ

Doğrudan nə qədər güclüymüşük biz,
Vədlər ümmanında qəşəng üzürük.
Necə də möhkəmdir gör iradəmiz.
Şuşa əldən gedib, hələ dözürük.

Sanırdıq elə bir qan eylərik ki,
Günəş qarşısında durmaz qaranlıq.
Demə, elə nadir tacirlərik ki,
Dəyər-dəyməzini torpaq satırıq.

Yandı Xocalıda torpaq da, daş da,
Namus üfűqünə düşdü qara iz.
Gəzir günahkarlar yuxarı başda.
Hələ də günahkar axtarırıq biz.

Batdı qızıl qana qarlı Ağdəre!
Ordakı hər qarış göz bəbəyimdir.
Necə haray çəkir burda dağ-dərə,
O qanlı harayı eşidən kimdir?

Ürəkdə Vətənin qeyrəti varsa,
Gərək ölüm üstə biz ölüm saçaq,
Xalqın torpağını kim qaytararsa,
Xalqın inamını o qaytaracaq.

19 fevral 1993

QARANLIQ TUNELDƏN KEÇƏN QATARAM

Yola üz tuturam mən aram-aram,
Gözümüzdə gur işiq parlayıb sönür,
...Qaranlıq tuneldən keçən qataram,
Köksündə neçə yüz ürək döyüñür.

Kimə ümid verib, nur verirəm mən,
Deyirəm ümidsiz cahan olmasın!
Görüşlər aparıb getirirəm mən,
Görüşlər əbədi hicran olmasın!

Hər insan ömrü də elə qatardır,
Can atır dünyanın xoş saatına,
Yer üstdə nə qədər faciə vardır,
Keçdi faciələr yerin altına.

Odlu haray çekib yansa qatarlar
Qatarlar haraya haray qatarlar.

Cinayət! Özünə insan deyənlər
Dərdə dərd çalarmı ağır zamanda?
Axi, yer-göy ağlar – yol gözləyenlər
Boynunu əbədi büküb duranda?

Yer göyü, göy yeri qarşılayarmı?
İnsan ümidiyi insan kəsdimi?
Ulu Allahım da bağışlayarmı
Yerin yerə olan ölüm qəsdini!

Nə vaxt bu suala cavab taparam;
Niye yer altına yer üstü düşmən?
...Qaranlıq tuneldən keçən qataram,
Bəs haçan işığa çıxacağam mən?

21 yanvar – 4 fevral 1996

DƏHŞƏTLİ DƏRS

Səhər tezdən durub yuxudan ana,
Belə dərs deyirdi öz uşagini.

– Bu gün biz səninlə gedirik birgə,
Qızım, üzümüzə gün doğdu, bəlkə.
"Çörək pulu verin bədbəxt yetimə!"
Əl aç, bu cür söylə, incə səsinlə!
– Mən yetim deyiləm!
– Yox, elə demə!
Ay qız, ağıllı ol, ananı dinlə!

Qız baxır, bədəni əsdikcə tir-tir.
– Dünya amansızdır, neyləyək, qızım!
Atan altı aydır maaş gətirmir,
Deyirsən, acıdan biz ölək, qızım.
Xəstə atanı da sıxır dərd, qubar,
Sənin səndən kiçik qardaşın da var...

Axşam qayıtdılar pərişan, yorğun,
Onlarda dilənci xisləti varmı?
– Ağzına su alıb sən niyə susdun,
Səndən ev dərdində qalan olarmı?

Kədərlə dilləndi qız aram-aram,
Qəlbədə yuva salmış dərd ki, ələm ki...
– Ana məcbur etmə! Mən bacarmaram!..
– Həyat məcbur edir, mən etmirəm ki...

Yenə küçələrə yollandı onlar,
Hərə fağır-fağır durdu bir tində.
Gəlib şəstlə keçdi boynu yoğunlar –
Quruyub bulağı səxavətin də.

Qız yenə dinmədi, sakitcə durdu,
Baxırdı hər öten nadan harına.
Onun səsi çıxmır, qəhər boğurdu,
Yağış qarışındı göz yaşlarına.

İslanıb yağışla,
Donub küləklə,
Onlar evə döndü bircə çörəklə.

Yenə də sabahın qorxusuya qız,
Yatağa uzandı üz-gözündə tər.
Uçdu bir aləmə yuxusuyla qız,
Çörəklər görürdü, isti çörəklər.

Şimşəklər yağdırdı göy şaraq-şaraq,
Sanki qanad çaldı məşum yarasası.
Titrətmə, qızdırma qucaqlaşaraq
Çekib aparırdı qızı harasa.

Sanki ağ kəfəndi, ağ buludlar da
Güneş çıçəyiidi nur saçaq-saçaq.
Qız elə aləmə uçurdu, orda,
Bir daha heç kəsə el açmayacaq!

Elə bil hay qopdu
Düzdə, dərədə,
O, quruyan çaymı, uçulan dağmı?
Tehqirli bir dərsi öyrənməsə də,
Bu dərd kimlərə dərs olacaqmı?

Qapqara bələlər,
Yağır qar kimi,
Donduq soyuğundan dəhşətli dərsin.
Qoy durub ən böyük günahkar kimi,
Bu dərsə cavabı zəmanə versin.

18-19 may 1995

GÖZƏL VƏ GÖZƏLLİK

Zaman yola salır gəlib-gedəni,
Əsrlər ölüşür yuxular kimi.
Söz var, gözəl doğma, ay anam məni,
Ay anam gözəl doğ, mənim bəxtimi.

N.Xəzri

Güneş kainata nur gönderir ki,
Yerdə gözəlliklə o bəhsə dursun.
Təbiət gözələ qürur verir ki,
Qüruru gözəllər gözəl qorusun!

Gözəllik yaranıb əzəldən əzəl,
Gözəllik əzizdir baş taclarından.
Qoru qürurunu, a nadir gözəl,
Sakın, sən gözəllik hərraclarından.

Qadını qürurla gözəllik bəzər,
Bu haqqın sözünü nədimlər dedi:
Namus doğuluşdan bühlura bənzər,
Şüşə qab ya sindi, ya cingildədi!

Dinsin məhəbbətde kim səmimidir,
Kəsilsin, bulaşsa çirkaba əller.
Gözəllik müqəddəs mehrab kimidir,
Tanrı, toxunmasın mehrabə əller,
O, qaba əller!

İstəsən dünyadan sədaqət istə,
Sədaqət sönməsin yanar şam kimi.
Cumar bəd nəzərlər gözəllik üstə,
Milçəklər şirəyə daraşan kimi.

Nədir yaxın elde, uzaq diyarda
İsmətə ləkələr düşür qapqara?
Dəhşətdir gözəllik yad qucaqlarda
Dönürse göyümtül əsginaslara.

Niyə varaq kimi tale çevrilir,
Niyə oyuncaga dönür gözəllik?
Gözəllik bir dəfə ənam verilir,
Fəqət əbədilik sönüր gözəllik.

Çekil, gözəllikdən iyriñc əl, çekil,
Qoru gözəlliyi, Tanrı, amandır!
Bəlkə də günahkar, günahkar deyil,
Bəlkə də günahkar buna zamandır!

Bəlalar yaşış tək yağan dünyada,
Yalanlar çevrilib həqiqət olub.
Gündə min cinayət doğan dünyada,
Bəlkə gözəllik də felakət olub?

4-14 mart 1996

SƏTTAR MÖCÜZƏSİ

Səttar Bəhlulzadənin 85 illiyinə

Təntənə, dəbdəbə...

Parlaq çılçıraq...

Təriflər sel kimi aşib-daşırı.

Bunlar səslənsəydi neçə il qabaq,

O, bəlkə neçə il artıq yaşırdı.

Günəşi görmədi qamaşan gözler,
Bəzən xeyri qurd tək yedi şər, əfsus!
Dahi öz vaxtını səbrliyə gözlər,
O vaxt da çox vaxtsız yetişər, əfsus!

Kimseyə bənzəmir ulu insanlar,
Məhel də qoymayırlı düşmənə, yada.
Əsrini bir əsr qabaqlayanlar
Haçan qiymətini alıb dünyada?

O zərif vücudda igid qüdrəti, –
Çınarlar nəğməsi, dağlar səsidir.
Biz niyə gec duyduq, Səttar sənəti
Əsrin sekkizinci möcüzəsidir.

Əlvan çəmənlərdə çäglayan çaya
Öz ürək dərdini o danişarmış.
Təbiöt yeddi rəng verib dünyaya
Sən demə, bir Səttar rəngi də varmış.

Görərdi cahanı o müdrik gözlə,
Ona xəyal sonsuz, aləmsə dardı.
Sadə uşaq kimi, bir şirin sözlə,
Bəzən ürəyini almaq olardı.
Qeyri-adilik də ilk adilikdir,
Müdriklik ən böyük bir sadəlikdir.

Vətənin rəngləri –

o təkrarsızdır,

Asanmı onlardan söz açmaq, asan?

Səttar sənətini seyr etmək azdır,

Gerek, diz çökərək səcdə qılaşan.

Rəng-rəng alovlandı köksündə ilham,

Nəciblik toxumu əkdi cahanda.

Tək şəkil çəkmədi

dərd çəken rəssam

İnsan taleyini çəkdi cahanda.

Özü yaşasa da zülmət içində

Yağdı firçasından nur leysanları.

Ömrünə xəzəllər libas biçəndə

Tutdu gül-ciçəyə asimanları.

Qibə güllesini tuşladı nadan,
Ömrə zəher qatdı hər qəlbi qara.
Parlaq kəhkəşana ucalan insan
Şığmadı o fəxri xiyanətlərə.

O, bəlkə müqəddəs arzuya çatdı
Öz ana kendinə sığındı yatdı.

Qədim Abşeronu candan sevərdi,
Düşdü küləklərin sərr kəməndinə.

Kəndi öz oğlunu sənətə verdi,
O da əbədiyyət verdi kəndinə.
Adı kənd deyildir indi kənd daha,
Dönüb nəsillərən ziyarətgaha.

Min-min şam yandırıb o şölə çəkdi,
Xəzərdən köksünə axdı dalğalar.
Çınarlar üstündən coşan küləkdi,
Məgər ki, küləyi saxlamaq olar?

Sanki onun ruhu bir ağ göyərçin,
Bir gün qanad açdı uça göyərçin.
Səpdi yer üzünə, o ziyasını
Sönməyən işiqdır, susmaz səsdər o,
Deməyin dəyişib öz dünyasını,
Hər iki dünyada müqəddəsdir o.

Dekabr, 1994 – yanvar, 1996

BULAQ BAŞINDA

(Yalli)

- Keçdim çölü, çəməni
Gezdim könül sevəni,
- Mən də ilk dəfə səni
Gördüm bulaq başında.
- Arzum, eşqim səmimi,
Sən parladın gün kimi.
- Sənə sevən qəlbimi
Verdim bulaq başında.
- Bilirom diləyini,
Gəl sıxma üreyini.
- Məhəbbət çicəyini
Dərdim bulaq başında.
- Su verdin udum-udum,
Su verdin söndü odum.
- Dəsmalını mən yudum
Sərdim bulaq başında.
- Hicran çıraqı sönsün
Kaş elçilər görünsün.
- Barı sevincə dönsün
Dərdim bulaq başında.

20 may 2001

YIXILA-YIXILA

Sevincə ucalan,
Dərdlə əzilən,
İnsan Allah deyə
Arzuya yetsin.
Yixıla-yixıla
Dünyaya gələn,
Yixıla-yixıla
Dünyadan getsin?

Ağrilar üstündən
Gelir ağrilar,
Ayaqlar dünən dost –
Bu gün yaqlar.

Vallah lap ölümə
Mən hazırlamsa,
Şeirdən ayrıla
Bilmirəm ki, mən.
Yixıla-yixıla
Mən yazırımsa,
Yaxıla-yaxıla
Oxuyur düşmən.

Sızlayır bədəndə
Dərin yaralar.
Ayaq ağruları
Hər dərddən müdhiş.
Yixıla-yixıla
Gələn misralar
Paxıla sovqatdır,
Yaltağa bəxşiş!

Doğma ayaqlarım
Mənə gərəkdir,
Əzim yollardakı
Daşı, kəsəyi.

Əsa kimə arxa,
Kime bəzekdir.
Əsla istəmirəm
Əsa bəzəyi.

Arzum nədir? Keçim
Düzdən, dərədən,
Görüm ağ çalmalı
Şiş dağlarımı!
Allah, şikəst ömür
Diləmirəm mən,
Allah, qaytar mənə
Ayaqlarımı.

1 avqust 2004

PƏRİŞAN

Gecə... Mən vurğunam
Göylər sırriñe.
Ulduzlar göz vurur
Biri-birinə,
Ulduzlar pərişan,
Gözler pərişan.

Gecə. Ay nəğməsi
Sakit, mənalı,
Ay özü göylərin
Beyaz bir xalı,
Şəfəqlər pərişan,
Səslər pərişan.

Gecə zühr edir
Gözel mələklər
Tellər parıldayan
Zər kəpənəklər,
Tellər pərişandır,
Üzlər pərişan.

Gecə. Xatırladım
Sevdiyim yarı,
Yazdım asta-asta
Mən misraları,
Misralar pərişan,
Sözlər pərişan.

Şəhər... Çıxdı Günəş
Şəfəqlər axdı
Demə, pərişanlıq
Cahanda yoxdur
Ürək pərişandır,
Hisslər pərişan.

BUNA NƏ DEYİM?

Göyün, yerin cazibəsi,
Ürəklərin cazibəsi,
Buna nə deyim?

İki qəlbin mehbəbəti,
Sevginin and sədəqəti,
Buna nə deyim?

Yarla acı danışasan,
Sonra gülüb barişasan,
Buna nə deyim?

Söz yarası dərin olur,
Mehriban söz şirin olur,
Buna nə deyim?

Bir ömürlük yolu getmək,
Can deyərək can eşitmək,
Buna nə deyim?

Ömür dostum, xəyal olsan,
Səadəti məndən alsan,
Buna nə deyim?

İşiq yansın qaranlıqda,
Qoysan məni tənhaliqda,
Buna nə deyim?

Göylərdən dərd, kədər gelir
Təklik dərdə bərabər gelir,
Buna nə deyim?

21 yanvar 1988.

MÜRACİƏT

Allahım, lütf elə
De, bu nə işdir?
Müqəddəs məhəbbət
Hara getmişdir?
Kim deyər Məcnun var
Yoxsa Leyli var,
Onlarla yox olub
İnam, etibar?

Məcnun köhnəlikdir,
Leyli köhnəlik.
İndi "sevgi" olub
Bircə gecəlik.
Fəqət cavanların
Dilinə gəlmir:
"İnsan köhnəlsə də,
Sevgi köhnəlmir!"

Axşam əlvan-əlvan
Paltar geyinən,
Qızlar "tanış" evə
Gedir bir dəstə
Gündə neçəsinə
"Sevirəm" deyən,
Neçə dollar öpüb
Qoyur göz üstə.

Bu Məcnun görəsən
Necə insandır,
Ürəkdən gülüşür
Təzə Leylilər.
Cibi boş, rütbəsiz,
Üst-başı cindir
Müasir Leylilər
Onu neyliyər?

Nə deyəsən belə
Yoluq insana
Hələ opera da
Yazıblar ona.

Allahım, lütf elə
Səcde qılmağa,
Qadir məhəbbəti
Qaytar insana.
Ürek istəyini
İnce çalmağa,
Əzəldən bəzəkdir
Sevgi cahana.

Gözlərdən yaşları
Biz sile-sile
Qayıdaq sevgiyə,
Allah, lütf elə!

26 iyul 2004

SƏN GƏLƏN ZAMAN

Əsdikcə bağçamda
Sərin bir külək,
Qızılgül parlayar,
Kollarda tək-tək.
Uca ağaclarım
Səcdə edəcək
Sən gələn zaman.

Bir boy uzanacaq
Heyva ağacı.
Ağ-yaşıl yarpaqdır
Başının tacı.
Yollar baxmaqdır
Onun əlacı
Sən gələn zaman.

Meynələr qol atıb
Torpaqlar üstdən
Quşlar haray salıb
Orda həvəsden.
Qorxma civiltili
Hay-küylü səsdən
Sən gələn zaman.

Nurlu – günəbaxan –
Bağçaya bəzək.
Əncir ağacı da
Külekdən kömək.
Əncir hələ kaldır –
Belkə dəyəcək,
Sən gələn zaman.

Narin da qızıldan
Ulduzları var.

Əfsus, seyrək-seyrək
Bu il barı var.
Qopar qəlbim kimi,
Dəymış narı var
Sən gələn zaman.

Salamla baş əyən
Günəbaxan görərsən,
Günəşdən üz döndərib
Sənə baxan görərsən.
Arxaya çevrilsən də
Sənə baxan
Günəbaxan görərsən,
Sən gələn zaman.

25 iyul 2004

QIZIL YELKƏN

Zülmət üfüqlərdə solğun bir işıq,
Təbiət göylərə ulduzlar düzür.
Dünən Ay bütövdü,
 Bu gün yarımcıq.
Sanki qızıl yelkən çəpəki üzür.

Ulduzlar parlayıb düşür qayığa
İsteyir yelkənlə sahilə çıxa.
Yelkən qucaqlaşır karvan yoluyla
Yol aşıb gedir.
Sanki qol-boyundur çıraqban Ayla,
Göylərə qızıldan iz salıb gedir.
Ele bil İlahi bir əfsanədir.

Səhər... Günəş doğdu, rənglər itdilər
Göylər mavi-mavi, sönübü ulduzlar.
Ulduzlar yelkənlə hara getdilər?
İlahi, aç mənə bunda nə sırr var?
Bir qızıl qayığa möcüze kimi,
Min-milyon ulduzlar sığa bilərmi?

8 sentyabr 2003

TOYQABAĞI DÜŞÜNCƏLƏR

Sevginin elində
Zərif oxu var,
Tuşlayır ürəklər
Qovuşsun – deyə.
Qəlblərin arzusu
İnam, etibar,
Sevənlər mələk tək
Ucalsın göye.

Bir könül tənhadır
İki qəlb xoşbaxt.
Onlarçın yol açır
Zaman ilə vaxt.

Onlar mələklərin
Qanadlarında,
Sırrını öyrənir
Göy və yerin də.
Nəsil də gözləyir
Öz adlarında.
İnamı bəsləyir
Ürəklərində.

Nişan da taxılır
Nişanə üçün,
Toy-zifaf gecəsi
Qoşa bir ömrün.
Nişan doğmalığın
İlk addımıdır,
Yeni bir dünyaya
Qədəmlər atır.

Əsl şadyanalıq
Məhəbbət eylər,
Kim bunu unutsa
Qəbahət eylər.

Ürəklər qoy sevsin
Bir ömür qədər.
Əllərə əbədi
Qovuşsun əllər.
Birləşsin insanın
Necib əməli.
Allah doğma etsin
İki taleyi!
Olsun ailənin
Möhkəm təməli
Polad mətinliyi
Qız zərifliyi.

7 avqust 2004

DƏRMAN VƏ FƏRMAN

Görən neçə dözür
Buna bədənim?
Günlərim ah ilə
Amana dönür.
Bədənimin çoxu
Dərmandır mənim
Maaşın hamısı
Dərmana dönür.

Həkim: – Laxtalənib,
Təmizlə qanı.
Bal kimi içirəm
Acı dərmani.

İçirəm nə olsun?
Ürək ağrıyr,
Ayaqlar ağrıyr
Böyrək ağrıyr.

Vaxt vardı çağlayan
Ümməndim, çaydım.
Çıxdığım dağlara
Bir də çıxayıdım.

Köçən tek sahildə
Sevimli bağ'a,
Obaşdan qaçardım
Balıq tutmağa.

İndi heç bilmirəm
Nedəndir bu sırr,
Övladlar Nabranı
Daha çox sevir.

Atamız tənhadır,
Qoy tənha qalsın.
Ümidi tək birçə
Allaha qalsın.

Nə pulu vardısa
Tamam soymuşuq,
Ata sevgisindən
Daha doymuşuq.

Nolsun, bir gün toxdur
Bir gün də acdır
Əlacsız xəstəyə
Achiq elacdır.

Çox ölkələr gəzdim
Dərd çəkə-çəkə.
Allahın adıyla
Yaşadım, bəlkə.

Həkimə inam yox,
Dərməna inam.
Yox özür yoldaşım,
Yox doğma anam.
Halallaşib sabah
Yola düşərdim.
Əbədi dünyaya
Rahat köçərdim!

Nə suyum, çörəyim,
Dərmanım olsun.
Tək alın yazısı
Fəmanım olsun.

AY QƏLƏMİM!

- Niyə susdun ay qələmim,
Mən susuram, sən susursan.
- Gəlir dərdin, gəlir qəmin
Sən yazmağı unudursan.
- Şair, sırrı özündə gör,
Alov yoxsa, necə yanam?
- Susmağı da sözündə gör,
Mən ki sənə tərcümanam.
- Ləngəri var ağ yelkənin
Qarşısında tufan çoxmu?
- Ağır keçir günün sənin
Sahil üçün güman yoxmu?
- Arzum ömrün sahilidir,
Yazmaq üçün qəlbim, əmin.
- Axı yazmaq təsəllidir,
Yorulmasın qoy qələmin!
- Göylər parlar çilçiraqla
Yansın qəlbə ulduz-çıraq.
- Sən ilhamı könül bağla
Onda ömür uzanacaq.

30 iyun 2004

10 avqust 2004

GÜNƏŞ MƏNƏ NƏ DEDİ?

Nə qədər dünyalar
Çıxır qarşıma,
Uca cahanıyam
Cahanların mən.
Yer küresi dönür
Mənim başıma,
Başına dönürəm
İnsanların mən.

Dünya şəbnəmini
Erkən silirəm,
Mənim məskənidir
Ən uca qatda.
Deyirlər dağları
Aşüb gelirəm
Yox, aşan dağlardır
Şəfəqim altında.

Sevirem səsini
Gülüşənlərin,
Mən öz qüdrətimi
Yerdən alıram.
Yayın istisində
Görüşənlərin
Üstüne buluddan
Kölge salıram.

Gündüz işiq olur,
Gecəsə qara,
İnsan arzuları
Ancaq nurludur.
Bəhər mən verirəm
Əgər bağlara,
Əkib becərənə
İnsan oğludur.

Haqqı, ədaleti
Yaxşı mənəmsə,
Hərcayı hissələrə
Uyma, amandır!
Səmanın Güneşi
Əgər mənəmsə,
Yerinse Güneşi
Ancaq insandır.

22 iyun 2004

ANA XALISI

Heykeldir o ömrün
Boz sahilinde,
İllerin zəhməti,
Böyük hünərdi.
Rəngberəng naxışlar
Ana əlində
Arfa telleri tek
Nalə çəkərdi.

Bizi çulgamışdı
Kasıblıq, azar.
Amma ki, sənətin
Görünür yeri.
Dəyer-dəyməzinə
Gedən xalılar
Görəsən bəzəyir
Hansi evləri?

Atam mən uşaqkən
Köçdü dünyadan.
Ana qayğıları
Bire min oldu.
Qəmli bir kəcavə
Apardı zaman,
Anam cavan vaxtı
Saraldı, soldu.

Ağrılar ürekdə,
Kəder üzündə.
Belə əyilmişdi
Xana üstündə.

Dilində dualar,
Qəlbində inam.
Dağı əridərdi
Könlünün dərdi.

Özü yazı yazmaq
Bilməyən anam
Xalıya ən müdrik
Söz köçürərdi.

Gəldi taleyinə
Aci bir təlaş,
Fəlakət qapını
Çox erkən döyüd.
Dörd oğul itirib
Bircə də qardaş,
Ana sənətə
Üç qız böyüdü.

Anam çəmənlərə
Erkən çıxardı.
İplərə boyaqçın
Güllər yiğardı.

Alnından astaca
Təri silərdi,
Onunla düzərlərin
Ətri gələrdi.

Boymadərən, sarı çiçək
Dəstə-dəstə leçək-leçək.
Bağda bitib nar ağacı,
Budaqlarda ulduz tacı.

Naxışlar dönərdi
Asimanlara
Asiman dönərdi
Kəhkeşanlara.
İlmələrdə qopan
Ulduz tufanı,
Nura boyayardı
Bütün dünyani.

Mən necə ayrılm
Qəm illərindən.
Düzlərə çıxıram
Mən səhər-səhər,
Özü çoxdan köcüb
Yer üzərindən,
Ana xalısıdır
Çöllər, çəmənlər.

20-21 iyun 2004

ŞAİR KİMDİR?

Şeri mən yazmiram,
Özü yazılır
Ürəyin dediyi
Sözü yazılır.

Sevgi misraları
Düzüm-düzümdür
Sinədə titrəşən
Sırlı sözümdür.

Məhəbbət ordadır,
Nifret də orda
Mən ona dözürəm
Soyuqda, qarda.

Ağrını, acını
Qəlbimdir görən
Sözlər axınlıdır,
Mənəm köçürən.

Fikirlər İyiqcə
Söz mübarekdir.
Şair mən deyiləm,
Şair ürəkdir!

Uzanır ömründən
Şehirli bir yol,
Sənə minnətdaram,
Ürəyim, var ol!

Ey qələm sahibi,
Yaxşıca bil sən,
Üreksiz yazdırını,
Şair deyilsən!

21 iyul 2004

DAN YERİ QIZARANDA

Boylanır üfüqün
Yanar ateşi
Təbiət salama
Durur güneşi
Dan yeri qızaranda.

Dağlar da görünür
Dağlardan yüksək,
Qızıldan tökülmüş
Abidələr tək,
Dan yeri qızaranda.

Şelalelər uçan
Büllura dönür
Çaylarsa çağlayan
Zər nura dönür.
Dan yeri qızaranda.

Durna qatarları
Yaza xoş gəlir
Durna yox eله bil
Qızılqus gəlir,
Dan yeri qızaranda.

İnsan oğlu erkən
Çatır zəmiyə
Öz halal ruzumu
Tez yiğim – deyə
Dan yeri qızaranda.

Yatır nurlu yerə
Bu parlaq səhər
Zərli bir dəryazdan
Qızıl sünbüllər
Dan yeri qızaranda.

Tərini silərək
Oturur insan,
Sonra da göylərə
Üz tutur insan,
Dan yeri qızaranda.

Deyəsən olacaq
Ruzum bol Günəş!
Şükür Allaha!
Sən də ki, var ol Günəş,
Dan yeri qızaranda.

17 iyul 2004

HARAY

Öz nəslini dahi sayıb
Dahi olandan, haray!
Mərtəbəsiz mərtəbedən
Haray salandan haray!
Yaltağın özü yaltağa
Yaltaq deyəndən haray!
Uca-uca rütbələrə
Boyun əyəndən haray!
Oğru gəldi mən qaçdım –
Haray – səsindən haray!
Cibindəki oğurluq
Pul kisəsindən haray!
Rüşvətxor dedi ki, rüşvət
Yamanca artdı, haray!
Özü alan rüşvətsə
İndi ikicə qatdı, haray!
Şəxsin on-on tikdirdiyi
Zərli saraydan, haray!
Gur haray bağırnlardan
Coşan haraydan haray!
Nəbi, sənin üreyindən
Axıb gəldi bu haray!
Bəlkə...Bəlkə...
Haradasa eşidildi bu haray!

19 iyul 2004

ÖZÜM ÜÇÜN AĞI

O qədər əzaba
Sine gərmışəm.
Yaxşılıq eyləyib
Pislik görmüşəm.

Boyun əyməmişəm
Kimsə önungə,
Gah coşub, gah susub
Gah çağlamışam.
Heç kim ağlamasın
Vida gündündə
Mən özüm özümçün
Çox ağlamışam.

Əzablı ömrümün
Qişı, qarı var.
Heç kimdən etmədim
Dünyada giley,
O qədər yubiley
Həvəskarı var
Dedim istəyənə
Qalsın yubiley.

Ürəkdə zülmətdir
Göydə çiraqban,
Mənim doğma kəndim
Qanım, canımdır.
Çatsın layiqlərə
Fəxri xiyaban,
Mənim xiyabanım
Xirdalanımdır.

Atamın yanında
Basdırın məni
Daşima “şairdir”
Yazdırın mənim.

Atamı doyunca
Görmədim axı,
Üfűq kölgəliydi,
Gecələr qara.
İtirdim mən onu
Lap uşaq çağrı.
Mən karvan yoluyla
Uçaram ora.

Nəfəsi üzümdə,
Adı dilimdə,
Bəlkə onda bitər
Yetimliyim də.

Qoşa Əlekberle
Sadiq yarıma
Həsrətlilər kimi
Mən rast gələrəm.
Müqəddəs Allahdan
Balalarıma,
Ömür arzulayıb
Sağlıq dilərəm.

Qəlbimdə dərdləri
Bitər alemin ...

Amin!!!

5 iyul 2004

TƏNHA DURNA

Qatarın tələsdi,
Sənmi ayrıldın?
Bəlkə de yorulub
Yollarda qaldın?
Kimi axtarırsan
İndi, a durnam,
– Sanki bir ah çekdi
Sehirli dünyam.

İpək qanadını
Açıb gedirsen,
Söylo, hara belə
Uçub gedirsen?
Sənin harda qaldı
Baharın, yazın?
Durna da dünyada
Tenha olmasın!

Birdən göyə qalxdı,
Yerə şığıdı,
Sanki üfűqlərdə
Beyaz nurdu o,
Nidası mahniydi,
Yoxsa ağıydi?
İllkin nəgməsini
Oxuyurdu o.
Beləcə ah çekib
Son nəfəsiylə –
Əsre vida dedi
İllik nəgməsilə.

27 iyul – 23 avqust 2003

AĞILLI GƏMİ

Səma mənim, dünya mənim,
Dünya boyda dərya mənim!
Tügyan etmə bu qədər sən,
Zərif mehdən titrəyərsən.

Men dəryada doğulmuşam.
Dalğalarla bir olmuşam.
Oynadacaq səni külek,
Ağ köpüyə çevirəcək.

Qəzəbli firtına
Tutub alemi.
Dalğadan dalğaya
Adlayır gəmi.
Sükəncinin mətin səsi
Xoş neğmə kimi!

Dəli firtınanı
Susdurur sözü,
Mehriban səsi,
Bir də gəmisi.

Ağappaq köpükler
Halqa halqadır.
İndi gəmi özü
Beyaz dalğadır.
Baliqlar oynaşır,
Rəngbərəng, xallı...
Firtına güclüdür,
İnsan ağılı?

15 iyul 2003

GƏLDİN SƏN

Oğlum Hacı Arzunun qızı Gülarə üçün

İllər boyu biz gözlədik
gəldin sən
Bir dünyalıq səadətlə
güldün sən
Atan sənə anasitək
ad verdi,
Anan sənə ürəyindən
od verdi.
Atan sanki yetimlikdən
qurtardı,
Göydə durna çarpaq qatar-qatarlığı.
Belkə elə durnalarla
gəlmisən,
Onunçun da saçı ipək
kimisən.
Böyü ata, analı sən,
əzizim,
Doğmaların doğmasısan
sən bizim.
Əger adı qoyulana
benzəsən
Dünya sevinc verəcəksən
bize sən.
İndi onun məhəbbəti
səndədir.
Sədaqəti, mərhəməti
səndədir.
Qoy səcdənə eyiləm mən
dünyada,
İndi tənha deyiləm mən
dünyada!

12 noyabr 2003

TƏNHALIĞIN ELEGİYASI

Fikir ağır...
düşünürəm bir anlıq,
bəlkə mənim
yaşamağım hədədir.
Gecələrim
gecələrdən qaranlıq,
Gündüzlərim
gecələrdən betədir.
Yuxularım
yuxu deyil, qorxudur.
Dərman üstdən
dərman içim, xeyri yox,
Ahlarımı
göyler udur, yer udur,
Nədendirse,
ilham küsüb, şeri yox.

Yaxşılara
mehribanam əzəldən,
Yaltaqlara,
paxıllara nifrətəm,
Dostlar uçub
hara gedib göresən
Gülər üzə,
şirin sözə hesrətəm
Yer qovuşub,
göy qovuşub sükuta,
Tənhalıq da
asta-asta adlayır.
Ürek batır
qara-qara buluda,
Kimsəsizlik
şimşek olub odlayır.
Nədir gəlib
çarpayıma qonan nur

Bir İlahi
şəfəq saçır otağa.
De, bu anda
qəlbim ondan nə umur?
Ulduz gəlib
tənhalığı qovmağa?
Ulduz yandı,
sakit otaq nurlandı
Bir ulduz da
insan üçün hayandır!

25-26 oktyabr 2003

HƏSRƏT

Xəstəyəm.
Qalmışam daqlara həsrət,
Uca zirvədəki
Ağ qara həsrət.
Ulduzam.
Baxıram mən aya həsrət,
Qurumuş vadiyəm,
Gur çaya həsrət.

Evvandan günlerlə
Baxan qız hanı?
Mene həsrətliyə
Mən özüm həsrət.
Onu axtarıram
Gəzib dünyani,
Əfsus ki, gecikmiş
Son sözüm – həsrət!

Zaman axıb getdi,
O, harda qaldı?
O, bir həqiqətdi,
Yoxsa xeyaldi?

Dərddir öz əlinlə
Pozulan həsrət,
İllər əqrəbindən
Asılan həsrət!

Nə böyük bəlamış
Bildim cahanda,
Həsrətin özüyün
Həsrət qalanda!

18 fevral 2004

MƏNİM KƏNDİM – ZİYARƏTGAHIM

Mənim ana kəndim –
Ziyarətgahım!
Haçandır səninçin
Qəribəmişdim.
Bəlkə ele buymuş
Mənim günahım?
Onunçun yixilib
Zəifləmişdim?

Əsayla astaca
Həyətə geldim,
Yazın gül etrindən
Heyrətə geldim!

Ağaclar ucahb
Heykəllər kimi:
– Bize sən su verdin
Ana, ay ana!
– Müqəddəs, etirli
Gözəllər kimi
Göye qalxırsınız
Ana yanına?

– Sənin gözəl-göyçək
Oğul, qızın var.
Onlar az-az dəyir
Gözlərimizə.

– Bu gün meynələrdə
Gümüş, qızıl var.
Burda yerlər təzə,
Göylər də təzə.

Eybi yox, qanadım
Qızım, oğlumdur.

Onların taleyi
Tale yolumdur.
Kime Nabran gözəl,
Kime Xırdalan.

– Sənin Nigar adlı
Əziz nəvən var!
– Kəndə gedəcəyik
Ana, bəs haçan?
Kəndi istəyirem,
Şəhərdə nə var?

Gün doğur göylərin
Üfüqlərində,
Bağda cəh-cəh vurur,
Quşlar səs-səsə.

– Onun əsasını
Mən gəzdirəm.
Fəqət anam yoxdur
Yer üzərində.

Birdən saçlarımda
İsti əl gəzdi.
Anam hara getdi,
Hara tələsdi?

Yamyasıl ümmənda
Qaldım yenə tək.
Dolandı dövrəmdə
Yaşıl kəpənək...

12 iyun 2003

MƏNİM CƏNNƏT SAKİNLƏRİM

1. OĞLUM ƏLƏKBƏR

Allaha min kərə
Elə yalvardım,
Sənin görüşünə
Gelmək üçün mən.
Bir dəfə axiret
Gününə vardım,
Dirildim son dəfə
Ölmək üçün mən.

Nənən də ordadır,
Baban da orda,
Ananla birgesən –
Bu seadətdir.
Gözümə görünmür
Qiş da, bahar da,
Tənhalıq ən böyük
Bir fəlakətdir.

Ayrılıq yaşında
Qalibdir yaşıñ,
Biz ömrü sürmüşük
Nece dövrandır.
Xanım, Gülüş bacın,
Arzu qardaşın
Şükür ki, Allahdan
Pak ərməğandır.

Sen mənim dördillik
Qonağım oldun,
Gec gəlib tez gedən
Şehirsən, sirsən,
Məni gözləməkdən
Bəlkə yoruldun?
Cənnət qapısında
Keşik çəkirsən.

Baxışında kədər,
Gözlərində nəm,
Deyirsən: atamı
Haçan görərəm?

Sən «ata» çağırıb
Köçdün dünyadan,
Gecikdi görüşə
Vəfasız atan!

Çalıram qırılmış
Simsiz tarımı,
Haçan bir bulaqdan
Su içərik biz?
Tanımın bağışlasa
Günahlarımı
Tezliklə cənnətde
Görüşərik biz.

Heç fikir eyləmə
Az qalib daha,
Şükürler deyərəm
O gün Allaha!

2. ANAM PƏRİ XANIM

Gətirdin dünyaya
Sən neçin məni?
Qara tellərini
Erkən ağ hördün.
Doğdunmu əzablar
Çəkməkçin məni
Özün məndən böyük
Əzablar gördün!
Beş oğul gətirdin
Cahana, anam,

Tekcə sonbeşiklə
Qaldıñ hərabər.
Üz tutdun Allah'a
Qelbində inam:
Min bir eyleyen,
Biri min eylər!

İnsan zəhər uddu,
Qəmlər yedi də,
Mərd atam Ələkbər
Köçdü dünyadan.
Dayım Qəzenfər də
Otuz yeddidə
Köksündə güllələr
Köçdü dünyadan.

Bir nəvən doğuldu –
Atam adında,
Sevincdən sığmadım
Dörd il cahana.
Fəqət, uçdu nəvən
Quş qanadında
Bu gün yanındadır
Cənnətde, ana!

Yanına gəldi ki,
Sonra gəlinin,
Azalsın kədərin,
Azalsın qəmin.

İnsan girovudur
Qara günahın,
Tale saxlamasın
Kölgədə məni.
Ulu mərhəməti –
Qadir Allahın
Size tez çatdırı
Bəlkə də məni.

3. ÖMÜR YOLDAŞIM GÜLARƏ

Çekdim yer üzünün
Əzabını mən
Qara rəngdə gördüm
Sabahlarımı.
Yazdım «Qəm dəftəri»
Kitabını mən,
Dedim: Bəlkə yudum
Günahlarımı.

Könuldə atoş var,
Ürəkdə ah var,
Onların önünde
Səcdəyə eyil!
Feqət sonra bildim
Elə günah var,
Su ilə, tövbeylə
Yuyulan deyil!

— Ay Nəbi, sözümüzü
Sənə deyirəm,
Yox Ələkbər nuru,
Lalə çıraqı!
Mən məger xesteyəm?
Mən dərd çekirəm:
Çox erkən itirdim
İki uşağı.
— Yox, sənin həyatda
Bir nəslin vardır,
Dünyaya övladlar
Gətirmisən sən.
Hərəsi bir uca
Məğrur çinardır
Onları igid tək
Yetirmisən sən.

Sözü Ələkbərin
Orda bal dadır,
Lalə qızçıqaz da
Qucağındadır.

Arzum var,
Günahlar
Bağışlanarsa,
Cənnet kölgəsindən
Qoşa keçərik.
Uludur insanın
İnamı varsa:
Biz kövsər suyundan
Birgə içərik.

4. ATAM KƏBLEYİ ƏLƏKBƏR

Anam danışırı
Uzaq keçmişdən!
— Atan Kerbəlaya
Piyada gedib.
Doyunca o, səni hcç görməmişdən
Sani ki, əbədi həyata gedib.

Atam adlarayaq
Dərə, təpə, düz,
Altı ay yol keçib gecəbəğündüz.
Dövran verdi mənə
Qartal qanadı,
Atam çağırırdı
Haraya çatdım.
Doğma Ələkbərin yetim övladı
Mən üçcə saata oraya çatdım.

Başımız üstünə
Od töküb zaman,

Anamda ata tək
Qüdrət ve mərdlik.
Atam mən uşaqkən
Köçüb dünyadan
Düşünüb haçansa
Görüşəcəyik.

Axdı gözlərimdən
Yaş gilə-gilə,
Dedim ki, nə əziz
Yerdə göründük.
Gümüş barmaqlıqlar
Hərərətilə
Elə bir son qoyub dərdə, öpüştük.

Nurani bir qoca
Yanaşdı mənə,
Elə bil burdaydı Xirdalan kəndi.
Məni həsret ilə basdı köksünə
Beyaz saqqalında yaş gilələndi,
Gözümüzdə al-qızıl lalelər bitdi,
Tanrı bu xəyaldı, ya həqiqətdi?

Bir ata ömrünü
Uzadım deyə,
İki ata ömrü yaşamışam mən.
Sənətdə öz sözüm, öz adım deyə,
Əsrin dərd yükünü daşımışam mən.

Erkən başı üstdə
Şimşek çaxsa da,
Qeyrəti illərdən illərə çatdı.
Onu çınar kimi tufan yıxsa da
Təzədən göyərib qol-budaq atdı.
Yaşamadım ancaq yaşamaq üçün,
Yaşadım atama oxşamaq üçün.

SORUŞMA

İnsaf oldu, —
Din saf oldu.
Görüş gözləyirsən
Ayrılıq gelir,
Ürək həzin-həzin
Dinir, soruşma!

Güneş dünyalara
Nur səpələyir
Niyə dağ dalında
Sönür, soruşma!

Neçin sevənlər də
Sevməyənlər də,
Eşq üçün səcdəyə
Enir, soruşma!

Qəlbədə acı kədər
Nədir, soruşma?
Ömür asta-asta
Gedir, soruşma!

Kimin mələk ruhu
Uçur göylərə,
Kimsə daş altına
Enir, soruşma!

Torpaqda sal buza
Dönür, soruşma!
Belədir dünyada
Ömür, soruşma!

SİZƏ SALAM OLSUN, MƏNƏ ƏLVİDA!

Mənim əcəl adlı
Bir gözləməm var.
Bəlkə ondan sonra
Sirli aləm var.
O aləm nödir?
Oancaq Allahın
Öz əmrindədir.

Ürəyim sizləyir
Ürəklər üçün,
Ürək boş yuvadır
Dileklər üçün.

Bəs nəyi anırsan,
Satqın dostları?
Qoltuğa sığınan
İtirər arı!

Ona çatmasa da
Millətin əli,
Amma ki, çağrılır
Milət vekili!

Mən yerə, mən göye
Dedim misralar.
Bu gün yatır qəlbə
Yetim misralar.

Nə qədər ömrümə
Gəlib qan-qada,
Dərdi edam üçün
Dardan asmişam.

Sanardım yazaram
O dünyada da.

Feqət bu dünyada
Artıq susmuşam.

Bildim ki, həyatda
Susan bir ürək,
Artıq o dünyada
Heç dinməyəcək.

Yazmaq da, pozmaq da
Demək hedərmış,
Ürək, sənin vəfan
Bura qədərmış?

Dostlara qoy yaxın
Gəlməsin ölüm,
Qariyb, qocalıb
Tarix olsunlar.

Sevincim yoxdur ki,
Dostlarla bölüm
Barı dərdlərimə
Şərik olsunlar.

Qaçmaz qanunundan
Kimse həyatın,
Dayazda üzмədim,
Dərində batdım.

Kaş ömrün sonuna
Siz çox gec çatın,
Keçdim addım-addım,
Mən axır çatdım!

Həyatın zəngindən
Gəlir son səda,
Sizə salam olsun,
Mənə əlvida!

QARDAŞIMIN TARI

Necə də tufanlı,
Dərdli zamandı,
Necə də benzərdi
İllər illərə.
Deyirlər mehriban,
Zərif cavandı,
O, mizrab vurardı,
Zərif tellərə.

İyirmi iki yaşlı
Müəllim, tarzən
Öz xəstəliyini
Biliirdi erkən.
Zəif ürəyinə
Təskinlik üçün
Tellər sizlayardı
Kədərli, kūskün.

Dörd qardaş dünyadan
Köç etdi getdi,
Bütün ailəyinə
Bu müsibətdi.
Dərdini hamidən
Gizlərdi qardaş,
Fəqət öz vaxtını
Gözlərdi qardaş.
Yetmiş ilə çatır
Tanılmır o tar,
Kimdədir, hardadır
O tar, yadigar.

Ya Rəb, tapılaydı
Əziz erməğan,
Asardım evimin
Baş divarından.
Sanardım qardaşım

İndi gələcək,
Sırlı bir mənada
Tar dillənəcək.
Tellərdən sizacaq
Faciə və qəm,
Uzaq qardaşımı
Eşidəcəyəm.

Ölüm nə tez gəldi
Söylə, a Tanrı,
Susduru qardaşı,
Susduru tarı.
Hələ yer üzündə
Kam almamışdı,
Sevgi neğməsini
O çalmamışdı!
Ah, necə vəfasız
Olurmuş həyat?
Onun sarı simi
Qırıldı heyhat!

O, gəlir gecələr
Yuxularına,
Teller də çekilir
Onda tarıma,
Schirli səs düşür
Yere, havaya.
Sarı sim bir tufan
Salır dünyaya.

Belkə ürəyime
Təskinlik üçün,
Mehriban danışır
Sarı sim bu gün.
Dinir ilk yalandan,
Son həqiqətdən,
Sarı sim hay verir
Əbədiyyətdən...

GÜNƏBAXAN

Bacım oğlu İsmayıla

Günəş üfüqlərdən
Boylanın kimi
Günəbaxanlara
Salamlar deyir.
Günəbaxanlar da
Oyanan kimi
Dillənir: – Ay ana
Sabahın xeyir!
– Bir gecə ayrıldıq,
Darixmisiniz?
– Sənsiz baş əyirik
Biz yere yalnız.
– Mənim zərrələrim
Sizsiniz axı,
Siz öz nurunuzla
Öpün torpağı.
– Yerdə insanlar var
Gecə də oyaq,
Əkib sulayırlar
Bizi, solmayaq.
– İnsan eşqi yere,
Göyə də çatır,
Hər insan qəlbində
Bir günəş yatır.

Günəbaxanlara
Baxan insanlar.
Dünyada on böyük
Savab qazanar.
İki Günəş üz-üzə,
Bezek verər gündüzə.

Mərd insan müqəddəs
Zəhmət çəkəndir,
Günəbaxan əkən
Günəş əkəndir.

11 iyul 2004-cü il

GÖZƏLLİK ALINIB SATILAN ZAMAN

Sevgilər itirib
Zerurətini,
İçilən andlar da
Həqiqət deyil!
Müəllim tələbə
Bəkarətini
Dollara alırsa
Fəlakət deyil?

Kimse güdür ciblər
Şəxavətini,
Onu düşündürən
Məhəbbət deyil!
Nazir katibənin
Od şəhvətini,
Zorla söndürürsə
Cəsarət deyil!

Dubaya satılan
Nadir gözəllər,
Məger ki, dünyada
Rəzalet deyil!
Zərif bədənləri
Didən cod əllər
Tanrı qarşısında
Cinayət deyil?

Çırkin girdablarda
Boğulur insan,
Onun köməyinə
Sən yetmə, Allah!
Sevgilər alınıb
Satılan zaman,
Belə günahları
Əfv etmə, Allah!

29 iyun 2004

YUXULARDAN YUXULARA

Nə zaman görmüşəm,
Səni nə zaman?
Hər an sığınmışam
Etibarına.
Sən hələ dünyaya
Göz açmamışdan
Gəlirdin astaca
Yuxularıma.

Cahan gur işıqla
Eiə doldu ki,
Qoşdum zirvələrdən
Mən düzə kimi.
Özüm də bilmirəm
Necə oldu ki,
Birdən gördüm səni
Möcüzə kimi.

Kədərlə qarışq
Sevinc duydum mən,
Baxanlarsa, məni
Bəxtəvər sayır.
Eyni bir taleli
İnsanlar görən,
Nə üçün dünyada
Ayrı yaşayır?

Başqa bir ümid də
Oyanır məndə,
Sən də sıgnarsan
Etibarına.
Bəlkə mən dünyadan
Köçüb gedəndə,
Gələrəm astaca
Yuxularına!

30 yanvar 2002

FÜZULİ İLƏ SÖHBƏT

Tənha oturmuşam nə vaxtdan bəri,
Elə bil sönmüşdür ilhamın odu.
Təkcə ürəyimin döyüntüləri,
Yenə aram-aram pozur sükutu.

Yol alıb sinəmdən min bir söz keçir,
Fəqət o ustada layiq görmürəm.
Gözümdən yamyasıl dərə, düz keçir,
Niyə çiçək dərib çələng hörmürəm?

Dinlədim quşların teranəsini,
Sanki birdən-birə serin meh əsdi.
Eşitdim kiminse ayaq səsini,
Sanki doğma bir el saçımında gəzdi.

Mehriban baxışlar bulaqtək duru,
O çal qaşlar isə qartal qanadı.
Nurani üzündə hikmətin nuru,
Tanıdım, tanıdım böyük ustadı.

O dindi: "Görürəm, haçandır ki, sən
Kağızlar içində qurdalanırsan.
O nədir, şeirdir yazdığını deyən,
Sən də şairmişən, ay cavan oğlan?"

Baxdı lap gözümün içində şair,
Dilləndim astaca, ürəyimdə qəm:
– Şair deyəndə ki, axı nə şair,
Min şeir yazanın biri də mənəm.

– Bəli, mən bilirəm şairlik nədir,
Kimi doğru yazar, kimisə yalan.
Son sözü xalq deyir, zaman söyləyir,
Şair ki, olmayıır hər şeir yanan.

Kim ki, öz elinin dərdini bildi,
El onun ömrünü uzadacaqdır.
Kim ki, öz elilə ağladı, güldü,
El onu qəlbində yaşadacaqdır.

Könlüm bu torpaqdan ayrı deyildir,
Şairin ürəyi ilhamsız olmaz...
Şeir deməmişəm mən dörd yüz ildir,
Ürəyim doludur, deyim, sən də yaz.

Məndən uzaq oldu doğma Vətənim,
Daşını ləl bildim, torpağını dürr.
Demə, misralarım sizləyir mənim,
Ürək gülmeyəndə şeir də gülmür.

O dedi, danışdı, çatıldı qaşlar...
O dedi, o baxdı, mən isə yazdım...
O dedi, əridi zirvələrdə qar...
O dedi gün çıxdı
Mən isə yazdım.

ÜFÜQLƏR

*Qurbanıda qərib şadman olmaz imiş.
Həc kimsə qəribə mehriban olmaz imiş.*

Füzuli

– Bağdad üfüqləri çənli, dumanlı,
Vətən üfüqləri necədir, görən?
Ürekler, diləklər ahlı, amanlı,
Qərib bir yolçuyam bu yollarda mən.

Həsretdir üfüqlər şəfəqə indi,
Gedirəm sehirli, sirlı alemdə.

Deyirəm: çataram üfüqə indi,
Silinər qəlbimdən kədər də, qəm də.

Gedirəm, üfüqlər gedir mənimlə,
Üfüqlər arasında üfüqlər durur.
"Həyat zarafatı edir mənimlə?"
Hər kədər dalında min kədər durur.

Böyükdür arzusu eşqin, sənətin,
Diləklər çağırır xoş səher kimi.
Yoxdur nəhayəti qəmin, həsrətin,
Bu sonu görünməz üfüqlər kimi.

Çox getdim, çox gəzdim, neləri gördüm!
Gah dayaza düşdüm, gah da dərinə.
Ömrün üfüqünə çatsa da ömrüm,
Çatmadım arzumun üfüqlərinə.

EŞQ VƏ SƏADƏT

*Məndə Məcnundan füzün aşiqlıq istədədi var,
Aşıqi-sadiq mənəm, Məcnunun ancaq adı var!*

Füzuli

– Çəsməli dağlardan, sulu dağlardan,
Keçdim məhəbbətin dağı sinəmdə.
İki rəng yaradıb görüm ki, dövran,
Qarası sinəmdə, ağı sinəmdə.

Eşqə ürəyimi pərvanə saydım,
Getdim yana-yana dünya üzündən,
Mən özüm min dəfə ağlamasayıdım,
Leysan yağardımı Leyli gözündən?

Dərdli yollarıma çökdü qaranlıq,
Aya, ulduzlara açdım sırrımı.
Əger sevməsəydim Məcnundan artıq,
Məcnunum bu qədər sevilərdimi?

Eşqin o çağlayan, coşan dənizi,
Gör necə dərindir, necə derindir!
Dedim: sedaqətdir məhəbbət özü,
Dedim: məhəbbət də sadıqlərindir.

Toxundu atəşlər gülə, yandı ki,
Sevgini zarafat sanan olmasın!
Füzuli ah çəkib belə yandı ki,
Bir də onun kimi yanın olmasın!

MƏNİM ÜRƏYİM

*Könuldə min qəmim vardır ki,
pünhan eyləmək olmaz.*

Füzuli

– Hər payız dərdimi piçildayaraq,
Tökülür ağacdən sapsarı yarpaq.
Dinlə, o həsrətə seslənən qovaq,
Mənim ürəyimdir, mənim ürəyim.

Məhəbbət sonsuzdur, ömürsə qısa,
Nə ola, sədaqət əbədi qalsa!
Kimin ürəyində bir tel qırılsa,
Mənim ürəyimdir, mənim ürəyim.

Üzlərdə, gözlərdə sevgi oxunur,
Məhəbbət ürəkdən ürəyə qonur,

Gözəller gözündə o atəş, o nur,
Mənim ürəyimdir, mənim ürəyiim.

Bulağam, suyumdan doyunca için,
Çəmənəm, mehriban-mehriban keçin.
Min çiçək içindən bir lalə seçin –
Mənim ürəyimdir, mənim ürəyiim.

Nəbinin qəlbində min bir dilək var,
Çələng toxumağa gül var, çiçək var,
Nə qədər dünyada sevən ürək var,
Mənim ürəyimdir, mənim ürəyiim.

ETİRAF

*Nə mülkü mal mənə çərx versa məmnunam,
Nə mülkü maldan avara qılsu məhzunam.*

Füzuli

– Sevmədim dünyada qızıl-gümüşü,
Dedim ki, vüqarım etibarımdır,
Gözel sevgilimin şirin gülüşü,
Mənim dövlətimdir, mənim varımdır.

Sevmədim dünyada şanı, şöhrəti,
Onları həyatda efsanə sandım.
Bax, həmin dediyim vari, dövleti,
Öz ürək qanımla özüm qazandım.

Axtarış gəzərəm könül yarımı,
Gəzərəm ömrümün baharı kimi.
İstəsə sevgilim göz yaşlarını,
Düzərəm boynuna mirvari kimi.

Nadan qulaq assın qoy yaxşı-yaxşı,
Sevgi sevincimdir, sevgi qəmimdir.
Bir ala gözlünün odlu baxışı,
Mənim cənnətimdir, cəhənnəmimdir.

Nəbiyəm, bir dağam başı qarlıyam,
Deme: zirvəmdəki o duman nədir?
Bütün varlılardan daha varhyam,
Dövlətim məhəbbət, varım sevgidir.

SƏBA YELİ

*Nə yanar kimsə mənə atəsi-dildən özga,
Nə açar kimsə qapım badi-səbadan qeyri.
Fuzuli*

– Qapımı döydüler, "Buyurun" dedim,
Səslədim, içəri gələn olmadı.
Qapımı astaca bəs kim açdı, kim?
Gözledim, içəri gələn olmadı.

Xərif səs eşitdim yanında birdən,
O səs haradansa mənə tanışdı.
Dayandım, ayağım qopmadı yerdən,
Sanki dile gəlib kimse danışdı:

"Kiçik damla" idim Kür çayında mən,
Yazda buxarlanıb qalxdım dağlara.
Yoruldum bu uzaq yollarda, bəzən,
Qondum, dincəlməkçin, göy budaqlara.

Bir günsə qoşuldum səba yelinə,
Elə bil Kür özü mənimlə gəldi.

Doğma şairimin uzaq elinə,
Xalqın ürək sözü mənimlə geldi.

Dinlədim... Gözümdən
Keçdi duman-çən,
Çağladı könlümün eşqi, həvəsi.
Dedim: "Səba yeli, sən xoş golmisən,
Ey Odlar yurdunun sərin nəfəsi!"

Dilində Vətənin səsi, sorağı,
Dağımı, daşımı dolaşdırın mənim.
Kədərli, qüssəli bu səher çağı,
Yaxşı ki, qapımı sən açdın mənim!
Zülmət çulgalayıb həyat yolumu,
Dünya acımayır ürək ağrımı.
Gel, gal, geniş-geniş açım qolumu,
Səni, səba yeli, basım bağrıma.

...Qəmləndim, sevindim, ağladım, güldüm
Süzüldü göz yaşım yanaqlarına.
Sanki Vətənimlə üz-üzə gəldim,
Dəydi Kürün suyu dodaqlarına.
Sesləndi riqqətlə sinəmdə ürək,
Sandım könül sözüm dünyaya çatdı.
O gün səba yeli yorğun yolçutək
Elə bil baş qoyub qəlbimdə yatdı.

...Füzuli danışdı,
Füzuli susdu,
Duydum nəfəsinə ilk bahar kimi.
O şerin, sənətin vüqarlı dostu
Çekildi, gözümdən xeyallar kimi.

O məni dindirdi şirin dil ilə,
Sonra şəfəq olub o uçdu, getdi.

Elə bil gəlmişdi səba yeliyle,
Səba yeliyle də sovuşdu getdi!

Baxdım... Sakit otaq...
Yenə təkəm mən,
Bəs niyə qəlbimdə ateş var indi?
Kimsə yox... Amma ki, görüşümüzdən
Durur bu şeirlər yadigar indi.

1958.

KİTABLAR VƏ ƏZABLAR

(Poemadan parçalar)

Mənə doğmasınız, mənə yadsınız!

Kitablar – həyatda

yanar işıq tek,

Səması ucadır,

üfükü sonsuz.

...Bir vaxt əlinizdən

tutdum uşaq tek,

İndisə əlimdən

siz tutursunuz.

Kitab səadətdir,

kitab zülümdür,

Kimə ölməzlikdir,

kimə ölümdür.

Ürək səsi gelir

səhifələrdən,

Qandan damla-damla

sızan sizsiniz.

Məger mən yazmışam,

sizi məger mən,

Mənim bəxtimi də

yazan sizsiniz.

Kitab kim deyir ki,

şöhrətdir yalnız.

Kitab məger ömrə

qənim deyildir?

Yox, sizin həyata

göz açığınız

Yuxusuz gecələr

mənim deyildir!

Ey mənim, yox ikən

var olanlarım,

Var olub

Dünyaya

car olanlarım!

Niyə baxırsınız

soyuq-soyuq siz,

Məger sinənizdə

Sönüb odunuz?

Doğulub göylərde

səssiz-səmirsiz,

Bəlkə də hazırla

nazir oldunuz?

Bunu bacarmazdı

şair olan kəs,

Siz ki, yoğrıldunuz

sehrdən, sirdən.

Siz bir saraysınız –

məğrur, müqəddəs

Onu mənni tikdim

sözdən, sətirdən?

Mənə doğmasınız,

mənə yadsınız.

Siz ki, məndən ayrı

bir həyatsınız.

Duyğular –

şübhənin məngənəsində,

Bəzən sürünmüşəm

mən dizin-dizin.

Doğma oxucular mehkəməsində,

Tənqid mənim olub,

tərifə sizin.

O qədər doğulub

naşı misralar,

Əlimlə onlara

məzar qazmışam.

Gəlib ilahidən

yaxşı misralar,

Ancaq pislərini

özüm yazımişam.

Müqəddəs kitablar,
əziz kitablar,
Nə söz götürmədim
mən sözdən ötrü.
Məndən ömür alan
mənsiz kitablar,
Əsdim yarpaq kimi
mən sizdən ötrü.
Tanrim, bu sözü də
cahana çatdır,
Sevgi qəlbə olsun,
üzdə olmasın.
O xalq azaddır ki,
dili azaddır!
Qoy söz azadlığı!
sözdə olmasın!
Bir dostun əlindən
üzülüb əlim,
Fikrini yad etmək
fəqət mürmkündür:
– Sabah öleçəksə
əgər ki, dilim,
Ey Tanrı, məni
bu gündən öldür.
Gün keçir,
İllərin
gur dalğasında,
Bağlıyam şere mən,
şəriyyətə mən.
Bir ulu məbedin
astanasında,
Gəlirəm əbədi
ibadətə mən.

Dilə ibadət

Sənsən ucalığım,
sənsən qürurum,
Menim ayrılığım,
görüşüm də sən.
Gecədən süzülen
ağappaq nurum,
Gündüzden boylanan
Günəşim də sən,
Ay ana dilim!
Göylər layla desin,
dağa baş qoyum,
Menim intizarım,
nigarənimşan.
Həsrət səhrasında
bir içim suyum,
Sevgi qitesində
gur ümmanımsan,
Ay ana dilim!
Sendən uzaqlarda
biz qaldıq yetim.
Ancaq səslənirdin
yuxularda sən.
Belkə müvəqqəti məglubiyyətim, –
Amma ki, əbədi bir təntənəmən.
Ay ana dilim!
Yaralar təzədir,
yaralar dərin,
can qoyduq, tər tökdük
elimiz üçün.
Dilini kəsdi lər
Dil deyənlərin,
Dil deyib ağladıq
dilimiz üçün,
Ay ana dilim!

Xoşdur hər çəmənin,
 çölün öz gülü,
 Çəmənlər gül ağası
 baharla, yazla.
 Gəlin yaxşı bılık
 biz iki dili,
 Ancaq, ikitilli
 olmayaq əsla!
 Ay ana dilim!
 Durur arzularım
 hələ gözümüzde,
 Nəçə deyilməmiş
 söz də qalıbdır.
 Uca bayraqımsan,
 dünya üzündə,
 Səndə güllələrdən
 iz də qalıbdır.
 Sənə nankorluqdan
 min qəlpə dəyib,
 Dilə dəyən yara
 hər qəlbə dəyib.
 Ay ana dilim!
 Dil özü –
 Ən böyük
 məcüzədirse,
 O alıb gücünü
 doğma xalqından.
 Dostlar öz dilinə biganədirse,
 Nə umaq yadları
 soyuqluğundan,
 Ay ana dilim!
 Əzizdir öz yurdum,
 torpağım mənim,
 Mən ki, vətən dəyən təriqətdeyəm.
 Ucal, ey müqəddəs
 bayraqım mənim,
 Önündə əbədi ibadətdəyəm.

Məni bu səcdədən
 ölüm ayırar,
 Sonra diz çökecek
 övladalarım var!
 Ay ana dilim!

Söze ibadət

Əsrlər atını
 erkən çapanda,
 Göylər yazılmamış
 mavi kitabdı.
 Bəlkə insan oğlu
 odu tapanda,
 Sevincdən, heyrətdən
 ilk sözü tapdı.
 Zaman həm qəzəbli,
 həm mehribandır,
 İlk sözü yaradan
 ilk yaradandır!
 Bəzən illər ilə
 gəzdim hər sözü,
 Sözlər çıraq-çıraq
 alışandı?/
 Mənə piçildəyən
 bu qədər sözü,
 Daşan sel,
 Axan çay,
 göy ormandı?
 Hər sözün rəngi var,
 hər sözün ətri,
 Mən sözü,
 Söz məni
 məhrəm sandı?
 Mənə piçildəyən
 bu qədər sətri,

Yerdimi, göydümü,
asimandımı?
Onları men yazdım
desəm düz olmaz,
Bir qəlbə bu qədər
axı, söz olmaz!

Sözlər –
göz-göz sızan
bulaqlar kimi,
Tələsir gur axan
bir çaya dönsün.

Sözlər –
göz-göz yanın
ocaqlar kimi,
Ürəklər odundan
nura bürünsün!

Sözlər –
göy ağacda
yarpaqlar kimi,
Qoy uca zirvədən
uca görünsün.
Mənə müqəddəsdir –
elin taleyi,
Ürəklər sözlərin
öz paytaxtidır.
Millətin bəxtidir, –
dilin taleyi,

Dilin taleyi də
xalqın baxtıdır.
Ey söz –
ən ilahi
Vətənim mənim
Gücsüzlüyüm də sən,
qüdrətim də sən,
Sənsən dostum mənim,
düşmənim mənim,

İşığım da sənsən,
zülmetim də sən!
Elə ki, dilimdə
soluxur sözər,
Sözümə əfsus!
Ürəksiz dedimni
ox olur sözər,
Oxlar da sancılr
Özümə, əfsus!
Sözlərlə ucalan
sənətə alqış!
Sənəti ucaldan
millətə alqış!

"Kiçik təpə"nin böyük bələsi
Bələli övladım
ay "Kiçik təpə"m,
Səni vərəq-vərəq
Gəl, bir də öpəm!
Üç il gözlərimin getdi qarası,
Şirin əzabımı
kim qaytarar, kim?
Sən "Kiçik təpə"min
böyük yarası,
İndi də qəlbimdə qövr edir mənim.
Görünməz düşmənlə
necə bacarım?
Bizim İttifaqda
nə hay-haraydı?
Hər vaxt gur danışan
sənətkarlarım,
Qapılar dalında piçhapiçdaydı,
Qəzəb şərbətini
içdiler o gün,
Mənim damğam oldu:
"xalqın düşməni".

Nə kiçik qəlb ilə
 Ölçdülər o gün,
 "Böyük müəllimlər"
 "Kiçik təpə"ni.
 Sinəm yaralandı
 od gülələrdən,
 İndi insan olan
 buna tab getir!
 Səhifə-səhifə
 məqalələrdən
 Təhqirlər yağırdı,
 sətirbesətir:
 – Mənzum roman yazır,
 dünənki uşaq,
 Yazır lap yalandan,
 qəletdən yazır.
 – Bundakı boy a bax,
 cəsarətə bax,
 Qürbəti görməyən
 qürbətdən yazır.
 (Onda düşünenən
 belə sən gerek:
 Ölündən yazmaqçın
 ölüsen gerek).

"Nəbi nə ədayla meydana girdi,
 Hələ ki, sənətdə bizim meydandır.
 Qoymayın o şərə bəyi gətirdi,
 Hələ bəy oğlu da baş qəhrəmandır".
 Necə dolu kimi yağıdı böhtanlar,
 Qırдımı bir gəncin əqidəsini?
 Bəlkə bir vaxt əli qana batanlar,
 Belə batırılmış şerin səsini.

– Kim deyər yolunu
 azmayıb Nəbi,
 Bizim dövrümüzə
 bietibarmış.

– Bunu təsadüfən
 yazmayıb Nəbi,
 Beylərə xanlara
 rəğbeti varmış.
 – Görən keçmişindən
 nə çıxar baxsan.
 O bəy nəslindəndir
 özü də yoxsa?
 Mənzum roman yazsın,
 ziyanolu, uzun,
 Özü də İttifaq
 katibi olsun!
 Böhtan yağıdırıldı
 mənim adıma,
 Sözün ağasasan,
 şerin qulusan.
 Bir şair nidası
 düşdü yadıma
 "Bəy oğlu, deməli, köpək oğlusan!"
 Ürek!
 Necə dözdün
 itihama sən?!
 Günahsız müqəssir!
 Bu necə işdi?
 Yaxşı ki, o zaman
 37-dən
 üç dəfə 7 il
 ötüb keçmişdi.
 Yoxsa qarışardı
 halal-haramla
 Qaça bilərdikmi təzə dəhşətdən?
 Hələ yazılmamış
 kitablarımla,
 Əbədi susardım,
 yarı yolda mən.
 Belece az qaldı
 dara çekilim,

Özüm mütəhimdim,
 sözüm vəkilim.
 Hər misra qaldırdı
 Bir siper kimi,
 Hər misra qaldırdı
 Çılğın səsini.
 Onda Mehdi Hüseyin
 cəngavər kimi,
 Gərdi hücumlara
 öz sinəsini.
 Səni axtarıram,
 çatmayır əlim,
 Baxıram, gur işiq bir anda sönür.
 Sənə rəhmət olsun
 Mehdi müəllim,
 İller arxasından
 yerin görünür.
 Yox, yox sağalmamış
 qəfil yaralar,
 Dalğa çəkilsə də,
 izləri qaldı.
 Fəqət ürəyimdə
 təskinliyim var,
 Mən "düşmən" olduqca
 dostum çoxaldı.
 Mektublar...
 Hər məktub
 Bir qanaddımı,
 Məktub – sevinc dolu
 Kainatdım?
 Ateşli əllərdən
 isindi canım,
 Sözü dəstə-dəstə
 Nərgizlər dedi.
 O, kişi qeyrətlə
 Mirvarid xanım,

Zərif cəsarətə
 mərd sözlər dedi,
 İller – haqsızlara
 "sağ ol" demirlər,
 Coxu sual qoydu
 esrin adından,
 Abbaslar, Famillər,
 Əhməd Cəmillər,
 Sonra İslmayıllar,
 sonra Qabillər,
 Məğrur cavab verdi
 nəslin adından.
 Məhrəm duyğuların
 mənəm möhtacı,
 Dünyaya məlumdur,
 Məlum dostlarım.
 Yaşayan dostlarım
 başının tacı,
 Məğrur abidədir,
 mərhum dostlarım.
 Gecə də, gündüz də
 gelirəm yenə,
 Mən o heykellerin
 ibadətinə!
 Əsirmi illərin
 soyuq yelləri?
 Dumanını yüksəlir
 ömrü dağından?
 Axı otuz yaşı
 gəncin kəderi,
 Susmur otuz ilin
 uzaqlığından.
 Susmur, haray çekir,
 bu gün biz barı,
 Mehriban söykənək –
 ürək-üreye.

Bir daha nesillər
görməsin deyə, –
O ağır
Dəhşətli
ittihamları!
Bir də söyləməyək
sonradan, – efsus!

Ey böhtan,
Bir dayan,
Ey ittiham sus!
Hər şeyi yerbəyer
Etmir mi zaman?
Haqsızlıq yükünü
həqiqət çəkir.
...Kimse xəcalətli
getdi dünyadan,
Kimse lap bu gün də
xəcalət çəkir.
Ömrü uzun olsun
teki onların,
Yenə görüşürük
biz dostlar kimi.
Çoxdan əfv etmişəm,
mən ki, onları,
Görəsen oxucum
əfv edəcəkmi?

Gecənin qoynunda bu görüş nədir?

Gecənin qoynunda
bu görüş nədir?
O, gəlir qüdrətli
hökəmran kimi.
Gözümüz yumdummu
o mənimlədir,
Yer kimi, göy kimi,
kəhkeşan kimi.

Bilmirəm heç hardan
O peyda olur,
O atlı,
Fikrimse
Piyada olur.
Dinir öz inamı,
Öz məntiqilə.
Ondadır ədalet,
Məndədir xəta.
Onun gecə yarı
Söz məntiqiyle,
Bütün həqiqətlər
yetir isbata.
O açır torpağın,
göyün sırrını,
Məni də özüylə qanadlandırır.
Dəyişir Ay ilə
Günün yerini,
Zöhre ulduzunu
Axşam yandırır.
Deyir: –Qeyrətdədir
İnsan hüneri,
Deyir: – Özündən küs
Baxtından əvvəl.
O dinir...
Dünenim
Qayıdır geri,
Gelir, gelecek də
Vaxtından əvvəl.
Deyir: – Yazılsa da,
göylərdə baxtın,
Sənin təleyindir –
sənin torpağın.
Sözlər bülər kimi,
sözlər tərtəmiz.
Onun müqəddəsdir

Gözlərində nur,
 bəzən toqquşduqca
 fikirlərimiz,
 uzaq ulduzlardan
 qiğləcim qopur.
 Qoşa dolanırıq
 dağda, aranda,
 Sözü düz demədin,
 acığı gəlir.
 Əfsus ki, o gedir
 dan qızaranda.
 "Yat" – deyir,
 bəlkə də
 yazığı gəlir.
 Qalır onun daşdan
 keçən məntiqi,
 Səhərin nuruna
 bürünür aləm.
 Gündüz məndə olsa,
 gecə məntiqi.
 Mən bütün dünyaya
 əncam çəkərəm.
 Gecə... Asimanda
 ulduzlar titrək,
 Gecə... Yuxu qaçıır
 yenə gözümən.
 Gecə... O gələcək.
 indi gələcək.
 Gecə... Qorxuramı
 özüm-özümən?
 Yox, yox gözləyirəm,
 Yox, yox səsləyirəm.
 Yenə səninlədir sözüm-sovum, gəl,
 Mənim məndən müdrik
 Filosofum, gəl!

ANA

*("Ana", "Bacı" və "Ömür yoldaşı" üçü birlikdə
 "Əbədiyyət poemaları" adlanır)*

Uca zirvələrin
 ucası anam,
 Əsrin bəyaz saçlı
 qocası anam!
 Batıb günəş kimi,
 Solub ay kimi
 İllərin qaranlıq dumanında o.
 Elə bil yol keçib
 Daşqın çay kimi
 Dincəlir qocalıq ümmənində o.

Bu axşam saçlarımda
 Gəzdi ana əlləri,
 İsti ana əlləri.

Boz çınar yarpağıdır
 O göy damarlı əller,
 Bir evin dayağıdır
 Doğma
 Qabarlı əller!

Üstümdə zaman-zaman
 Əsdi ana əlləri.
 Neçə dərdin yolunu
 Kəsdi ana əlləri,
 İsti ana əlləri.

Yenə də saçlarımda
 Gəzdi ana əlləri.
 Titredi yarpaq kimi,
 Əsdi ana əlləri.

Aşdım uzaq illeri,
Nur yağıdı göye, yero,
Məni bir qonaq kimi
Uşaqlıq çağlarına
Apardı birdən-birə
İsti ana əlleri.
Yenə de saçlarında
Gəzdi ana əlleri.

O əller
qayğılı,
sakit, mükəddər.
Düşünür...
Anamın fikri hardadır?
İndi xəyalında qalsa da rənglər,
Gözünün şəfəqi xalılardadır.
Hər xalı
Anamın nurlu xəyalı.
... "Sarı rəng – nar qabığı...
Qara rəng – qoz yarpağı..."

O əller
bir qəlbin
neğmələrini
Dindirib rənglərə işiq verərdi.
O əller
hananın ilmələrini
Arfa telləritək dilləndirərdi.
Yenə tellər kimi
Dillən, ay əller,
Rənglərin dilini bilən ay əller...

Öpdüm diz çökərək
o əlleri mən,
Anamçın kainat zülmətdir bu gün.
Yerə işiq verən,
Göyə nur veren
Dünya ışığına həsrətdir bu gün.

O baxır...
Xeyallar o qədər şirin...
Gəlir yuxusuna gül də, çiçək də,
Təbiət,
Nə böyük qəbahət etdin
Ana gözlərinə qəsd eləməkdə.

O yumur gözünü,
Gedir qocalıq...
Günəşli asiman
Göz önungədir.
O açır gözünü,
Zülmət... qaranlıq...
Qaranlıq bir cahan göz önungədir.

O yatır,
Baxanlar deyir, bəlkə də
Beyaz çarpayıda
Bir qarı yatır.
Qocalıq bağına
düşən kölgədə
Həyatın xəzanlı baharı yatır.

Beş ay keşik çəkən
üç bacım mənim –
Ona üç övladı,
Ona üç həkim,
Qayğı –
üç bacının düşüb payına...

Qayğı –
alındakı inçi tər kimi.
Üç bacı –
Quruyan ömür çayına
Pərişan əyilən söyüdlər kimi.

Əriyir
Sükutda
vaxt gile-gile...

Bacılar növbəylə mürgüləyirlər.

Onlar

öz yuxusuz

geçələriyle

Ana yuxusuna

Keşik çəkərlər!

Üç zərif qanaddır

Anaya üç qız.

Anam asta-asta bir səhər dedi:

– Qızlar,

Əllərimə xına qoysanız...

Bəlkə də yanğımı götürər, – dedi.

Bir zaman ilməli,

Hanalı əllər,

İndisə gelintək

Xınalı əller!

Ele sevinc vardı onun səsində,

Qaldırdı əlini – oğlum, bax, – deye.

Ele bil

Son vida

kəcavəsində

Anam tələsirdi gəlin köçməyə...

Hara tələsirdi?

Sonsuz zülmətə?

Hara tələsirdi?

Əbədiyyətə!

Onunçün ay çıxmır,

Gün əyilmeyir,

Qatı duman tutub

çölü, çəmeni.

Heyatda məni də görə bilmeyir,

Yalnız yuxularda o görür məni.

Görür... yolum kəndin

İçindən keçir,

Dönür uzaqlardan

yanıma illər.

O görmür

Saçıma necə dən düşür,

Necə yazı yazır alnıma illər!

Dolaşır saçında

əlləri yumşaq...

Dillənir:

– Uşağım sırixıb deyen.

Uşaq,

üç uşağın

Atası uşaq,

Sakit dayanmışam qarşısında mən.

Ana, yerin vardır

Gözlərim üstə...

Ele istədim ki, uşaq olum mən...

Bir de uyumaqçın dizlərin üstə

Uşaq olum mən.

Ömrünün yaz çağı

Qayıtsın deyə

Ele istədim ki, uşaq olum mən.

Gözünün işığı qayıtsın deyə

Uşaq olum mən.

Bir daha laylanı eşitmək üçün,

Ele istədim ki, uşaq olum mən.

Sən məni bir daha böyütmek üçün

Uşaq olum mən.

Səni uca tutum

Cahanda, ana,

Məne arzu da sən,

Qanad da sənsən.

Sən özün savadsız olsan da, ana,

Mənə ilk müəllim

Heyatda sənsən!

Yazan taleyimi
Titrek olindir.
Dilim,
Ana dilim
Senin dilindir!
Ilhamim su icib
Senin qelbinden,
cosub dalgalanib
Arzu ummani.
Bakidan uzaqa
Getmesen de sen,
Gezmisen menimle
Bütün dunyanı.

Ana, ilk zerrisi dogma vetenin
Isti qucağından
Başlanır sənin.
Gəzdim yer üzünü
Mən ölkə-ölkə,
Xəyallar dolaşib
Sən - deye geldi.
Gördüüm her diyar
Mənimlə birge
Senin ayağına səcdəyə geldi!

Söyle, günəşmisən
Dünya üzündə?
Heyat
Şəfəqinə, nura boyana!
Verdiyin məhəbbət,
Nifret üçün də
Sağ ol, ay ana!
Mənim düşmənimə
Sən ilk düşmənsən!
Mənim dostumunsa
İlk dostu sənsən!
Qoy dinsin sevənlər

Ana dilimdə,
Hər kəsə ana tek
Etibar olsun,
Mənim sevgim üçün
Qoy sevgilim də,
Ay ana,
Tek sənə
minnətdar olsun.

O gün ki,
İlahımla
verdik el-ele,
Əbedi ateşle
Odlandı sinəm.
Dünyada sevinci dəqiqələrlə,
Əzabı illerlə ölçülən mənəm.
Bir anım kedəri
Yüz saatındır,
Hardadır
Narahat gecənin sonu?
Sanki mənim üçün yuxu satındır,
Ömrüm bahasına alıram onu.
Uçub
ulduzlara
çatıram bezən,
Mən yerden
Göylərə gedən
sorağam.
Elə səksekeli yatıram bezən
Yuxuda görürəm
Yenə oyağam!

Belə yaranmışdır
Şairlər, belə!
Dünyanın danışan dilləriyik biz.
Kainat tərənnüt
Zaman əlilə

Tarıma çəkilmiş
telləriyik biz.

O tellər,
O tellər,
Elə kövrəkdir!
Xərif yel əsdimi
Səslənəcəkdir!

Keçirik...
İzimiz
Aranda, dağda,
Dolama yolları ömür sayırıq.
Əgər kendirbazlıq bacarmasaq da,
Əsəblər üstüyle addımlayıraq.

Bir ümid iziylə
Min xəyal keçir.
Yollara baxdıqca
Mən yana-yana,
Bəzən
Ürəyimdən
Bir sual keçir:
Niyə şair doğdun
Məni, ay ana?
Mühəndis olsaydım
Pis olardım?
Qırçın

qayalarla
qardaş olardım.
qarlı zirvələrdə
qurub ədirimi

Şehirli dağlara sırdış olardım.
Bəs həkim?
Ürəyim
Nura dönərdi
Sənən ömürlərin qaraltısında.
Həyat ulduz-ulduz

Şəfəqlənərdi
Cərrah bıçağının parltısında.

Süzülür
Qəlbime
Min neğmə,
Min səs...
Yer də,
Göy də dinir
Qəlbim dinəndə:
Niyə pianoçu
Doğulmadım bəs?
Üzeyir,
Bethoven
Yaşardı məndə.

Almaqçın
İlhamın
Lal sirlərini,
Dərələrdən keçib
Dağlara qalxdım.

Sənətin
Köləlik zəncirlərini
Taleyin qoluna
könlü taxdim.

Ömrün yollarında
Mən axşam-səhər
Sanki tələbəydim
eli kitablı...
Şeirlə günlerim –
Əzablı günlər,
Şeirsiz günlerim –
daha əzablı.

Bir damla
Olsam da
Ümman cahanda,
Qəlbime ümidi
düşən iz oldu.

İnsan yere,
 göye
 sərhəd qoyanda
 İlham memləkətim
 Sərhədsiz oldu.
 Mən qanad açdıqca,
 Yer üzərində
 Hər arzum parladı kəhkəşan kimi.
 Mən özüm
 "Köləlik"
 zəncirlerində,
 Şerim
 ürəklərə
 hökmran kimi.

 Yazıram...
 Qəlbimdə
 inam var mənim!
 Ata bərabəri
 anam var mənim!
 Heyatda ilk dahi
 elə anadır!
 Dünyanın Allahı
 elə anadır!
 Dağları görürəm
 ana vüqarlı,
 Dağlarda
 Bir ana
 ucaklı var.
 Anama baxıram –
 saçları qarlı,
 Anamda dağların
 qocalığı var.
 Ana həyat sözüm,
 ömrür səsimdir,
 Anamın nəfəsi
 mənim bəsimdir!

Birdən
 elə bil ki,
 yenə uşaqdım...
 Analı uyudum,
 Anasız qalxdım.
 Heyat səhrasıyla
 Yol alıb gedən
 Nağıllar karvanı
 Dayandı birdən...
 Birdən illərimə yağdı ağır qar,
 Susdu ömrüm boyu dinən laylalar.
 Bir daha qalxmadı
 mehriban əller,
 O məni
 Günəşə
 qaldıran əller!
 Solğun baxışlarla
 o dedi, ancaq
 Ömrün ilk sözünü,
 son mənasını.
 Axır nəfəsində piçıldayaraq,
 Anam da
 Çağırıldı
 öz anasını.
 Ömrə sərhəd qoydu
 bir an...
 bircə an...
 Ürək səksəkeli,
 ürək aramsız
 Bir əsr
 köç edib
 getdi dünyadan,
 Gələcək əslər
 Qaldı anamsız.
 Əsrler
 dillənib
 haray saldılar,

Əsrlər

mənimtək

yetim qaldılar!

Dünya gecəlidir,

Dünya gündüzlü...

Əsrlər dilləndi

ürəyi sözlü:

- Böyüdü qoynunda

səni mehriban,

Anan -

Anaların

anasi,

anan!

Analar hünərçün

övlad doğsa da,

Özü analığın

böyük hünərdir.

Bəli, anaların yaşı dünyada

Ele əsrlərin yaşı qədərdir.

Övladlar ayrıldı

öz anasından

Yetimlik üz verdi

şerə, sənətə:

Adlayıb

ölməzlik astanasından

Bir ana qovuşdu əbədiyyətə!

Meh əsdi...

Ah çəkdi dağlar dərindən,

Göylər təmiz-təmiz

Tök Dü qarını.

Analar

Gedəndə

Yer üzərindən

Bize miras qoyur

öz vüqarını.

O yatır, balışı

yer kürəsidir,

Büllurdan sarayı

göy qübbəsidir.

Evlə ana qəlbİ

birləşsin deyə,

Hərden göy qurşağı

çekilir göyə!

Gerek ki, yanına mən tez-tez geləm,

Sənə ürəyimi

mən açam yenə.

Sağamsa,

mən sənə canlı heykələm,

Öləndə

sənətim heykəldir sənə!

Onunçun deyirəm,

Ey əziz insan,

Yaxşı ki, sen məni şair doğmusan!

İndi düşüncəli,

qəmli anımda

Gelib böyük qızım

durur yanında.

Saçımda qızımın

gəzir əlləri...

Sanıram gəncliyim

qayıdır geri...

Qızım anamızın

Sorağı kimi,

Ulu bir çinarın budağı kimi.

Qızım Pəri xanım...

Baxıram ona...

Nədir dünyadakı bu qəribə sərr?

Bize varlığını

bəxş edən ana

Bize adını da qoyub gedibdir!

O qoyub dünyada

Oxşarlığını,
Baxışı

nəvələr
gözündə qalır.

Aparıb özüyle
qocalığını,
Gəncliyi qəlbimin özündə qalır,
Sözləri şerimin
sözdündə qalır.

1967-1969.

BACI

*Bacım Şirinə və hələ də gözü yolda
qalan bütün ana-bacılarımıza ithaf*

İllər cığır açır
Onun saçında
Qış gedir,
Yaz gelir,
Bulanır sular.
Dayanıb taleyin
Yol ayricında,
Görəsən nə qədər
Gözləmək olar?!
Ümid ki, boy atır
Xatirəsində,
Kül aldan közərən
Arzu – dilekdir!
Ona elə gelir:
Yer küresində
Yaşamaq –
Əbədi
Bir gözləməkdir.
O gün necə gəldi,
O recə gündür?
Sevincdir, dəhşətdir,
Qorxudur o gün.
İllər axarından
Hayana döndü?
Bəlkə heç olmayıb, yuxudur o gün!

* * *

Sevinən səmadı,
Sevinən yerdi,
Bir evdən
Sütuntək
Qalxırdı tüstü.

Cavanlar əl-ələ
 Yallı gedirdi,
 Bir toy çalınırıdı
 Bir axşamüstü.
 Dönmüşdü al-elvançıçeyə qızlar,
 Ürekler, dodaqlar
 Nəğməli sözlü.
 İlk xına qoymuşdu
 Əllərə qızlar,
 Bir toy çalınırıdı
 Bir axşamüstü.
 Xonçalı gözəllər
 Qatar-qatardı,
 - Mübarek! -
 Deyərək
 Yenge də süzdü.
 - Sağ əlin başıma -
 Deyən də vardi,
 Bir toy çalınırıdı
 Bir axşamüstü.
 - Zurna cəngi vursun,
 Segah desin tar!
 Çalanlar şabaşın
 İçində üzdü.
 - Adə, bəy oynasın,
 Ucuzluq olar!
 Bir toy çalınırıdı
 Bir axşamüstü.
 Xoşbəxtlik sonsuzdur -
 Düşünür insan,
 İnsan qoşa durar
 Günəşlə, ayla.
 Həmişə sükütlə golsə də tufan,
 Bu axşam gəlirdi
 Haray-harayla,
 Sevincə, toyla.

"Anam, bacım, qız gəlin",
 Hardasa, kim isə elə oxudu,
 "Əl-ayağı düz gəlin..."
 Səsi əsə-əsə elə oxudu:
 Yer, göy də səs-səsə elə oxudu:
 "Yeddi oğul istərəm,
 Bircə dənə qız gəlin!"
 Sevənlər səadət
 İntizarında,
 Necə yaraşırıdı
 Bu kendə şadlıq...
 Kim hardan bileydi
 Elə bu anda
 Talclər məcradan
 Çıxmışdı artıq.
 Tətiyi çəkmişdi
 Faşist barmağı,
 Zülmətdə od zolaq
 Açırdı gülə.
 Aşib bir qırılımda
 Çəməni, dağı
 Ölüm deyə-deyə
 Uçurdu gülə...
 Bir oğlan oynadı
 Güləş, mehriban,
 Eşqi, məhəbbəti
 Ləkəsiz oğlan!
 O necə oynadı,
 Necə oynadı?!
 Gözündə şəfəqli
 Gecə oynadı!
 Sanki ayaqların
 Gur səslərindən
 Çıxdı yer kürəsi
 öz məhvərindən.
 Dəydi bir-birinə
 Ulduzlar, aylar,

Susub məcrasında
 Dayandı çaylar!
 O, elə oynadı,
 el çaldı hamı...
 Ürəyin ilk sevinç
 Sorağindamı,
 Ey əziz oğlan?
 Qəlbinə tuşlanan
 Odlu gülledən
 Xəbərsiz oğlan!
 Oyna,
 Qiymətdir,
 Ay oğlan, toyun!
 Nə geniş
 Açımsan
 Belə qoynunu?
 ...Axşamdan səhərə
 Uzanan toyun
 Sonsuz bir gecəyə
 Qovuşdu sonu.
 Arzu çəməninə
 Vaxtsız əsdi qış
 Zamanın zülmətli qaranlığından.
 Gəlinlik duvağı
 çıxarılmamış
 Fəlakət qılıncı
 Çıxdı qınından.
 Ürəklər həsrətlə
 Səsləndi tel-tel,
 Bahara qovuşan
 Nə qışdı
 birdən?
 Mehriban əllərə
 Uzanan bir el
 Tüfəng qundağından
 Yapışdı birdən.
 Ömür yarı... gecə yarı.

Tale yarı...
 Uzaqlarda qopan hərbin
 Alovları
 Birçə anda
 Xirdalanda
 Ürəkləri qarsaladı.
 Ümidlərə qılinc çekdi,
 Arzuları, diləkləri qarsaladı.
 Əsdi səmum küləkləri,
 Əsdi ölüm küləkləri.
 Bütün ölkə ölümü də
 Məğrur-məğrur qarşıladı.
 Ah, nə ağır səfər oldu!
 Şairlər də əsgər oldu,
 Aşıqlar da "Vətən" deyo,
 Söz qoşdular, saz tutdular,
 İnsanlar öz taleyini unutdular,
 Düşündülər yanın dərə,
 Solan çəmən taleyini,
 İnsanlar öz taleyini unutdular,
 Düşündülər ancaq Vətən taleyini.
 Biz hardan biləydik
 Belə olacaq?
 Biz axı, hər yerdə zəfər çalırdıq,
 İllərə zirvətək
 Biz ucalırdıq.
 Kinoda görmüşdük davarı ancaq.
 Orda düşmən ölürlər,
 Biz sağ qalırdıq.
 Bizzəmə tuş gəldik
 Kədərə, dərde?
 Bu ki, ağlaşıgmaz bir imtahandır.
 Necə, öle bilər
 Bizimkilər də?
 Bu bir kinodursa,
 Sonu haçandır?

O neçə günlərdi?
Düşünürəm mən.
Sanki torpaq yanır,
Səma yanırda.
Cəbhədə bir qəlbə dəyən gülldən
Arxada min ömür
yaralanırdı.

Kağızlar
Od dolu
Qəlpələr kimi,
Uçurdu haradan hara kağızlar?!
Açıldı,
Sancıldı
Güllələr kimi
Sanki talelərə
Qara kağızlar!
Bir ana evindən
haray qalxdımı –
– İtirdim – deyərdi – oğul, baxtımı
Bir gəlin örtdümü
Qara yaylığı,
Deyərdi: – Evimin söndü işığı!
Bu evdə bu gündü...
O evdə dünən...
Yerin dəhşəti də
Sığmırı yerə.
Bir anda
əl boyda
Kağıza dönən
Döndürdü min-milyon xatirələrə.
Heyhat,
Kitablarda yazılıdığı tək
Asan deyilmiş ki,
Döyüşlər, asan!
Ağıl söyləyirdi:
O gəlməyəcək!
Ürəyi bəs necə inandırasan?

Nigaran-nigaran gəldi səs-səda,
Bəzən yanaqlarda
Yaş qurusa da,
Ürəyi bəs necə ovundurasan?
Ürəyi bəs necə inandırasan?
* * *
Adın Şirin oldu,
Taleyin acı,
Şənin, ay bacı!
Ayrılıq yolları,
İzləri kəsdi,
Dağlar sənə həsrət,
ümmanlar çaya...
Bəlkə Nizami də heç düşünməzdə
Səkkiz əsrlikdən –
Yenə dünyaya əsrin ümid qızı
Şirin gələcək,
Şirinin bacısı
Şirin gələcək.
* * *
Sən illər qoynundan uçan qanadsan,
Dözüm üfüqlərin
Nə qədər engin!
Kim deyər işıqsız bir kainatsan,
Sönməz bir ümidiir günəşin senin!
Ucalar yüksəyə
Kökler dərindən –
Çinartək kölgə də
Salar insanlar.
İnsanlar keçə də
Yer üzərindən,
Ümide çevrilib
Qalar insanlar.

Düzlər lalələrdən zərə büründü,
Yenə təbiətin
Çiçək ayıdır.
Davadan dönənlər
Bir dəfə döndü,
O isə min dəfə dönür, qayıdır.
Ümidlər gözlərin
Yaşını sildi.
Qəlbə unudulmuş duygular gəldi:
"Qapiya kölgə düşdü,
Ele bildim yar gəldi".
O gəlir,
İnamla
Qəhrəman kimi.
Qardaş torpağından
Qalxaraq gəlir.
Görüşə gecikmiş
Bir oğlan kimi
O necə utancaq-utancaq gəlir.
Bu nədir?
Zamanın gərdişidirmi?
Gedər-gəlməzlərin
Gəlişidirmi?
O gəlir tüstüdə,
Dumanda gəlir,
Cavan getdiyitək
cavan da gəlir.
O gəlir nigaran
Qədəmlərile,
üstündən illərin
yelləri əsir.
Ele bil mehriban
Qədəmlərile
Yarımçıq qoyduğu
Toya tələsir!
Baxıb nə gördü o?
Bu necə sirdi?

Bir evdən
Sütuntək
Qalxırkı tüstü.
cavanlar ol-olə
Yallı gedirdi,
Bir toy çalınırı bir axşamüstü.
Bu güne
Nə qədər
Uzandı yollar!
Yerlər də sözlüydü,
Göyər də sözlü.
- Adə, bəy oynasın,
Ucuzluluq olar,
Bir toy çalınırı bir axşamüstü.
Oğlan gülümşədi,
Dayandı, baxdı,
Sanki əl götürüb oynayacaqdı...

* * *

Xeyallar yol alır
Xatiresindən,
Xeyallar rəngbərəng,
Çiçək-ciçəkdir.
Ona elə gəlir
Yer kürəsində
Yaşamaq –
əbədi
Bir gözləməkdir!
Gör onun qəbindən
Keçənlər nədir,
Fikirlər sonsuzdur,
Gecələr uzun.
- Nə qədər sağamsa o mənimlədir,
Ölsəm, məndən sonra canı sağ olsun!
Onun ev-eşikdən
Alar iyini,

O elə düşünər...
 O elə gözlər!
 Yol alar qəlbindən
 Sükütlə sözlər.
 Adını ucadan
 Çekməz bir an da.
 Qoruyub elə bil
 Gözlədiyini,
 Gizlədər fikirli baxışlarında.
 İnamı –
 Bəxtinin əzəli kimi,
 Bir esrin
 Özü var
 Onun sözündə.
 O, ümid, sədaqət
 heykəli kimi
 Gəzər iftixarla
 Torpaq üstündə.
 ...Güneşə boylanar
 Mehriban bacım,
 Bahar şəfəqləri
 Necə ihiqdır!
 Mənim igid bacım,
 Qəhrəman bacım.
 Gözləmek
 Özü də
 Qəhrəmanlıqdır!

1975-1977.

ÖMÜR YOLDAŞI

*Bütün vəfəli qadınlara və övladlarının
anası Güllarəyə ithaf*

Calandı gecədən
 gündüzə illər,
 əsrə taleyimi
 nəqş etdi dünya.
 Yaratdı nə qədər
 möcüzə, illər
 Mənə də möcüzə
 bəxş etdi dünya.
 Doğuldum,
 göz açdım,
 ağladım,
 güldüm,
 İlkin söylədiyim
 "Ana" sözüdür.
 Bizim möcüzəli
 heyatda, bildim,
 Ən böyük möcüzə
 ömür özüdür.
 Güneş – kainatdır,
 Ulduz – kainat,
 Bürclər də sehirli
 qitələridir.
 İnsana vətənsə
 Sonsuz kainat –
 Doğma yer kürəsi
 Görüş yeridir
 Ulduzlar nurlanır
 Biri-birindən,
 Parlayır gün kimi
 cahanda insan.
 Keçib arzuların

Zirvelerindən
Tapır öz baxtını
İnsanda insan.

Elə ki, üz-üzə
Çıxır oğlan, qız,
Bir görüş ağacı
Bitir dünyada.

Elə ki, qovuşur
İki atasız –
Yetimlik köç edib
Gedir dünyadan.

Qovuşur, həsrətli
Əllər qovuşur
Səcde də bunadır,
Heyrət də buna.

Elə bil intizar illər qovuşur –
Tale də deyirlər,
Qismət də buna!
İnsan yer üzünüñ

Şahı olsa da,
Başlara qoyulan
Bir tacdır ömür.
Əger ömür yolu

Uzaq yolsa da,
ömür yoldaşına
Möhtacdır ömür.

* * *

Yenə də arzular
Xatirələndi,
Haçändi o axşam,
Bəlkə dünəndi?
...Dinir asta-asta
yastı balaban...
(Artıq onu çalan
köçüb dünyadan.)

Nə çılgın sağlıqlar
Aşıb-daşırı, Nə sözlü-söhbətlə
Tamada vardı. Belə toy edirdi
Kəndim Xırdalan.
Kəndim... Şiş təpəsi
Oyum-oyumdur...
Kimsəyə demədəm
O gün toyumdur.
Qoy bilən gəlsin,
Qoy gələn gəlsin!
Yığıldı qohum da
Dost da, tanış da,
Kəndim fərəhləndi
Toylu baharla.
Birgə oturmuşdu
Yuxarı başda
Doğma ağbirçəklər
Ağsaqqallarla.
O, bir işiq kimi
Girdi qapıdan,
Düşdü ürəklərə
Nur izi onun.
Bir üstü qırmızı
Mil-mil çamadan,
Bir də sevgisiydi
cehizi onun.
– Xoş gəldin, əlləri xinalı gəlin,
Ay utancaq gəlin, həyalı gəlin!
Gəldiyin yollara mən qurban gedim,
Yaxın gəl, ayağı sayalı gəlin!
Bu, gəlin həsrətli
ana səsiydi,
Onun bir dünyalıq
Gur nəgməsiydi!

Ana! Kirpiyile
 Odalar götürən,
 Beş oğul yetirib
 Bircə toy görən
 Mərdanə ananın
 Təntənəsiydi...
 Ana müqəddəsələr
 Müqəddəsiydi!
 Birləşdi qəlblərin
 Arzusu, kamı.
 Taledən-taleye
 Körpü salındı.
 Dəbdəbə naminə
 O toy axşamı
 Ayaqlar altında
 Bir nimçə sindi.
 Nimçə xınçım-xıncım
 O gün sınsa da,
 Ürekler sınnasın – dedik, – dünyada.

* * *

Qaranquşlar kimi
 Gəldi övladlar,
 Doğuldu mirastək
 Saxlanmış adlar.
 İki anam oldu
 Mənim cahanda
 Bir anam,
 Bir qızım
 Anam adında.
 Anam bu dünyadan
 Qiş günü köcdü.
 Qızımı tapşırıb
 Ömrünü köcdü.
 Ele ki, həyata gəldi Gülümsər,
 Batdı təbəssümə
 Yerlərlə göylər.

Sonra Arzu geldi
 Dünya üzünə
 Təzə qanad verdi
 Arzular mənə.
 Sonrasa...
 Boyandı
 Illər qaraya...
 (Bu "sonra" qoy qalsın azca sonraya).
 ...Kainat gündüzdür,
 Kainat gecə,
 Dünyanın sırları
 Düyün-düyündür.
 Yuxusuz gecələr –
 İkiqat gecə,
 narahat gündüzələr –
 Yarımçıq gündür!
 Şair, bəs deyilmi
 Köhlən çapdığın,
 Nədir axtardığın,
 Nədir tapdığın
 Axtar duyğuları,
 İtir yuxunu,
 Coşsun fikirlərin dəli çovğunu.
 Böyük həqiqət var
 Sevgi sotaqlı,
 Ağlın ürəyidir –
 ürəyin ağlı.
 Sükutla söz gəzdim
 mən səhərədək,
 O açdı sabahi
 Layla deyərək.
 Əzabla misraya
 Düzdüm sözləri,
 Gözəl övladlarla
 O yazdı şeri.
 O axı, anadır
 Axı, anadır.

Şerin, şeriyətin yaradanıdır.
 Dünyada nəşil çox,
 Qərinə çoxdur,
 Səhərlər,
 Axşamlar
 Durur yanaşı.
 Yareb, yer üzündə
 Qadın nə çoxdur,
 Yaxşı ki, təkcədir
 Ömür yoldası!
 Həyatda mərdlərin
 Əhdə qırılmaz,
 Ürək mətin olsun,
 Söz etibarlı.
 Kişinin papağı
 Yerə vurulmaz
 Qadını olarsa
 Kişi vüqarlı!

– Bu gün yetim qaldı kənddə bir uşaq.
 Amansız taleyin işlərinə bax!
 – İlkin "ana" dedi qonşu körpəsi,
 Ananın sevincdən titrədi səsi,
 Özgə talefəri
 ona yad deyil,
 Yad ömrü ömrünün yarısı oldu.
 – Yaxşı ki, Firuzə gözlədi on il,
 Tamarzı olmadı,
 Bir qızı oldu!
 Başımız ağrıdı –
 Ağrı onundu.
 Dişimiz ağrıdı –
 Ağrı onundu.
 Özü üreyini tutsa da, bizim –
 Durdu keşiyində üreyimizin.

Dini, imanı da
 Uşaqlarıydi,
 Uşaqlar
 Ən nurlu
 İşləriydi.
 Sanki mən
 Dünyaya
 Təze doğuldum,
 Uçmağa göy verdi,
 Qanad verdi o.
 Ən böyük uşağı
 Onun mən oldum,
 ən böyük əzab da
 Məndən gördü o.
 İsindik biz onun
 hərarətilə,
 Sanki heç yağımadı
 Qişların qarı.
 ...Bilmədik
 Nə sirdir –
 Mehəbbətiylə
 Gələn bələni da
 Göydə qaytarır.
 Bələni,
 Dəhşəti,
 Xəstəlikləri –
 Qaytarır...
 Qaytardı
 Neçə yol geri...
 Qaytara bilmədi
 Yalnız bir kərə:
 Onda vida dedik
 Biz Ələkbərə.
 Ayrıldı
 Öz ata,
 Öz anasından,

Dördüncü baharın

Astanasında.

O gün,

Çulgaladı

Günəşi, ayı –

Ana ağısıyla

Ata harayı:

"Əlekber yanında yatan Əlekber,

Atanın səsini bəlkə eşitdin.

Gözlədik yolunu

Sənin nə qədər,

Bu qədər gec gəlib, tez niyə getdin"?!

Dərddən bükürləri

Ananın dizi?

Təkcə yaş tökmədi.

O, qan ağladı.

Kişinin ürəyi,

Qadının gözü

Bütün yer üzündən

Pünhan ağladı.

Sevinc isteyirsən –

Dərd olur nəsib,

Bala itirənlər –

Bəla tapırlar,

Üzlərdə,

Gözlərdə

Təskinlik gəzib,

Yenə sədaqətdən

Qala tapırlar.

Sanki tufan ötdü...

Bir süküt çökdü...

Nidasız haraydı

Oğul həsrəti.

...Qadın kədərindən

Daha böyükdür

Ana dəyanəti,

Ana qüdreti.

Kədər sərhədləri

Olurmu sonsuz?

O yara sızlədi

Dünənə kimi.

O yara sızlədi –

Arzu oğlumuz

Arzu Ələkbərə dönənə kimi.

Şebrlə dəyanət

Elə üzləşir,

Sevinc etməyəni

Dərd edir bəzən.

Dərdə dözümlülər

Müqəddəsləşir,

Dərd də insanları

Mərd edir bəzən!

* * *

Yenə gəlib keçər

Baharlar, yazlar,

Analar

Küsməzlər

Talelərindən,

Əgər küssələr də üzə vurmazlar,

Baxmazlar əzaba,

Alın tərinə.

...Doğma universitet pillələrindən

O qalxdı

Ana hıq

Pillələrinə

hər övlad gülüşü –

Sırı bir səda,

Qəlbində bir inam,

Ümid doğuldu.

...Əgər o, məktəbdə

Dərs deməsə də,

Bütöv bir nəsilçün

Müəllim oldu.

Körpələr dil açdı...
 Kama yetdi o.
 Dilçilik etmədi,
 Dil öyrətdi o.
 Gələrək üz-üzə
 coşğun həyatla,
 Yelkənli qayıqtək
 Çıxdı ümmana.
 Hərdən belə dedi
 O zarafatla;
 – Bir ömur verilib
 Əfsus, insana!
 – O niyə?
 – Əlbette, bu, arzulardır,
 İki ömür olsa...
 Bir özün düşün...
 Biri ailəyə
 həsr olunardı,
 Biri də qalardı
 Senət, elm üçün.
 Təbəssüm işığı
 Qondu üzlərə,
 Gülüşlər qarışdı
 Gülüşə yenə.
 Yenidən mən çıxdım
 uzaq səfərə,
 Toləsdim evimə –
 Görüşə yenə.
 Hayana getsə də
 Şair, elindən –
 Şairin ürəyi
 öz evindədir.
 Uzaq səfərdə də
 Bilirdim ki, mən
 Evimin direyi
 öz evimdədir.

Cahan kitab oldu,
 Səfərlər sətir,
 Mən salam apardım
 Neçə milletə.
 Dostlar gülüb dedi:
 – Nəbi gelibdir
 Bu gün öz evinə ezamiyyətə!
 İllər qanad taxdı
 Sözdən, sənətdən,
 İlham oba-oba
 Dadıma çatdı.
 Hörmət çoxaldıqca
 Artdı şöhrət də,
 Paxıllar şöhrətdən
 Daha tez artdı.

* * *

İllərin ardınca
 İllər ötünce –
 Bu qalır mənimçün
 Yenə sərr kimi,-
 Girdi evimizə
 Nə zaman,
 Neçə.
 Qısqançlıq –
 On böyük
 Bir təhqir kimi.
 Vurdu qılincını
 Çox dərindən o,
 Qısqançlıq üzləşdi
 İlk etibarla.
 Başlanıb
 Telefon
 Zənglərindən o,
 Dolaşdı ev – ara
 Piçılıtlarla.

Necə narahatdı
 Saatlar,
 anlar,
 Yollar
 Ayrıcında
 ömürler durdu.
 Üzbeüz çıxmazı
 Bacarmayanlar
 Nə gizli tellərlə
 Telə qururdu!
 Heçdir üz istəmək,
 Yersiz küsəndən,
 Birçə çərəsi var –
 O dəyanətdir.
 Sənət üz döndərdi
 Elə ki, səndən,
 Evlərə nifaq sal,
 Bu da sənətdir!
 – Hardaydın?
 – Neynirdin?
 – Sirri aç, barı!
 – Ona niyə baxdın?
 – O niyə baxdır?
 Bütün yer üzünүн
 Gözel qızları
 Sanki vurulmuşdu
 Mənə bu vaxtı.
 Keçdim yoxuşlardan,
 Yol aça-aça,
 Məger ki, sarsıtmaq
 Asandı məni?!
 Ona müqəddəstək
 Mən inandıqca,
 O, dağa-daşa da
 Qısqandı məni...
 Yalnız özüm kimi
 özüm varam men,

Bəzən ürekleri
 Mən qanatmışam
 Nə deyim, bəlkə də
 Günahkaram mən,
 Burda ehtiyatsız
 Addım atmışam.
 Sən gəl, bu şairi
 İndi başa düş,
 Sükütu şirinsə,
 dili acidir...
 Vaxtında təbəssüm,
 Vaxtında gülüş –
 Qadın ürəyinin ehtiyacıdır.
 Bəzən məhəl qoymur
 Yar sözlerinə,
 Alovşuz,
 Tüstüsüz
 Alışır ki, o!
 Sevdiyi qadını
 Duymaq yerinə
 Aylar, ulduzlarla
 Danışır ki, o!
 Şairin qəlbini
 Duman da çöksə,
 İlk sözü,
 Son sözü
 Mehribanlıqdır.
 Şairlik əger ki,
 Bir igidliksə,
 Şairlə yaşamaq –
 Qəhrəmanlıqdır!

* * *

Bəzən dara çekir
 Məni fikirlər.
 Ele sözlər gelir
 Qəlbimdən mənim,

Dediyməm duyğular
 Yalansa əgər,
 Yer də, göy də mənə
 Qoy olsun qənim.
 Qadın həyasını
 Qoruduğutək,
 Kişi qürurunu
 Qorusun gərək.
 Axı, bir yastığa
 Baş qoymaqla sən,
 Gərək bir ömürçün
 Başdan keçəsən!
 Gelirse bir gün ağ,
 Bir gün də qara, —
 Məhəbbət insanın
 Varı-yoxudur.
 Başlar baş qoyursa
 Yad balışlara,
 Başsız küləkdir o,
 Başsız duyğudur!
 Xeyanət dursa da
 Bəzən tunc kimi,
 Ədalət çəkilsin
 Bir qılınc kimi.
 Başını itirən
 Baş əyib gəlsə,
 Min yol üzr isteyər
 Söz arasında.
 Vəfasız kəslərin
 Başı kəsilsə,
 Kəsilsin evinin
 Astanasında

* * *

Hərbin o dəhşətli
 Od illərindən,

Nə qədər bir uzun
 Qərinə keçdi?..
 ...Gecə səksəkəli
 Qalxır yerində:
 — Yuxumda
 Yanıma
 Atam gəlmışdı!
 Danışır,
 Səsində
 Qorxu, həyəcan,
 Qövr edir min doğma
 Söz ürəyində.
 Ömründə davanı
 Görməyən insan
 Gəzdirir dəhşəti
 öz taleyində.
 Bir əsrin
 Görüşsüz
 Ayrılığından
 Ata, yuxularda
 Dönür elinə.
 O, dörd onilliyin
 Uzaqlığından
 Toxunur qızının
 Qara teline.
 Haçan o, qızıyla
 Görüşüb, bilmir,
 O qara tellərə
 Dən düşüb, bilmir.
 Qalır ömürlərdə
 Hərbin tufanı
 Açıılır
 Xatire – qanadılar ancaq.
 Qəbri yad ellərdə
 Tapılmayanı
 Tapır yuxularda
 Övladlar ancaq!

Ölüm yağışları
 Yağır torpağa.
 Çağlayır köksündə
 Hərbe nifreti.
 Özü ana olub
 Neçə uşağa –
 Yene də qəlbində
 Ata Həsrəti.
 Çekilsin evlərdən
 Qorxu, telaş da,
 Axı, xoşbəxt günün
 Əvəzi olmur.
 İki ata ömrü
 Sürən qardaş da
 Bir ata ömrünün
 Əvəzi olmur!

* * *

Nəvelər –
 Evlərin
 Şıltəqlarıdır,
 Nəsil ağacından
 Budaqlarıdır.
 İndi nənə üçün –
 mənası ömrün
 Yanarla, Vüsaldır,
 Sonayla, Elgün!
 Ele ki,
 Toplaşdı
 Eve nəvelər,
 Nənə də,
 Nevə də,
 Ele kef elər!
 Nağıl danışırlar,
 Laylalı nağıl,
 Bezən olar haylı-haraylı nağıl!

Yanar:
 – Sən ancaq laylanı mənə de, "ana"!*

Vüsal:
 – Ana, nağılimi piçilda mənim!
 Sonra da bu yandan
 Hay çəkir Sona:
 – Layla da mənimdir
 Nağıl da mənim!
 Elgün beşaylıqdır
 danışmır hələ,
 Deyir sözlerini
 təbessümüylə,
 Onun bic-bic gülən
 Gözlerinə bax,
 Danışsa, onlardan
 Betər olacaq.
 ...Əsir çilçiraqlar,
 Titrəyir tavan,
 Sona rəqs eləyir
 Yerdə, divanda.
 Yanar atəş açır
 Avtomatından
 Vüsal düz diyara
 Cixır bir anda.
 Nənə:
 – Başında uçurtdu evi uşaqlar,
 Vallah, üreyimi partladacaqlar.
 ...Çekilir ümmanın
 Gur dalğaları,
 İncik baxışlarla
 Gedir nəvelər.
 Evi başdan-başa
 Bir sükut sarır,
 Marığda dayanıb
 Güdür nəvelər.

* Onlar nəvelərinə "ana" deyirlər.

Onlar yaxşı bilir,
 Sabahdan yenə –
 Qelbini zənglərlə
 Açıcaq nənə!
 – Canım-gözüm qurban,
 Yanar necəsen?
 Niyə gelmirsiniz,
 Belə iş olar?
 Gel, bağım, baharım,
 Gözüm yoldadır!
 ...Yenə qopar evdə
 Doğma bir tufan,
 Əsər cılçırqlar,
 Titrəyər tavan.
 İntizar
 Çəkilər
 Dumanlar kimi,
 Bu görüş,
 Bu şadlıq
 Dünyaya dəyer.
 Nənə gur çağlayan
 Ümmanlar kimi
 Dincələr
 Dalğadan
 Dalğaya qədər.
 Baxar nəvəsinə...
 Tez böyü bari!
 Görər sabahı da
 Boyunda onun.
 Beli, gələn əsrin
 Vətəndaşları
 Beləcə boy atar
 Qoynunda onun.
 Özü də körpəylə
 Bir körpə olub
 Ana nəсли, nəslə
 Qovuşdurandır.

Zamandan-zamana
 Bir körpü olub
 Ana əsri, əsre
 Qovuşdurandır.

Əsrim!
 O parladı
 Günəşlə, ayla.
 Əsrim!
 O, yol açdı
 Bəşər yazına.
 Əsrimin mübarek
 Addimlaryla
 Çatırıq bir əsrin
 astanasına.
 Tarixin –
 Zəkası dərin əsrini
 Bayraqtək
 Yüksəldək
 Ulu göylərə.
 Bütün əsrlərin
 Zərrin əsrini
 Calayaq gələcek
 Minilliklərə.
 Gedirik,
 Yolumuz
 Müqəddəs, uca
 Doğma ulduzlar da
 halay-halaydı.
 Əsrin sahilinə
 Yaxınlaşdıqça,
 Kaş ömrün sahili
 Uzaqlaşayıd.
 Bəşər bize verib
 Etibarını,

Bizimdir al səhər,
 Parlaq gündüz də.
 Aparaq
 Bir əsrin
 Analarını
 Geləcək əsrə biz
 Gözümüz üstdə.
 Əsarət köç etsin
 Yer kürəsindən,
 Günahsız qanların
 İzi silinsin!
 Bütün insanlığın
 Hafızəsindən
 Kaş ki, müharibə
 Sözü silinsin!
 Arzular böyükdür,
 Yollar da uzun,
 Nəvə, nətiçələr
 Çatsın murada.
 Bütün intızarlar
 Yerden yox olsun,
 Sevgi intizarı
 Qalsın dünyada.
 Parlasın ürekdə
 Büllur məhəbbət,
 Aparaq
 Sədaqət –
 Sabahki əsrə.
 Qalsın bu əsrдə
 Paxılıq, həsəd,
 Qoy keçsin nəcabət –
 Sabahki əsrə.
 Ulduzlar
 Qoynunda
 Mürgüləyək biz,
 Biz açdıq kosmosa
 Nurlu bir qapı.

Bütün əzablara
 Vida deyək biz,
 Tək qalsın bizimle
 Sənət əzabı
 Xəyalən
 O güne
 Qanadlanıram,
 Görürəm, çekilir
 Qatı qaranlıq.
 Sahildən o yana
 Ele sanıram,
 Başlanır sahilsiz
 Bir mehribanlıq.
 Baxır ümid ilə
 Ulduzlar yere,
 Deyir: uzat mənə
 Kömək əlini!
 ...Övladlar uçarkən
 Sabah göylərə,
 Aparsın özüyle
 Ana şəklini!
 Sema dənizləri
 Qoy ləpelənsin!
 Ana təbəssümü
 Göye çılənsin!
 Uçsun ana qəlbə
 Kehkaşanlarda,
 cahan daha nurlu,
 Mənalı olsun.
 Deyirəm, yetimdir
 Ulduzlar orda,
 Orda ulduzlar da
 Aňalı olsun!
 * * *

Baxış mehribandır,
 Söz mehribandır,

Sevgisi – əbədi
Bir imtahandır,
Sənə təbiətdən
O, ərməğandır
Ömür yoldaşı!
Yanır ürəklərdə
Zərrəsi onun,
Nəvələr –
Ən sonsuz
Nəğməsi onun,
Yalnız o özüdür
Əvəzi onun,
Ömür yoldaşı!
Özü qızlarıyla
Ana qatarı,
Çoxalır bir daha,
Sana, qatarı:
Bir nəsil böyüdür –
Durna qatarı,
ömür yoldaşı!

* * *

Biz ki, qovuşmuşuq
Duzla, çörəklə,
Birlikdə bir ümman
Su içmişik biz.
Axi, nə görmüşük
heyatda hələ,
Elə ağır-agır
Yol keçmişik biz.
Söykənək qururla
Oğula,
Qızı,
Övladlar böyüsün –
Sən deyən kimi,

Qumrular qonsunlar
Eyvanımıza.
Xeyir xəber üçün –
Sən deyən kimi.
Bizimçin hardasa
gəlin bəslənir,
Kaş tezcə
Özünü,
Üzünü görək!
Sanki lap yaxında
Bir toy səslənir,
Bəlkə oynamaqçın
Biz əl götürək?
Övladlar
Bəxtiyar,
Bəxtiyar olsun,
Budur ibadətim,
Etiqadım da.
Qoy sənin adında
Bir qız doğulsun,
Bir oğlan doğulsun
Mənim adımda.
Vəfa ömürdəndir,
cəfa da bizdən
Nəsillər
nur alsın
taleyimizdən.
Güneş kainatdır,
Ulduz – kainat,
Bürclər də sehirli
Qitələridir.
İnsana vətənə
Sonsuz kainat.
Doğma yer kürəsi
Görüş yeridir.
Baxtin qapısını
Nə yaxşı döydük,

Nə yaxşı bir vaxtda
 Dünyaya vardıq.
 ...Təzədən çahana
 Gelə bilsəydik,
 Yenə bir-birini
 Mütləq tapardıq!

1981-1985.

MÜNDƏRİCAT

ŞEİRLƏR VƏ POEMALAR

Sözün mənastı	7
Qoruyam gerek	9
Məni axtaranları axtarıram	10
Şəxs və şəxsiyyət	12
Kaş bilsin...	13
Yolçu	14
Əziz dostum	16
Gedir	18
Bir il	19
Zaman dövr eledikcə	21
İllər karvani	22
Yalan	24
Şeir oxuyarkən	25
Sehirlili gəlİŞ	26
Öldü demeyin	28
Ürək dönəndə	29
Ay və gün	30
Sevgimdən soyulan gözəl	33
Ulduzları barışmadı	34
Ele yazırıam ki...	35
Məşhur	36
Dünya qopmuşdu sanki	38
Oldum	39
Arılar bal çəkir şeker tozundan	40
Şam yandı	41
Nahaqmiş	43
Uşaq... cavan... qoca...	44
Ümman sahilində bir ümman sevda	45
Biganəyəm	46
Səninçin deyil	47
Nəvəm Nigar üçün	48
Tufan... dəniz... günəş...	49
Üfüqlər arxasında	50
Qayıdan sevgim	51

Dövran istemez	53
Bu necə yaşamaqdır?	55
Əjdaha	57
Dözəcəyəm	59
Kimi nə gözləyir	60
Görmüsənmi?	62
Qorxu və cəsaret	63
Uzunçuluq	64
Bir gözələ	66
Nəvələrimə	67
Daş dövrü	68
Səni sevən varsa	70
Ayrı sahillərin eyni dalğası	71
Medallı dilənci	73
Susmaq... danışmaq...	75
Tur dağında	77
Mükafatımdır	79
Ələkbər yanında yatan Ələkbər	80
Şimşek işığında şam eyleyərkən	83
Şairə hörmət	85
Şeytanın etirafi	87
Bir daş altdan, bir daş üstdən	89
Necə adamlar var	91
Halal şöhrət	92
Çeçen qardaş	93
Əbediyətdən gələn səslər	96
Araz sahilində cavan bir gəlin	101
Kərbalada	103
Qanlı yanvar	107
Oğul toyu	112
Vəsiyyət əvəzi	115
Siz ey Nizamiyə əl qaldıranlar	118
Peyğəmbərin dedikləri	120
Kəlbəcər harayı	122
Xeyir və şər	126
Qəribə həqiqət	128
Ağdəre	130

Qaranolıq tunelidən keçən qataram	131
Dəhşətli dərs	132
Gözəl və gözəllik	134
Səttar möcüzəsi	136
Bulaq başında	139
Yixila-yixila	140
Pərişan	142
Buna nə deyim?	143
Müraciət	144
Sən gələn zaman	146
Qızıl yelkən	148
Toyqabağı düşüncələr	149
Dərman və fərman	151
Ay qələmim!	153
Güneş mənə nə dedi?	154
Ana xalısı	156
Şair kimdir?	159
Dan yeri qızaranda	160
Haray	162
Özüm üçün ağrı	163
Tənha durna	165
Ağılı gəmi	166
Gəldin sən	167
Tənhalığın elegiyası	168
Həsrət	170
Mənim kendim – ziyanətgahım	171
Mənim cənnət sakinlərim	173
Soruşma	179
Size salam olsun, mənə əlvida	180
Qardaşının tarı	182
Günəbaxan	184
Gözəllik alınıb satılan zaman	186
Yuxulardan yuxulara	187
Füzuli ilə söhbət	188
Ana	211
Bacı	225
Ömür yoldaşı	235

NƏBİ XƏZRİ
SEÇİLMİŞ ƏSƏRLƏRİ
İki cilddə
II cild
“LİDER NƏŞRİYYAT”
BAKİ – 2004

Buraxılışa məsul: *Əziz Gülvəliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Ələkbər Kərimov*
Korrektor: *Pərinaz Səmədova*

Yığılmağa verilmişdir 16.05.2004. Çapa imzalanmışdır 12.10.2004.
Formatı 60x90 $1/_{16}$. Fiziki çap vərəqi 16,5. Ofset çap üsulu.
Tirajı 25 000. Sifariş 196.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küç., 17.